

TEST: 2007#01#Y15#01 (500 ƏYANI)

Test	2007#01#Y15#01 (500 əyani)
Fənn	2007 - Audit (istehsal sahələri üzrə)
Təsviri	[Təsviri]
Müəllif	Hacıyeva A.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	15
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	33
Maksimal faiz	33
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Sənaye müəssisəsində baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması hansı analitik prosedur vasitəsi ilə həyata keçirilir: (Çəki: 1)

- ☐ istehsala xərcləri əks etdirən hesaların döviyyəsi üzrə məbləği hesablamaqla;
- ☐ istehsala xərcləri əks etdirən hesaların qalıq məbləğlərini hesablamaqla;
- ☒ istehsala xərcləri əks etdirən hesabların döviyyələrini və qalıq məbləğlərini hesablamaqla;
- ☐ istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə döviyyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;
- ☐ müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;

Sual: Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmələr aid edilməlidir: (Çəki: 1)

- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☒ günahkar şəxsə;
- ☐ təşkilatın əlavə kapitalına;

☐ təşkilatın xalis mənfəətinə;

Sual: Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda aid edilməlidir: (Çəki: 1)

- ☐ əməliyyat xərclərinin tərkibinə;
 - ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
 - ☐ hazır məhsula;
 - ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya
 - ☒ ümumistehsal xərclərinə;
-

Sual: Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiya zamanı əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda silinir: (Çəki: 1)

- ☐ əməliyyat xərclərinin tərkibinə;
 - ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
 - ☐ hazır məhsula
 - ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
 - ☒ inziati xərclərə;
-

Sual: Sənaye müəssisəsində müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir? (Çəki: 1)

- ☐ əməliyyat xərclərinin tərkibinə;
 - ☒ maliyyə nəticələrinə;
 - ☐ hazır məhsula;
 - ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
 - ☐ gələcək dövrün xərclərinə;
-

Sual: Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t "Kassa", K-t "Ümumi mənfəət (zərər) mühasibat yazılışı edilir? (Çəki: 1)

- ☐ kassada pul vəsaitinin çatışmazlığını;
 - ☐ təhtə hesab şəxslərə artıq pulun ödənildiyini;
 - ☐ təqsirkar şəxsdən kassada çatışmayan pulu tutulmasını
 - ☒ kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini
 - ☐ kassa əməliyyatlarının tam əks etdirilməmsini
-

Sual: Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t "Ümumi mənfəət (zərər), K-t "Kassa" mühasibat yazılışı edilir? (Çəki: 1)

- ☐ kassa əməliyyatlarının tam əks etdirilməmsini;
 - ☐ təhtə hesab şəxslərə artıq pulun ödənildiyini;
 - ☒ xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;
 - ☐ kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Sənaye müəssisəsində təhtə hesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur? (Çəki: 1)

- ☐ D-t "Bank hesablaşma hesabları" K-t "Kassa"
 - ☐ D-t "Kassa" K-t "Tələblərə əsasən verilən digər bank hesabları"
 - ☐ D-t "Tələblərə əsasən verilən digər bank hesabları" K-t "Bank hesablaşma hesabları"
 - ☒ D-t "Təhtə hesab məbləqlər" K-t "Kassa"
 - ☐ D-t "Bank hesablaşma hesabları" K-t "Tələblərə əsasən verilən digər bank hesabları"
-

Sual: Sənaye müəssisəsində əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir? (Çəki: 1)

- ☐ D-t "Kassa" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
 - ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc" K-t "Kassa"
 - ☐ D-t "Bank hesablaşma hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
 - ☒ D-t "İstehsalat məsrəfləri" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
 - ☐ D-t "Tələblərə əsasən verilən digər bank hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
-

Sual: Auditor sənaye müəssisəsində əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir? (Çəki: 1)

- ☐ D-t "İstehsalat məsrəfləri" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
 - ☒ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc" K-t "Kassa"
 - ☐ D-t "Bank hesablaşma hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
 - ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc" K-t "Bank hesablaşma hesabları"
 - ☐ D-t "Tələblərə əsasən verilən digər bank hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
-

Sual: Sənaye müəssisəsində təhtə hesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir? (Çəki: 1)

- ☐ D-t "İstehsalat məsrəfləri" K-t "Təhtə hesab məbləqlər"
 - ☐ D-t "Təhtə hesab məbləqlər" K-t "Kassa"
 - ☒ D-t "Təhtə hesab məbləqlər" K-t "Bank hesablaşma hesabları"
 - ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc" K-t "İstehsalat məsrəfləri"
 - ☐ D-t "Bank hesablaşma hesabları" K-t "İstehsalat məsrəfləri"
-

Sual: Sənaye müəssisəsində təhtə hesab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir? (Çəki: 1)

- ☐ D-t "Təhtə hesab məbləqlər" K-t "İstehsalat məsrəfləri"
 - ☒ D-t "Kassa" K-t "Təhtə hesab məbləqlər"
 - ☐ D-t "Təhtə hesab məbləqlər" K-t "Bank hesablaşma hesabları"
 - ☐ D-t "Bank hesablaşma hesabları" K-t "Təhtə hesab məbləqlər"
 - ☐ D-t "Bank hesablaşma hesabları" K-t "İstehsalat məsrəfləri"
-

Sual: Sənaye müəssisəsində D-t "Alıcılar və sifarişçilərlə hesablaşmalar" K-t "Bank hesablaşma hesabları" mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir? (Çəki: 1)

- ☐ mal göndərənə avansın köçürülməsi
 - ☒ alıcının borcunun ödənilməsi
 - ☐ vaxtından əvvəl alınmış avansın məbləğini
 - ☐ avansın sifarişçinin hesabına köçürülməsini
 - ☐ avansın satıcının hesabına köçürülməsini
-

Sual: Auditor sənaye müəssisəsində pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi ilə bağlı aşağıdakı yazılışı düzgün hesab edir? (Çəki: 1)

- ☐ D- t "Torpaq, tikili və avadanlıqlar" K- t "Nominal (nizamnamə) kapitalı"
- ☒ D- t "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" K- t "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi";
- ☐ D- t "Nominal (nizamnamə) kapitalı" K – t "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

- ☐ D- t “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi” K- t “Nominal (nizamnamə) kapitalı”;
 - ☐ D-t “Nominal (nizamnamə) kapitalı” K- t “Daşınmaz əmlaka investisiyalar”
-

Sual: Auditor sənaye müəssisəsində debitor borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir: (Çəki: 1)

- ☐ “Vergi öhdəlikləri”;
 - ☒ “Emissiya gəliri”;
 - ☐ “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
 - ☐ “Təhtəlhəsab məbləqlər”;
 - ☐ Alıcılar və sifarişçilərin debitor borcları;
-

Sual: Auditor sənaye müəssisəsində kreditor borclarının aşağıdakı hesabda əks etdirilmə-si-ni düzgün hesab etmir: (Çəki: 1)

- ☐ “Təhtəlhəsab məbləqlər”;
 - ☐ “Nominal (nizamnamə) kapitalı”;
 - ☐ “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”;
 - ☐ “Qısamüddətli bank kreditləri”;
 - ☒ “Gələcək hesabat dövrlərin gəlirləri”
-

Sual: Sənaye müəssisəsində keçmişdə ümitsiz borc kimi zərərə silinmiş debitor borcları məbləğinin ödənilməsi üçün daxil olmuş məbləq hansı hesabda əks etdirilməlidir: (Çəki: 1)

- ☐ “Hesabat dövrünün xalis mənfəəti”;
 - ☐ “Qanunvericilik üzrə ehtiyat”;
 - ☐ “Ümumi mənfəət (zərər)”;
 - ☐ “Emissiya gəliri”;
 - ☒ “Gələcək hesabat dövrlərin gəlirləri”
-

Sual: Auditor sənaye müəssisəsində malsatanlara olan kreditor borclarının silinməsi üzrə hansı yazılışı düzgün hesab edir: (Çəki: 1)

- ☐ D-t “Bankdakı hesablaşmalar hesabı” K-t “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları
 - ☒ D-t “ Malsatan və podratçılara qısamüddətli kreditor borcları “ K-t “ Bankdakı hesablaşmalar hesabı”
 - ☐ D-t “ Malsatan və podratçılara uzunmüddətli kreditor borcları “ K-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları
 - ☐ D-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları “ K-t “Bankdakı hesablaşmalar hesabı
 - ☐ D-t “ Bankdakı hesablaşmalar hesabı “ K-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
-

Sual: Sənaye müəssisəsində hansı təsərrüfat əməliyyatı üzrə D-t 531 K-t 223 mühasiat yazılışı edilir: (Çəki: 1)

- ☐ malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
 - ☐ malsatanların uzunmüddətli kreditor borclarının hesablanması
 - ☐ malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunması;
 - ☒ malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
 - ☐ malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
-

Sual: Auditor sənaye müəssisəsində ödənilmiş veksellər üzrə hansı yazılışı düzgün hesab edir: (Çəki: 1)

- ☒ D-t "Bankdakı hesablaşmalar hesabı" K-t "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
 - ☐ D-t "Bankdakı hesablaşmalar hesabı " K-t "Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları"
 - ☐ D-t " Malsatan və podratçılara qısamüddətli kreditor borcları " K-t " Bankdakı hesablaşmalar hesabı"
 - ☐ D-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları " K-t "Bankdakı hesablaşmalar hesabı"
 - ☐ D-t " Bankdakı hesablaşmalar hesabı " K-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları"
-

Sual: Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir: (Çəki: 1)

- ☐ alıcıların qısamüddətli debitor borclarının hesablanması;
 - ☐ alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
 - ☒ alıcıların qısamüddətli borclarının ödənilməsi;
 - ☐ malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunması
 - ☐ malsatanların ortamüddətli borclarının ödənilməsi
-

Sual: Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının aşağıdakı silinmə qaydasını düzgün hesab edir: (Çəki: 1)

- ☒ D-t "Şübhəli borclar üzrə düzəlişlər" K-t "Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları"
 - ☐ D-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları" K-t "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
 - ☐ D-t " Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları " K-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları"
 - ☐ D-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları " K-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları"
 - ☐ D-t " Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları " K-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları"
-

Sual: Sənaye müəssisəsində D-t 218 K-t 171 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir: (Çəki: 1)

- ☐ vaxtında silinməmiş debitor borclarının silinməsi
 - ☒ vaxtında alınmamış debitor borclarının silinməsi
 - ☐ tələb olunmamış debitor borclarının silinməsi
 - ☐ ödənmə vaxtı çatmış debitor borclarının silinməsi
 - ☐ uzunmüddətli debitor borclarının silinməsi
-

Sual: Auditor sənaye müəssisəsində əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışını düzdün hesab edir? (Çəki: 1)

- ☐ D-t 312 K-t 302
 - ☐ D-t 302 K-t 312
 - ☒ D-t 311 K-t 301
 - ☐ D-t 533 K-t 301
 - ☐ D-t 301 K-t 533
-

Sual: Sənaye müəssisəsində D-t 341 K-t 534 mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir? (Çəki: 1)

- ☐ öz işçilərinə dividendlərin hesablanması
 - ☐ təşkilatın işçilərinə dividendlərin ödənilməsi
 - ☐ işləməyən səhmdarlara dividendlərin ödənilməsi
 - ☒ təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması
 - ☐ ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
-

Sual: Auditor sənaye müəssisəsinin işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılışı düzgün hesab edir? (Çəki: 1)

- ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t "Bank hesablaşma hesabları"
 - ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t "Tələblərə əsasən verilən digər bank hesabları"
 - ☒ D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t 221 "Kassa"
 - ☐ D-t "Bank hesablaşma hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar"
 - ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t "Ümumi mənfəət (zərər)"
-

Sual: Auditor sənaye müəssisəsinin işçilərinə dividendin hesablanması üzrə hansı yazılışı düzgün hesab edir? (Çəki: 1)

- ☐ D-t 342 K-t 301
 - ☐ D-t 801 K-t 534
 - ☐ D-t 801 K-t 533
 - ☐ D-t 533 K-t 801
 - ☒ D-t 341 K-t 534
-

Sual: Auditor sənaye müəssisəsində yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışını düzgün hesab edir? (Çəki: 1)

- ☒ D-t 111 K-t 331;
 - ☐ D-t 111 K-t 333;
 - ☐ D-t 333 K-t 111
 - ☐ D-t 111 K-t 112;
 - ☐ D-t 442 K-t 111;
-

Sual: Auditor sənaye müəssisəsində alınmış əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışını düzgün hesab edir? (Çəki: 1)

- ☐ D-t "Malsatan və podratçılara kreditor borcları" K-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər";
 - ☐ D-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər" K-t "Malsatan və podratçılara kreditor borcları"
 - ☒ D-t "Alıcı və sifarişçilərin debitor borcları" K-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər"
 - ☐ D-t "Təhtəhsəmə məbləqlər" K-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər";
 - ☐ D-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər" K-t "Torpaq, tikili və avadanlıqlar"
-

Sual: Sənaye müəssisəsində D-t 531 K-t 223 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir? (Çəki: 1)

- ☐ malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- ☒ malsatanların qısamüddətli kreditor borclarının ödənilməsi
- ☐ malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;

- ☐ malsatanların uzun və qısamüddətli kreditör borclarının hesablanması
- ☐ malsatanların ortamüddətli kreditör borclarının ödənilməsini

Sual: Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgün-lüyünü əks etdirir: (Çəki: 1)

- ☐ alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- ☐ alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- ☒ alıcıların qısamüddətli borclarının ödənilməsini;
- ☐ malsatanların uzun və qısamüddətli kreditör borclarının müəyyən olunmasını
- ☐ malsatanların ortamüddətli borclarının ödənilməsini

Sual: Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının silinməsinin hansı qaydasını düzgün hesab edir: (Çəki: 1)

- ☒ D-t “Şübhəli borclar üzrə düzəlişlər” K-t “Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- ☐ D-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları” K-t “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ D-t “ Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları “ K-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- ☐ D-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları “ K-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- ☐ D-t “ Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları “ K-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları

Sual: Sənaye müəssisəsində QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur? (Çəki: 1)

- ☐ QMA istifadənin səmərəliliyinin yoxlanması
- ☐ QMA dövryyədən çıxması üzrə əməliyyatın auditi
- ☐ QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- ☒ QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
- ☐ QMA amortizasiyasının uçotunun auditi

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	4 %

Sual: Sənaye müəssisəsində ödənilməyə qəbul olunmuş hesab üzrə əldə edilmiş QMA mədaxil edildikdə hansı mühasibat yazılışı aparılır: (Çəki: 1)

- ☐ D-t 531 K-t 103
- ☐ D-t 103 K-t 531
- ☒ D-t 103 K-t 431
- ☐ D-t 331 K-t 103
- ☐ D-t 103 K-t 331

Sual: Sənaye müəssisəsində malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı tərtib olunmalıdır? (Çəki: 1)

- ☒ D-t "Material ehtiyatları" K-t "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
 - ☐ D-t "Malsatan və podratçılara uzunmüddətli kreditor borcları" K-t "Material ehtiyatları"
 - ☐ D-t "Material ehtiyatları" K-t "Malsatan və podratçılara uzunmüddətli kreditor borcları"
 - ☐ D-t "İstehsalat məsrəfləri" K-t "Material ehtiyatları"
 - ☐ D-t "Material ehtiyatları" K-t "İstehsalat məsrəfləri"
-

Sual: Sənaye müəssisəsində malsatan və podratçılarla hesablaşmaların yoxlanması ilə bağlı plan və proqramı tərtib etməzdən qabaq müəyyən edilməlidir: (Çəki: 1)

- ☐ müəssisənin rəhbərliyi ilə daxili nəzarət xidməti arasında informasiya mübadiləsinin təşkili;
 - ☒ malsatan və podratçılarla hesablaşmaların uçotu üzrə daxili nəzarətin vəziyyətinin keyfiyyəti;
 - ☐ malsatan və podratçılarla hesablaşmaların uçotu sistemində konkret nöqsanlar;
 - ☐ bütün təsərrüfat əməliyyatlarının bağlanmış müqaviləyə uyğunluğu;
 - ☐ malsatan və podratçılarla hesablaşmaların müvafiq iqtisadi məzmununna görə uçotda əks olunması
-

Sual: Sənaye müəssisəsində verilmiş avansların və alınmış kommersiya kreditlərinin yoxlanması proseduru aid edilir: (Çəki: 1)

- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
 - ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
 - ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə;
 - ☒ xarici hesablaşmaların auditinin vəzifəsinə;
 - ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
-

Sual: Auditor sənaye müəssisəsində əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını düzgün hesab edir: (Çəki: 1)

- ☐ D-t 244 K-t 801
 - ☒ D-t 801 K-t 192
 - ☐ D-t 341 K-t 543
 - ☐ D-t 543 K-t 341
 - ☐ D-t 543 K-t 244
-

Sual: Sənaye müəssisəsində alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışı doğrudur: (Çəki: 1)

- ☐ D-t "Gələcək hesabat dövrün xərcləri" K-t "Digər qısamüddətli aktivlər"
 - ☐ D-t "Digər qısamüddətli aktivlər" K-t "Gələcək hesabat dövrün xərcləri"
 - ☒ D-t "Bank hesablaşma hesabları" K-t "Alınmış qısamüddətli avanslar"
 - ☐ D-t "Alınmış qısamüddətli avanslar" K-t "Digər qısamüddətli aktivlər"
 - ☐ D-t "Digər qısamüddətli aktivlər" K-t "Alınmış qısamüddətli avanslar"
-

Sual: Sənaye müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması aid edilir: (Çəki: 1)

- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə
 - ☒ xarici hesablaşmaların auditinin vəzifəsinə;
 - ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
 - ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə;
 - ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
-

Sual: Sənaye müəssisəsində real debitor və kreditor borclarının auditi aid edilir (Çəki: 1)

- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
 - ☒ xarici hesablamaşmaların auditinin vəzifəsinə;
 - ☐ daxili hesablamaşmaların auditinin vəzifəsinə;
 - ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
 - ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
-

Sual: Sənaye müəssisəsində valyuta hesabları üzrə əməliyyatların rəsmiləşdirilməsi hansı sənəd əsasında həyata keçirilir? (Çəki: 1)

- ☐ pul-hesablamaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;
 - ☐ pul-hesablamaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;
 - ☐ xəzinədarın hesabatı;
 - ☐ bank arayışları;
 - ☒ pul-hesablamaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
-

Sual: Auditor sənaye müəssisəsində pul-hesablamaşma sənədləri əlavə edilməklə bank çıxarışlarından istifadə edir? (Çəki: 1)

- ☐ kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;
 - ☐ kassaya xarici valyutanın daxil olması zamanı;
 - ☐ kassadan xarici valyutanın çıxması zamanı;
 - ☒ valyuta hesabları üzrə əməliyyatların auditi zamanı;
 - ☐ təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanması zamanı
-

Sual: Auditor sənaye müəssisəsində qazanxana işçisinə hesablanmış əmək haqqı hansı hesabın debetinə yazılmalıdır? (Çəki: 1)

- ☐ 202-1
 - ☐ 202-5
 - ☐ 202-6
 - ☐ 202-3
 - ☒ 202-7
-

Sual: Sənaye müəssisəsində əmək və onun ödənilməsi üzrə əməliyyatların düzgünlüyünün yoxlanması: (Çəki: 1)

- ☐ xarici hesablamaşmalar üzrə uçotun auditinin məqsədidir;
 - ☐ kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;
 - ☐ istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;
 - ☒ daxili hesablamaşmalar üzrə uçotun auditinin məqsədidir;
 - ☐ hesablamaşma, valyuta və digər hesabların auditinin məqsədidir;
-

Sual: Sənaye müəssisəsində şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditin hansı istiqamətinə aid edilir? (Çəki: 1)

- ☐ işəməz fəhlələrə əmək haqqının hesablanması üçün uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
 - ☒ əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
 - ☐ vaxtəməz əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablamaşmaların düzgünlüyünün yoxlanması;
 - ☐ fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üçün düzgünlüyünün yoxlanması;
 - ☐ işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
-

Sual: Sənaye müəssisəsində əmək üzrə qanunvericilik qaydalarına əməl olunması üzrə daxili nəzarətin vəziyyətinin auditi zamanı yoxlanılır: (Çəki: 1)

- ☐ məzuniyyətlərin verilməsi üzrə əmrlərin mövcudluğu;
 - ☐ sexlərdə iş vaxtının uçotu tabelinin aparılması;
 - ☐ fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üzrə düzgünlüyü;
 - ☐ vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyü;
 - ☒ bütün cavablar doğrudur;
-

Sual: Auditor sənaye müəssisəsində deponent edilmiş əmək haqqı məbləği üzrə aşağıdakı mühasibat yazılışını düzgün hesab edir? (Çəki: 1)

- ☐ D-t "Bank hesablaşma hesabları" K-t "Müxtəlif debitor və kreditor borcları"
 - ☐ D-t "Müxtəlif debitor və kreditor borcları" K-t "Kassa"
 - ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Təhtə hesab məbləğlər"
 - ☒ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Müxtəlif debitor və kreditor borcları"
 - ☐ D-t "Digər ehtiyatlar" K-t "Nominal (nizamnamə) kapital"
-

Sual: Sənaye müəssisəsində kredit və borcların analitik uçotu aparılmadıqda onların yoxlanması üçün auditorun hərəkəti? (Çəki: 1)

- ☐ dərhal alınmış kreditlər üzrə faizlərin hesablanması üzrə düzgünlüyünün yoxlanmasına başlamalıdır;
 - ☐ alınmış kredit və borclar üzrə sənədlərin təşkilatın direktoru, baş mühasib və ya səlahiyyətli şəxs tərəfindən imzalanmasını yoxlamalıdır;
 - ☐ əvvəlcə mühasibatlıqda kredit və borclar üzrə faizlərin hesablanması üzrə düzgünlüyünü yoxlamalıdır;
 - ☒ əvvəlcə müəyyən əlamətlər üzrə kredit müqavilələrini qruplaşdırmalıdır;
 - ☐ əvvəlcə kredit müqavilələrini və əmtəə və kommersiya krediti üzrə bağlanmış müqavilələri yoxlamalıdır;
-

Sual: Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur? (Çəki: 1)

- ☐ alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
 - ☒ alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu onların məqsədli təyinatına görə təşkil edilir;
 - ☐ alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
 - ☐ qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;
 - ☐ alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
-

Sual: Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur? (Çəki: 1)

- ☐ alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
 - ☒ alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu kredit və borcların növlərinə görə təşkil edilir;
 - ☐ alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
 - ☐ qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;
 - ☐ alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
-

Sual: Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir: (Çəki: 1)

- ☐ mühasibat balansı, mənfəəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
 - ☐ mühasibat balansı, mənfəəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
 - ☒ mühasibat balansı, mənfəəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
 - ☐ mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
 - ☐ mənfəəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
-

Sual: Sənaye müəssisəsində pulun hesalaşma hesabı vasitəsi ilə əldə olunmasını yoxlamaq üçün hansı auditor proseduru aparılmalıdır: (Çəki: 1)

- ☐ kreditin alınması və qaytarılmasını, faizlərin hesablanmasını rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
 - ☐ kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv obyektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
 - ☐ kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
 - ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;
 - ☒ müəssisənin hesablaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
-

Sual: Sənaye müəssisəsində əsas vəsait obyektinin istismara verilməsindən sonra uzunmüddətli kreditlər üzrə faizlərin ödənilməsinin yoxlanması üçün hansı auditor proseduru aparılmalıdır: (Çəki: 1)

- ☐ kreditin alınması və qaytarılmasını, faizlərin hesablanmasını rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
 - ☒ kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv obyektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
 - ☐ kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
 - ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;
 - ☐ müəssisənin hesablaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
-

Sual: Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır: (Çəki: 1)

- ☐ kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
 - ☒ alınmış kredit və borclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
 - ☐ hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
 - ☐ kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
 - ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;
-

Sual: Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı maliyyə nəticələrinin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır: (Çəki: 1)

- ☐ kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;

- ☐ alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
 - ☐ hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
 - ☒ kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
 - ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;
-

Sual: Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablandıqda hara daxil edilir: (Çəki: 1)

- ☐ əməliyyat xərclərinin tərkibinə;
 - ☐ təşkilatın xalis mənfəətinə;
 - ☒ əmtəə-material qiymətlilərinin dəyərinə;
 - ☐ təşkilatın əlavə kapitalına;
 - ☐ satışdan kənar xərclərə;
-

Sual: Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər daxil edilməlidir: (Çəki: 1)

- ☒ əməliyyat xərclərinin tərkibinə;
 - ☐ təşkilatın xalis mənfəətinə;
 - ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
 - ☐ təşkilatın əlavə kapitalına;
 - ☐ satışdan kənar xərclərə (gəlirlərə);
-

Sual: Sənaye müəssisəsində malların daxil olması tarixinə yaranmış öhdəlik məbləği manatla faktiki ödənilmiş məbləğə uyğun gəlmədikdə fərqvergi uçotunda daxil edilir: (Çəki: 1)

- ☐ əməliyyat xərclərinin tərkibinə;
 - ☐ təşkilatın xalis mənfəətinə;
 - ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
 - ☐ təşkilatın əlavə kapitalına;
 - ☒ satışdan kənar xərclərə;
-

Sual: Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər vergi uçotunda əks etdirilir: (Çəki: 1)

- ☐ əməliyyat xərclərinin tərkibində;
 - ☐ təşkilatın xalis mənfəətində;
 - ☒ satışdan kənar xərclərin tərkibində;
 - ☐ təşkilatın əlavə kapitalında;
 - ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
-

Sual: Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasından sonra əks etdirilir: (Çəki: 1)

- ☒ əməliyyat xərclərinin tərkibində;
 - ☐ təşkilatın xalis mənfəətində;
 - ☐ satışdan kənar xərclərin tərkibində;
 - ☐ təşkilatın əlavə kapitalında;
 - ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
-

Sual: Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasına qədər harada əks etdirilir: (Çəki: 1)

- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın xalis mənfəətində;
- ☐ satışdan kənar xərclərin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalında;
- ☒ əmtəə-material qiymətlilərinin dəyərində;

Sual: Sənaye müəssisəsində təhtəhesab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- ☐ D-t "İstehsalat məsrəfləri" K-t "Təhtəhesab məbləğlər"
- ☒ D-t "İnzibati xərclər" K-t "Təhtəhesab məbləğlər"
- ☐ D-t "Təhtəhesab məbləğlər" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
- ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Kassa"
- ☐ D-t "Kassa" K-t "Təhtəhesab məbləğlər"

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	37
Maksimal faiz	37
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	4 %

Sual: Sənaye müəssisəsində məhsulun tam maya dəyərinin hesablanması zamanı: (Çəki: 1)

- ☐ daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
- ☐ bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür;
- ☐ dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülür;
- ☐ dolayı xərclər istehsal olunmuş məhsulun həcminə proporsional bölüşdürülür;
- ☒ bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülür;

Sual: Sənaye müəssisəsinin uçot siyasəti haqqında informasiyanın tərkibində açıqlama verilməlidir: (Çəki: 1)

- ☐ müstəqim material məsrəflərinin tanınması qaydası;
- ☐ müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- ☐ qeyri müstəqim xərclərin tanınması qaydası;
- ☐ kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- ☒ kommersiya və inzibati xərclərin tanınması qaydası;

Sual: Sənaye müəssisəsində kommersiya və inzibati xərclərin tanınması qaydası göstərilməlidir: (Çəki: 1)

- ☐ Kapitaldakı dəyişikliklər haqqında hesabatda;
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- ☐ mühasibat balansında;
- ☒ müəssisənin uçot siyasətində;
- ☐ izahlı qeydlərdə;

Sual: Sənaye müəssisəsinin mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir: (Çəki: 1)

- ☐ müstəqim material məsrəflərinin tanınması qaydası;

- ☒ xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
 - ☐ kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
 - ☐ müstəqim əmək məsrəflərinin tanınması qaydası;
 - ☐ kommersiya və inzibati xərclərin tanınması qaydası;
-

Sual: Sənaye müəssisəsində plandankənar qeyri məhsuldar xərclər daxil edilir: (Çəki: 1)

- ☐ məhsulun normativ maya dəyərində;
 - ☒ məhsulun faktiki maya dəyərində;
 - ☐ satışdankənar xərclərə;
 - ☐ satış üzrə xərclərin tərkibinə;
 - ☐ digər fəaliyyətdən zərərlərin tərkibinə;
-

Sual: Sənaye müəssisəsində istehsal ehtiyatları mühasibat uçotunda qiymətləndirilir: (Çəki: 1)

- ☐ plan maya dəyəri ilə;
 - ☒ faktiki maya dəyəri ilə;
 - ☐ normativ maya dəyəri ilə;
 - ☐ bazar qiyməti ilə;
 - ☐ müqavilə qiyməti ilə;
-

Sual: Auditor sənaye müəssisəsində kənar təşkilatın cari xərclərinin aksept edilməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir? (Çəki: 1)

- ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Kommersiya xərcləri"
 - ☒ D-t "İnzibati xərclər" K-t "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
 - ☐ D-t "Kommersiya xərcləri" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
 - ☐ D-t "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" K-t "Gələcək hesabat dövrlərin xərcləri"
 - ☐ D-t "Gələcək hesabat dövrlərin xərcləri" K-t "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
-

Sual: Sənaye müəssisəsində əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinməlidir: (Çəki: 1)

- ☐ üstəlik xərclərə;
 - ☐ kommersiya xərclərinə;
 - ☐ inzibati xərclərə;
 - ☒ norma daxilində istehsal məsrəflərinə;
 - ☐ gələcək dövrlərin xərclərinə;
-

Sual: Sənaye müəssisəsində hansı əməliyyat üzrə D-t 721 K-t 112 mühasibat yazılışı aparılır: (Çəki: 1)

- ☐ əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
 - ☐ ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
 - ☐ xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması zamanı;
 - ☒ ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı ;
 - ☐ norma daxilində istehsal məsrəflərinə daxil edildikdə;
-

Sual: Sənaye müəssisəsində istehsala buraxılmış materiallar üzrə aşağıdakı mühasibat yazılışı aparılmalıdır? (Çəki: 1)

- ☐ D-t "Bitməmiş istehsal" K-t "Material ehtiyatları"
- ☐ D-t "Material ehtiyatları" K-t "Bitməmiş istehsal"
- ☒ D-t "İstehsalat məsrəfləri" K-t "Material ehtiyatları"
- ☐ D-t "İnzibati xərclər" K-t "Material ehtiyatları"

☐ D-t "Material ehtiyatları" K-t "İnzibati xərclər"

Sual: Sənaye müəssisəsində digər təşkilatın alınmış qiymətli kağızlarının saxlanması üzrə depozit xidməti xərcləri aid edilir : (Çəki: 1)

- ☐ əsas fəaliyyət üzrə xərclərə;
 - ☐ maliyyə qoyuluşlarına;
 - ☒ əməliyyat xərclərinə;
 - ☐ qeyri satış xərclərinə;
 - ☐ məhsul satışına;
-

Sual: Auditor sənaye müəssisəsində kommersiya xərclərinin silinməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir? (Çəki: 1)

- ☐ D-t "Hazır məhsul" K-t "Kommersiya xərcləri"
 - ☐ D-t "Hesabat dövrünün xalis mənfəəti (zərəri)" K-t "Hazır məhsul"
 - ☐ D-t "Ümumi mənfəət (zərər)" K-t "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
 - ☐ D-t "Kommersiya xərcləri" K-t "Ümumi mənfəət (zərər)"
 - ☒ D-t "Satış" K-t "Kommersiya xərcləri"
-

Sual: Auditor sənaye müəssisəsində əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışını düzgün hesab edir? (Çəki: 1)

- ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Kassa"
 - ☐ D-t "İnzibati xərclər" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
 - ☐ D-t "Kommersiya xərcləri" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
 - ☒ D-t "İstehsalat məsrəfləri" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
 - ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "İstehsalat məsrəfləri"
-

Sual: Sənaye müəssisəsinin mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodunu müəyyən edir: (Çəki: 1)

- ☐ istifadə olunan istehsal texnologiyasının xüsusiyyəti;
 - ☐ istehsalın sahə xüsusiyyəti;
 - ☐ təşkilatın fəaliyyətinin həcmi;
 - ☒ təşkilatın uçot sisteminin seçilməsi;
 - ☐ doğru cavab yoxdur;
-

Sual: Sənaye müəssisəsində yeni sexin tikintisinə sərf olunan materialların dəyəri aid edilir: (Çəki: 1)

- ☐ əsas fəaliyyət üzrə xərclərə;
 - ☒ kapital qoyuluşlarına;
 - ☐ əməliyyat xərclərinə;
 - ☐ qeyri satış xərclərinə;
 - ☐ məhsul satışına;
-

Sual: Sənaye müəssisəsində hesablama-ödəmə cədvəlinə daxil edilir: (Çəki: 1)

- ☐ yalnız ödəniləcək əmək haqqı məbləği;
 - ☐ ödənilmək üçün hesablanmış əmək haqqı;
 - ☒ hesablanmış əmək haqqı, tutulası və veriləsi məbləq ;
 - ☐ hesablanmış əmək haqqı və tutulma məbləqləri;
 - ☐ hesablanmış və veriləcək əmək haqqı;
-

Sual: Auditor sənaye müəssisəsində əməliyyatların uçotunun onun uçot siyasətinə uyğun gəlməməsi faktını aşkar edərsə: (Çəki: 1)

- ☐ uçot siyasətinin pozulması faktına istifadəçilərin diqqətini cəlb etmək üçün auditor rəyini modifikasiya etməlidir;
 - ☐ mənfi auditor rəyi verməlidir;
 - ☐ rəy verməkdən imtina etməlidir;
 - ☒ həmin qayda pozuntusunun məhsulun maya dəyərinə təsirini müəyyən etməlidir;
 - ☐ müəyyən qeydlərlə auditor rəyi verməlidir;
-

Sual: Sənaye müəssisəsində hazır məhsulun uçotu üzrə hansı ilkin sənəddən istifadə olunur: (Çəki: 1)

- ☐ əmr-qaimə;
 - ☐ hesab-faktura;
 - ☐ əmtəə-nəqliyyat qaiməsi;
 - ☐ məhsul buraxılışı cədvəli
 - ☒ təhvil-təslim qaiməsi;
-

Sual: Sənaye müəssisəsində məhsul buraxılışı və satışının uçotu üzrə analitik və sintetik uçot reyestrinə aiddir: (Çəki: 1)

- ☐ əmr-qaimə;
 - ☐ hesab-faktura;
 - ☐ əmtəə-nəqliyyat qaiməsi;
 - ☒ hazır məhsul buraxılışı cədvəli
 - ☐ təhvil-təslim qaiməsi;
-

Sual: Sənaye müəssisəsində hazır məhsulların yüklənməsi üzrə ilkin sənədlərə aiddir: (Çəki: 1)

- ☐ hazır məhsulun anbar uçotu vərəqəsi
 - ☒ hesab-faktura, əmtəə-nəqliyyat qaiməsi;
 - ☐ məhsulun yüklənməsi və satışı cədvəli;
 - ☐ hazır məhsul buraxılışı cədvəli
 - ☐ təhvil-təslim qaiməsi, əmr-qaimə;
-

Sual: Auditor sənaye müəssisəsində satış üçün nəzərdə tutulmuş məhsulun mühasibat uçotu və hesabatda əks etdirilməsinin hansı metodunu düzgün hesab edir: (Çəki: 1)

- ☐ normativ maya dəyəri üzrə;
 - ☐ plan maya dəyəri üzrə;
 - ☐ uçot dəyəri üzrə;
 - ☐ bazar dəyəri üzrə
 - ☒ faktiki istehsal maya dəyəri üzrə;
-

Sual: Auditor müəssisənin hazır məhsulunun hansı qaydada əks etdirilməsini düzgün sayır: (Çəki: 1)

- ☒ normativ və ya faktiki maya dəyəri üzrə;
 - ☐ yalnız faktiki maya dəyəri üzrə;
 - ☐ yalnız uçot dəyəri üzrə;
 - ☐ müqavilə və ya uçot qiyməti üzrə
 - ☐ satış qiyməti üzrə;
-

Sual: Auditor müəssisədə əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasını yoxlayarkən hansı elementin daxil edilməməsinə əmin olmalıdır: (Çəki: 1)

- ☐ Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsunları
 - ☐ müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
 - ☐ quraşdırma ilə bağlı xərclər
 - ☒ idarəetmə heyətinin əmək haqqı
 - ☐ əsas fəhlələrin əməkl haqqı
-

Sual: Auditorun fikrincə sənaye müəssisəsində hazır məhsul uçot qiyməti ilə mədaxil edildikdə aşağıdakı yazılışı aparılmalıdır: (Çəki: 1)

- ☐ D-t 205 K-t 204;
 - ☒ D-t 204 K-t 202;
 - ☐ D-t 204 K-t 205;
 - ☐ D-t 221 K-t 223;
 - ☐ D-t 223 K-t 221;
-

Sual: Auditorun fikrincə sənaye müəssisəsində hansı yazılış işçilərə dividendin hesablanmasını səciyyələndirir: (Çəki: 1)

- ☐ D-t "Hesabat ilinin xalis mənfəəti (zərəri)" K-t "Nominal (nizamnamə) kapitalı"
 - ☐ D-t "Nominal (nizamnamə) kapitalı" K-t "Ümumi mənfəət (zərər)"
 - ☐ D-t "Ümumi mənfəət (zərər)" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
 - ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Ümumi mənfəət (zərər)"
 - ☒ D-t "Hesabat ilinin xalis mənfəəti (zərəri)" K-t "Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi"
-

Sual: Auditor sənaye müəssisəsində məhsul satışından mənfəətin əks etdirilməsinin hansı yazılışını düzgün sayır? (Çəki: 1)

- ☒ D-t "Satış" K-t "Ümumi mənfəət (zərər)"
 - ☐ D-t "Sair əməliyyat gəlirləri" K-t "Ümumi mənfəət (zərər)"
 - ☐ D-t "Ümumi mənfəət (zərər)" K-t "Sair əməliyyat gəlirləri"
 - ☐ D-t "Ümumi mənfəət (zərər)" K-t "Hazır məhsul"
 - ☐ D-t "Hazır məhsul" K-t "Ümumi mənfəət (zərər)"
-

Sual: Auditor sənaye müəssisəsində əsas vəsaitin satışından zərərin əks etdirilməsinin hansı yazılışını düzgün sayır? (Çəki: 1)

- ☐ D-t "Sair əməliyyat xərcləri" K-t "Ümumi mənfəət (zərər)"
 - ☒ D-t "Ümumi mənfəət (zərər)" K-t "Sair əməliyyat gəlirləri"
 - ☐ D-t "Ümumi mənfəət (zərər)" K-t "Sair əməliyyat xərcləri"
 - ☐ D-t "Satış" K-t "Ümumi mənfəət (zərər)"
 - ☐ D-t "Ümumi mənfəət (zərər)" K-t "Satış"
-

Sual: Auditor sənaye müəssisəsində əməliyyat gəlirlərinə aşağıdakı məbləğin aid edilməsini düzgün sayır? (Çəki: 1)

- ☐ sığorta ödəmələrinin alınması
 - ☒ əmlakın icarəyə verilməsindən gəlirlər
 - ☐ əvəzsiz alınmış aktivlər
 - ☐ müsbət kurs fərqi
 - ☐ istiqrazlar üzrə faiz gəlirləri
-

Sual: Sənaye müəssisəsində ƏDV hansı mənbədən ödənilməlidir? (Çəki: 1)

- ☐ marjinal mənfəətdən
- ☐ xalis mənfəətdən

- ☒ satışdan pul gəlirindən
 - ☐ balans mənfəətindən
 - ☐ vergiyə cəlb olunan mənfəətdən
-

Sual: Auditor sənaye müəssisəsində tələb olunma vaxtı ötmüş kreditor borclarını aid edir: (Çəki: 1)

- ☐ məhsul satışından pul gəlirinə
 - ☐ xalis mənfəətə
 - ☐ əməliyyat gəlirlərinə
 - ☐ ehtiyat kapitalına
 - ☒ qeyri satış gəlirlərinə
-

Sual: Auditorun fikrinə görə sənaye müəssisəsində birgə fəaliyyət iştirakçısına çatacaq mənfəət daxil edilməlidir: (Çəki: 1)

- ☐ məhsul satışından pul gəlirinə
 - ☐ xalis mənfəətə
 - ☒ əməliyyat gəlirlərinə
 - ☐ qeyri satış gəlirlərinə
 - ☐ ehtiyat kapitalına
-

Sual: Auditor normativdən artıq ezamiyyə xərclərinin hansı mənbə hesabına silinməsinə düzgün hesab edir: (Çəki: 1)

- ☐ işçinin öz hesabına
 - ☐ məhsulun maya dəyərinə
 - ☐ gələcək hesabat dövrlərin gəlirlərinə
 - ☒ mənfəət hesabına
 - ☐ qeyri satış gəlirlərinə
-

Sual: Auditor sənaye müəssisəsində hesabat ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönəldilən mənfəət üzrə aşağıdakı yazılışı düzgün sayır? (Çəki: 1)

- ☐ D-t 801 K-t 302
 - ☒ D-t 341 K-t 534
 - ☐ D-t 302 D-t 801
 - ☐ D-t 311 K-t 534
 - ☐ D-t 534 K-t 311
-

Sual: Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilməsini yoxlamalıdır: (Çəki: 1)

- ☐ əvəzsiz alınmış aktivlərin dəyəri;
 - ☐ tələb olunma vaxtı keçmiş kreditor borcları;
 - ☐ kurs fərqləri;
 - ☒ digər təşkilatın fəaliyyətində iştirakdan pay;
 - ☐ hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti
-

Sual: Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilmədiyini yoxlamalıdır: (Çəki: 1)

- ☐ təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- ☒ əvəzsiz alınmış aktivlər;
- ☐ kurs fərqləri
- ☐ təşkilatın pul vəsaitlərindən istifadəyə görə alınmış faizlər

Sual: Auditor sənaye müəssisəsində keçmişdə silinmiş debitor borclarının ödənilməsi üçün daxil olan məbləğin hansı hesabda əks etdirilməsini düzgün hesab edir: (Çəki: 1)

- “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”;
 - “Qanunvericilik üzrə ehtiyat”;
 - “Nizamnamə üzrə ehtiyat”;
 - “Ümumi mənfəət (zərər)”;
 - “Digər debitor və kreditor borcları”;
-

Sual: Auditora görə sənaye müəssisəsində əsas vəsaitlərin hərəkəti üzrə əməliyyatlar hansı hesabda əks etdirilməlidir: (Çəki: 1)

- “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” hesabı üzrə;
 - “Qanunvericilik üzrə ehtiyat” hesabı üzrə;
 - “Sair əməliyyat gəlirləri” hesabı üzrə;
 - “Ümumi mənfəət (zərər)” hesabı üzrə;
 - “Nizamnamə üzrə ehtiyat” hesabı üzrə ;
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	45
Maksimal faiz	45
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	4 %

Sual: Ticarət təşkilatlarının fəaliyyətinin auditi zamanı aşağıdakı sənədlərin yoxlanılması məqsədə uyğundur? (Çəki: 1)

- müəssisənin balans hesabatları;
 - təşkilatın təsis sənədləri
 - anbar sənədlərinin yoxlanılması
 - qaimə – fakturaların yoxlanması
 - bütün cavablar doğrudur
-

Sual: Ticarət təşkilatının yaradılmasının və qeydiyyatının qanuniliyi yoxlanılır: (Çəki: 1)

- ilkin auditdə
 - kassa əməliyyatlarının uçotunun auditi zamanı
 - hesablaşma əməliyyatlarının auditi zamanı
 - büdcə ilə hesablaşmaların uçotunun auditi zamanı
 - düzgün cavab yoxdur
-

Sual: Ticarət təşkilatlarının nizamnamə kapitalının auditinin məqsədi: (Çəki: 1)

- nizamnamə kapitalının formalaşdırılmasının uçot siyasətinə uyğunluğunun yoxlanılması;;
- nizamnamə kapitalının dəyişməsi üzrə əməliyyatların uçot siyasətinə uyğunluğunun yoxlanılması;
- nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünün yoxlanılması;

- ☐ nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların uçot siyasətinə uyğunluğunun yoxlanması;
 - ☐ nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların izahlı qeydlərdə əks etdirilməsinin düzgünlüyünün yoxlanması;
-

Sual: Nizamnamə kapitalı formalaşır? (Çəki: 1)

- ☒ təsisçilərin vəsaiti hesabına
 - ☐ bank krediti hesabına
 - ☐ digər təşkilatların vəsaiti hesabına
 - ☐ dividendlər hesabına
 - ☐ başqa mənbələr hesabına
-

Sual: ASC-nin səhmdarları öz səhmlərini sərbəst sata bilərlərmi? (Çəki: 1)

- ☐ xeyr
 - ☒ bəli
 - ☐ müvafiq qərar qəbul edildikdə
 - ☐ səhmdarların razılığı ilə
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Ticarət təşkilatının yaradılması və fəaliyyət göstərməsinin qanunauyğunluğunun yoxlanması analitik proseduru tətbiq olunur: (Çəki: 1)

- ☐ təşkilatın uçot siyasətinin mövcudluğunun yoxlanması zamanı;
 - ☐ kassa əməliyyatlarının auditi zamanı;
 - ☐ hesablaşma və kredit əməliyyatlarının auditi zamanı;
 - ☒ nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların auditi zamanı;
 - ☐ material resurslarının uçotunun auditi zamanı
-

Sual: Ticarət təşkilatının nizamnamə kapitalının yaradılması üzrə əməliyyatların yoxlanması analitik proseduru tətbiq olunur: (Çəki: 1)

- ☐ təşkilatın uçot siyasətinin mövcudluğunun yoxlanması zamanı;
 - ☐ kassa əməliyyatlarının auditi zamanı;
 - ☐ hesablaşma və kredit əməliyyatlarının auditi zamanı;
 - ☐ material resurslarının uçotunun auditi zamanı
 - ☒ nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların auditi zamanı;
-

Sual: Ticarət təşkilatında dividendlərin ödənilməsi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması analitik proseduru tətbiq olunur: (Çəki: 1)

- ☐ təşkilatın uçot siyasətinin mövcudluğunun yoxlanması zamanı;
 - ☒ nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların auditi zamanı;
 - ☐ kassa əməliyyatlarının auditi zamanı;
 - ☐ hesablaşma və kredit əməliyyatlarının auditi zamanı;
 - ☐ material resurslarının uçotunun auditi zamanı
-

Sual: Ticarət təşkilatında nizamnamə kapitalının formalaşdırılması üzrə əməliyyatlarının auditi hansı prosedurlar vasitəsi ilə həyata keçirilir: (Çəki: 1)

- ☐ ticarət təşkilatında uçot siyasətinin mövcudluğunun yoxlanması;
- ☐ səhmdarlara dividendlərin hesablaşmasının düzgünlüyünün yoxlanması
- ☐ səhmdarlara hesablanmış dividendlərin ödənilməsinin düzgünlüyünün və tamlığının yoxlanması

- ☒ elan olunmuş nizamnamə kapitalının uçotda əks etdirilməsinin düzgünlüyünün və vaxtlığının yoxlanması
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Ticarət təşkilatında nizamnamə kapitalına ödəmələrin yoxlanılması ana-litik prosedurundan istifadə olunur: (Çəki: 1)

- ☐ ticarət təşkilatında uçot siyasətinin mövcudluğunun auditi zamanı;
 - ☒ nizamnamə kapitalının formalaşdırılması üzrə əməliyyatlarının auditi zamanı;
 - ☐ ticarət təşkilatında dividendlərin hesablaşmasının düzgünlüyünün auditi zamanı;
 - ☐ ticarət təşkilatında dividendlərin ödənilməsinin düzgünlüyünün auditi zamanı;
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Ticarət təşkilatında iştirakçı-hüquqi şəxs tərəfindən pul vəsaitinin daxil olmasının auditi zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanılır: (Çəki: 1)

- ☐ iştirakçı-hüquqi şəxsin nizamnaməsində belə əməliyyatda iştiraka qadağa yox-dur;
 - ☐ ticarət təşkilatının nizamnamə kapitalına payın köçürülməsi haqqında iştirakçı-hüquqi şəxsin ümumi iclasından çıxarışın mövcudluğu;
 - ☐ iştirakçının dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətinin mövcud-luğu;
 - ☐ nizamnamə kapitalına pul vəsaitinin köçürülməsi ilə bağlı işt-i-rakçı hüquqi şəxsin ticarət təşkilatı ilə müqaviləsinin mövcudluğu;
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Ticarət təşkilatında fiziki şəxs tərəfindən pul vəsaitinin daxil olmasının auditinin gedişatında aşağı-dakı şərtlərin gözlənilməsi yoxlanılır: (Çəki: 1)

- ☐ nizamnamə kapitalına payın köçürülməsi haqqında fiziki şəxslə müqavilənin mövcudluğu;
 - ☐ ödənilmə məbləği göstərilməklə iki il ərzində gəlir vergisinin ödənilməsi haqqında fiziki şəxsin təqdim etdiyi sənədin mövcudluğu;
 - ☐ ödənilən məbləq müqavilə üzrə nəzərdə tutulan məbləqdən çox olmama-lıdır;
 - ☐ pay üzrə ödəniş təyin olunmuş vaxtda həyata keçirilməlidir;
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Ticarət təşkilatında nizamnamə kapitalına nağd qaydada ödəmələrin həyata keçirilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 221 K-t 301
 - ☒ D-t 221 K-t 302
 - ☐ D-t 301 K-t 221
 - ☐ D-t 301 K-t 223
 - ☐ D-t 223 K-t 301
-

Sual: Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilə-rinin daxil olmasının yoxlanması zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanmalıdır: (Çəki: 1)

- ☒ material qiymətlilərinin təhvil-təslim aktlarının mövcudluğu;
 - ☐ material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən az olmalıdır;
 - ☐ material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən çox olmalıdır;
 - ☐ material dəyərlərinin qiymətləndirilməsi qaydalarına əməl olunması;
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilərinin daxil olmasının yoxlanması zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanmalıdır: (Çəki: 1)

- ☐ material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən az olmalıdır;

- ☒ material qiymətliyə iştirakçının mülkiyyət hüququnu olmasını təsdiq edən sənədlərin mövcudluğu;
 - ☐ material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən çox olmalıdır;
 - ☐ material dəyərlərinin qiymətləndirilməsi qaydalarına əməl olunması;
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilərinin daxil olmasının yoxlanması zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanmalıdır: (Çəki: 1)

- ☐ material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən az olmalıdır;
 - ☐ material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən çox olmalıdır;
 - ☒ müəyyən olunmuş qaydada pay şəklində verilən hər bir material dəyərlinin pul ifadəsində dəyərinin göstərilməsi.
 - ☐ material dəyərlərinin qiymətləndirilməsi qaydalarına əməl olunması;
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilərinin daxil olması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 103,113 K-t 302, 301
 - ☐ D-t 302, 301 K-t 103,113
 - ☐ D-t 301 K-t 113
 - ☒ D-t 103,113 K-t 302
 - ☐ D-t 103,113 K-t 301
-

Sual: Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən qiymətli kağızlarla ödəmələr üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 301 K-t 234
 - ☐ D-t 234 K-t 301
 - ☒ D-t 234 K-t 302
 - ☐ D-t 103,113 K-t 302
 - ☐ D-t 103,113 K-t 301
-

Sual: Geri alınmış kapitalın (səhmlərin) uçotda əks etdirilməsinin düzgünlüyü hansı analitik prosedur vasitəsi ilə yoxlanılır: (Çəki: 1)

- ☐ nizamnamə kapitalına payın köçürülməsi haqqında fiziki şəxslə müqavilənin mövcudluğunun yoxlanması;
 - ☒ ümumi qaydaların gözlənilməsinin yoxlanması
 - ☐ ödənilmə məbləği göstərilməklə iki il ərzində gəlir vergisinin ödənilməsi haqqında fiziki şəxsin təqdim etdiyi sənədin mövcudluğunun yoxlanması;
 - ☐ ödənilən məbləğin müqavilə üzrə nəzərdə tutulan məbləqdən çox olmamasının yoxlanması;
 - ☐ pay üzrə ödənişin təyin olunmuş vaxtda həyata keçirilməsinin yoxlanması;
-

Sual: Geri alınmış kapitalın (səhmlərin) uçotda əks etdirilməsinin düzgünlüyü hansı analitik prosedur vasitəsi ilə yoxlanılır: (Çəki: 1)

- ☐ nizamnamə kapitalına payın köçürülməsi haqqında fiziki şəxslə müqavilənin mövcudluğunun yoxlanması;
- ☐ ödənilmə məbləği göstərilməklə iki il ərzində gəlir vergisinin ödənilməsi haqqında fiziki şəxsin təqdim etdiyi sənədin mövcudluğunun yoxlanması;
- ☒ səhmdar ticarət təşkilatı tərəfindən öz səhmlərinin geri alınmasının yoxlanması;
- ☐ ödənilən məbləğin müqavilə üzrə nəzərdə tutulan məbləqdən çox olmamasının yoxlanması;

☐ pay üzrə ödənişin təyin olunmuş vaxtda həyata keçirilməsinin yoxlanılması;

Sual: Səhmdar ticarət təşkilatında kapitalın (səhmlərin) geri alınması səbəbləri: (Çəki: 1)

- ☐ səhmlərin ümumi sayını azaltmaq yolu ilə nizamnamə kapitalının azaldılması haqqında səhmdarların ümumi iclası qərara aldıqda;
 - ☐ təşkilat yenidən formalaşdıqda;
 - ☐ səhmdarlar tərəfindən onların səhmlərini almaq haqqında tələb olduqda;
 - ☐ qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Auditor iştirakçı-fiziki şəxsdən geri alınan kapital (səhmlər) üzrə hansı yazılışı düzgün hesab edir: (Çəki: 1)

- ☐ D-t 504 K-t 223
 - ☐ D-t 223 K-t 504
 - ☒ D-t 321 K-t 221
 - ☐ D-t 321 K-t 224
 - ☐ D-t 224 K-t 504
-

Sual: Auditor iştirakçı-hüquqi şəxsdən geri alınan kapital (səhmlər) üzrə hansı yazılışı düzgün hesab edir: (Çəki: 1)

- ☐ D-t 504 K-t 221
 - ☐ D-t 221 K-t 504
 - ☒ D-t 321 K-t 223
 - ☐ D-t 321 K-t 224
 - ☐ D-t 224 K-t 504
-

Sual: Səhmdar olmayan ticarət təşkilatlarında iştirakçılardan geri alınan payların yoxlanılması zamanı hansı hesab nəzərdən keçirilir? (Çəki: 1)

- ☐ 221
 - ☐ 301
 - ☐ 302
 - ☒ 321
 - ☐ 631-7
-

Sual: Ticarət təşkilatında geri alınmış payın satışı zamanı onun nominal və balans dəyəri arasında fərq (cəmiyyətdən çıxan iştirakçının payının həqiqi dəyəri nominal dəyərdən çox olduqda) hansı hesaba silinir: (Çəki: 1)

- ☐ "Digər maliyyə gəlirləri"
 - ☒ "Digər maliyyə xərcləri"
 - ☐ "Sair əməliyyat gəlirləri"
 - ☐ "Sair əməliyyat xərcləri"
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Ticarət təşkilatında geri alınmış payın satışı zamanı onun nominal və balans dəyəri arasında fərq (cəmiyyətdən çıxan iştirakçının payının həqiqi dəyəri nominal dəyərdən az olduqda) hansı hesaba silinir: (Çəki: 1)

- ☒ "Digər maliyyə gəlirləri"
- ☐ "Digər maliyyə xərcləri"
- ☐ "Sair əməliyyat gəlirləri"
- ☐ "Sair əməliyyat xərcləri"

☐ düzgün cavab yoxdur

Sual: Ticarət təşkilatında geri qaytarılmış payların başqa şəxslərə satışı hansı müddətdə həyata keçirilməlidir? (Çəki: 1)

- ☐ 6 ay müddətində
 - ☐ 9 ay müddətində
 - ☒ bir il ərzində
 - ☐ iki il ərzində
 - ☐ üç il ərzində
-

Sual: Ticarət təşkilatında geri alınmış paylar hansı qiymətlə satılır? (Çəki: 1)

- ☒ nominal dəyəri ilə
 - ☐ balans dəyəri ilə
 - ☐ faktiki bazar qiyməti ilə
 - ☐ razılaşdırılmış qiymətlə
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Ticarət təşkilatında geri alınmış pay müəyyən edilmiş müddətdə satılmadıqda onun qiyməti: (Çəki: 1)

- ☐ onun qiyməti 50 % azaldılır
 - ☒ səhmdar cəmiyyətin nizamnamə kapitalı müəyyən edilmiş qaydada azaldılır
 - ☐ həmin pay təkrar satışa çıxarılır
 - ☐ həmin pay iştirakçılar arasında bərabər bölüşdürülür
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Ticarət təşkilatında səhmdarlarla hesablaşmaların düzgünlüyünün auditi zamanı yoxlanmalıdır: (Çəki: 1)

- ☐ nizamnamə kapitalının azaldılması üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüstlüyü;
 - ☐ nizamnamə kapitalının artırılması üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüstlüyü;
 - ☐ nizamnamə kapitalının formalaşmasının qanunvericiliyə uyğunluğunun dürüstlüyü;
 - ☒ dividendlərin hesablanması və ödənilməsi üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüstlüyü;
 - ☐ səhmdarlardan verginin tutulması üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüstlüyü;
-

Sual: Dividendlərin hesablanması və ödənilməsi üzrə əməliyyatların auditi zamanı auditor yoxlamalıdır: (Çəki: 1)

- ☐ 341 sayılı hesabın debet, 534 sayılı hesabın kredit dövryyəsi
 - ☒ 344 sayılı hesabının debet, 534 sayılı hesabının kredit dövryyəsi;
 - ☐ 534 sayılı hesabının debet, 341 sayılı hesabının kredit dövryyəsi
 - ☐ 442 sayılı hesabının debet, 533 sayılı hesabının kredit dövryyəsi
 - ☐ 533 sayılı hesabının debet, 442 sayılı hesabının kredit dövryyəsi
-

Sual: Ticarət təşkilatında səhmdarlara hesablanmış dividendlərin ödənilməsinin auditi zamanı auditor yoxlamalıdır: (Çəki: 1)

- ☒ 223 sayılı hesabın kredit, 534 sayılı hesabın debet dövryyəsi
- ☐ 534 sayılı hesabın kredit, 344 sayılı hesabın debet dövryyəsi
- ☐ 801 sayılı hesabın kredit, 341 sayılı hesabın debet dövryyəsi

- ☐ 344 sayılı hesabın kredit, 801 sayılı hesabın debet dövrüyyəsi
 - ☐ 341 sayılı hesabın kredit, 534 sayılı hesabın debet dövrüyyəsi
-

Sual: Ticarət təşkilatında ümumi müddəalara əməl olunmasının yoxlanılması hansı məqsədlə həyata keçirilir: (Çəki: 1)

- ☐ nizamnamə kapitalından ayrılan vəsaitlərə nəzarət etmək üçün
 - ☐ vergi ödəmələrinə nəzarət etmək üçün
 - ☐ səhmlərin dövrüyyəsinə nəzarət etmək üçün
 - ☒ hesablanmış dividendlərin həcminə və mənbələrinə nəzarət etmək üçün
 - ☐ Nizamnamə kapitalının tamamlanmasına nəzarət etmək üçün
-

Sual: Ticarət təşkilatında adi səhmlər üzrə dividendlərin həcmi necə hesablanır? (Çəki: 1)

- ☒ hesabat ilində səhmdar cəmiyyətin fəaliyyətindən asılı olaraq.
 - ☐ məhsul satışından əldə olunan vəsaitlərdən asılı olaraq
 - ☐ səhmdarlardan daxil olan vəsaitlərdən asılı olaraq
 - ☐ təşkilatın maliyyə vəziyyətindən asılı olaraq;
 - ☐ direktorlar şurasının qərarından asılı olaraq
-

Sual: Ticarət təşkilatının nizamnamə kapitalının dəyişməsi üzrə əməliyyatların auditi zamanı auditor hansı məsələləri yoxlayır: (Çəki: 1)

- ☐ dividendlərin hesablanması düzgünlüyü;
 - ☐ dividendlərin ödənilməsinin düzgünlüyü;
 - ☐ dividendlərin hesablanması və ödənilməsinin düzgünlüyü;
 - ☐ dividendlər üzrə vergi ödəmələrinin hesablanması düzgünlüyü;
 - ☒ səhmdar ticarət təşkilatının nizamnamə kapitalının hərəkəti üzrə əməliyyatlar
-

Sual: Ticarət təşkilatının nizamnamə kapitalının azalması səbəbləri: (Çəki: 1)

- ☒ geri alınmış ASC-nə məxsus payın örtülməsi;
 - ☐ ticarət təşkilatının gəlirlərinin azalması;
 - ☐ ticarət təşkilatının maliyyə vəziyyətinin pisləşməsi;
 - ☐ ödəmə qabiliyyəti olmayan debitorların mövcudluğu;
 - ☐ biznesin səmərəli təşkil olunmaması
-

Sual: Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı səbəbdən azaldıla bilər: (Çəki: 1)

- ☐ ticarət təşkilatının gəlirlərinin azalması;
 - ☐ ticarət təşkilatının maliyyə vəziyyətinin pisləşməsi;
 - ☐ ödəmə qabiliyyəti olmayan debitorların mövcudluğu;
 - ☒ payın nominal dəyərinin azaldılması;
 - ☐ biznesin səmərəli təşkil olunmaması
-

Sual: Ticarət təşkilatında payın nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azalması üzrə əməliyyatların düzgünlüyünün yoxlanması zamanı öyrənilir: (Çəki: 1)

- ☐ 301 sayılı hesabın debet, 341 sayılı hesabın kredit dövrüyyəsi
 - ☒ 302 sayılı hesabın debet, 341 sayılı hesabın kredit dövrüyyəsi
 - ☐ 341 sayılı hesabın debet, 301 sayılı hesabın kredit dövrüyyəsi
 - ☐ 344 sayılı hesabın debet, 311 sayılı hesabın kredit dövrüyyəsi
 - ☐ 311 sayılı hesabın debet, 341 sayılı hesabın kredit dövrüyyəsi
-

Sual: Ticarət təşkilatının nizamnamə kapitalı hansı halda artırıla bilər: (Çəki: 1)

- ☒ iştirakçılara verilməyən dividendlərin kapitallaşdırılması hesabına;
 - ☐ geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına
 - ☐ səhmdarlara verilən dividendlərin hesabına;
 - ☐ bank kreditləri hesabına;
 - ☐ digər təşkilatların borcları hesabına;
-

Sual: Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı üsulla artırıla bilər: (Çəki: 1)

- ☐ bank kreditləri hesabına;
 - ☒ ticarət təşkilatın xüsusi vəsaiti hesabına
 - ☐ geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına;
 - ☐ iştirakçılara verilən dividendlərin hesabına;
 - ☐ digər təşkilatların borcları hesabına;
-

Sual: Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı qaydada artırıla bilər: (Çəki: 1)

- ☐ bank kreditləri hesabına;
 - ☐ geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına;
 - ☐ səhmdarlara verilən dividendlərin hesabına
 - ☒ iştirakçıların əlavə payları hesabına
 - ☐ digər təşkilatların borcları hesabına;
-

Sual: Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı qaydada artırıla bilər: (Çəki: 1)

- ☐ bank kreditləri hesabına;
 - ☐ geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına;
 - ☒ səhmdarlara ödənilməmiş dividend hesabına
 - ☐ iştirakçılara verilən dividendlərin hesabına;
 - ☐ digər təşkilatların borcları hesabına;
-

Sual: Səhmdarlara ödənilməmiş dividend hesabına nizamnamə kapitalının artırılmasını yoxlayarkən auditor əmin olmalıdır: (Çəki: 1)

- ☐ səhmdarlara dividendlərin hesablanması ticarət təşkilatının uçot siyahı-səhifəsinə uyğun olub-olmamasına
 - ☐ səhmdarlara çatması payın düzgün hesablanması və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünə;
 - ☐ səhmdarlara çatması payın ödənilməsinə və onların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünə;
 - ☐ səhmdarlara çatması məbləqdən tutulan vergilərin hesablanması və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünə;
 - ☒ müvafiq vergilərin tutulması və büdcəyə ödənilməsindən sonra dividendlərin kapitallaşdırmağa yönəldildiyinə;
-

Sual: Səhmdarlara ödənilməmiş dividend hesabına nizamnamə kapitalının artırılmasının yoxlanması gedişatında nəzərdən keçirilir: (Çəki: 1)

- ☐ 301 sayılı hesabın debet və 534 və ya 533 sayılı hesabların kredit dövryyəsi;
 - ☒ 534 və ya 533 sayılı hesabların debet və 302 sayılı hesabın kredit dövryyəsi;
 - ☐ 534 və ya 533 sayılı hesabların debet və 301 sayılı hesabın kredit dövryyəsi;
 - ☐ 341 və ya 344 sayılı hesabların debet və 311 sayılı hesabın kredit dövryyəsi;
 - ☐ 311 sayılı hesabın debet və 341 və ya 344 sayılı hesabların kredit dövryyəsi;
-

Sual: Nizamnamə kapitalının formalaşması üzrə əməliyyatların həyata keçirilməsi zamanı ticarət təşkilatı tərəfindən buraxılan tipik pozuntulara aiddir: (Çəki: 1)

- ☐ səhmdarlar-fiziki şəxslər üçün ümumi şəxsi hesabın açılması;
- ☐ səhmdarların şəxsi hesabları üzrə qalıqların balans və reyestr məlumatlarına uyğun olmaması;
- ☐ səhmlərin alınması (əmanət qoymaq) üzrə müqavilələrin olmaması;
- ☐ nizamnamə kapitalının ödənilməsi üçün daxil olmuş material qiymətlilərinin vaxtında mədaxil edilməməsi;
- ☒ bütün cavablar doğrudur;

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	4 %

Sual: Nizamnamə kapitalının formalaşması üzrə tipik səhvlərə aiddir: (Çəki: 1)

- ☐ üçüncü şəxs tərəfindən (səhmdarların hesablarından deyil) səhmlərin (payın) ödənilməsi;
- ☐ hüquqi şəxs tərəfindən nağd formada səhmlərin ödənilməsi;
- ☐ nominaldan yüksək qiymət üzrə səhmlərin yerləşdirilməsi zamanı yaranan fərqin emissiya gəliri kimi əlavə kapitalın tərkibinə daxil edilməməsi;
- ☐ imtiyazlı səhmlər üzrə müəyyən olunmuş payının gözlənilməməsi;
- ☒ bütün cavablar doğrudur;

Sual: Ticarət təşkilatında nizamnamə kapitalının formalaşdırılması zamanı yol verilən xətalara aiddir: (Çəki: 1)

- ☐ gəlir vergisi tutulmadan hesablanmış, amma səhmdarlara verilməmiş dividendlərin kapitallaşması;
- ☐ səlahiyyətli orqanın müvafiq qərarı olmadan dividendlərin verilməsi;
- ☒ emissiya prospektində, qiymətli kağızların buraxılması haqqında hesabatlarda dəqiq olmayan məlumatların qeyd olunması
- ☐ iştirakçıların əlavə payları hesabına nizamnamə kapitalının artırılması
- ☐ bütün cavablar doğrudur;

Sual: Ticarət təşkilatında dividendlərin ödənilməsi ilə əlaqədar tipik pozuntulara aid edilir: (Çəki: 1)

- ☐ müvafiq vergilərin tutulması və büdcəyə ödənilməsindən sonra dividendlərin kapitallaşdırmaya yönəldilməsi;
- ☒ ödənmə mənbəyindən vergi tutulmadan dividendlərin ödənilməsinin həyata keçirilməsi;
- ☐ səhmdarların şəxsi hesabları üzrə qalıqların balans və reyestr məlumatlarına uyğun olmaması;
- ☐ nizamnamə kapitalının ödənilməsi üçün daxil olmuş material qiymətlilərinin vaxtında mədaxil edilməməsi;
- ☐ səhmdarların şəxsi hesabları üzrə qalıqların balans və reyestr məlumatlarına uyğun olmaması;

Sual: Ticarət təşkilatında kassa əməliyyatlarının auditinin ilkin mərhələsi hansıdır? (Çəki: 1)

- ☐ xəzinədarın hesabatının yoxlanması;
- ☐ "Kassa" hesabı üzrə dövryyənin yoxlanması;
- ☐ ötən ildə kassanın inventarizasiyası aktı ilə tanışlıq;

- ☒ kassada olan qiymətlilərin inventarizasiyası
 - ☐ balans və başqa sənədlərin
-

Sual: Ticarət təşkilatında kassanın inventarizasiyası kim tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☐ auditor və baş mühasibdən ibarət komissiya;
 - ☐ auditor və xəzinədarın ibarət komissiya;
 - ☒ auditor, xəzinədar və baş mühasibdən ibarət komissiya
 - ☐ müəssisə rəhbəri və baş mühasib
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Ticarət təşkilatında kassanın inventarizasiyası zamanı kassa əməliyyatları; (Çəki: 1)

- ☐ auditorun nəzarəti ilə davam etdirilir;
 - ☐ baş mühasibin icazəsi ilə davam etdirilir;
 - ☐ istisna hallarda icazə verilir
 - ☐ davam etdirilir;
 - ☒ dayandırılır ;
-

Sual: Ticarət təşkilatında sonuncu kassa hesabatına əlavə olunan kassa mədaxil və məxaric orderlərinin nömrələri tutuşdurulur: (Çəki: 1)

- ☐ kassa kitabının məlumatları ilə
 - ☐ kassa hesabatının məlumatları ilə
 - ☐ "Kassa" hesabının məlumatları ilə
 - ☒ qeydiyyat jurnalının məlumatları ilə
 - ☐ Baş kitabın məlumatları ilə
-

Sual: Ticarət təşkilatında kassada pul vəsaitinin qalıqları haqqında mühasibat məlumatlarının müəyyən edilməsi üçün kassa hesabatı: (Çəki: 1)

- ☐ auditora təqdim edilir;
 - ☐ müəssisə rəhbərinə təqdim edilir;
 - ☒ mühasibatlıq təqdim edilir;
 - ☐ vergi orqanına təqdim edilir;
 - ☐ maliyyə şöbəsinə təqdim edilir.
-

Sual: Ticarət təşkilatında kassa hesabatının tərtib olunması nəticəsində müəyyən olunmuş pul vəsaiti qalıqları köçürülür: (Çəki: 1)

- ☐ "Kassa" hesabına;
 - ☐ baş kitaba;
 - ☐ kassa kitabına;
 - ☐ uçot reyestrinə;
 - ☒ inventarizasiya aktına.
-

Sual: Ticarət təşkilatında kassa hesabatı üzrə pul vəsaiti qalıqları tutuşdurulur: (Çəki: 1)

- ☐ "Kassa" hesabının debet dövryyəsi üzrə məbləqlə;
 - ☐ "Kassa" hesabının kredit dövryyəsi üzrə məbləqlə;
 - ☐ baş kitabda əks etdirilmiş pul vəsaiti qalıqları ilə;
 - ☐ uçot reyestrində əks etdirilmiş pul vəsaiti qalıqları ilə;
 - ☒ nağd pulun sayılması nəticəsində müəyyən edilmiş faktiki pul vəsaiti qalığı ilə.
-

Sual: Ticarət təşkilatında kassa kitabının tərtib edilməsində məqsəd: (Çəki: 1)

- ☐ kassa əməliyyatlarının qeydiyyatı;
 - ☐ təşkilatın gəlirlərinin qeydiyyatı;
 - ☐ vergi ödəmələrinin qeydiyyatı;
 - ☒ daxil olan və xərclənən pul vəsaitlərinə nəzarət;
 - ☐ kassa mədaxil və məxaric orderlərinin qeydiyyatı
-

Sual: Ticarət təşkilatında kassa kitabında qeydiyyatlar hansı müddətdə aparılır? (Çəki: 1)

- ☐ həftənin sonunda
 - ☐ ayın sonunda
 - ☐ ilin sonunda
 - ☒ iş gününün sonunda
 - ☐ zərurət yarandıqda
-

Sual: Auditor tərəfindən ticarət təşkilatının kassa kitabında xəta aşkarlanarsa: (Çəki: 1)

- ☐ auditor sübutlarına əlavə edilməklə yoxlanılan təşkilatın rəhbərinə məlumat verilir
 - ☐ auditor sübutlarına əlavə edilməklə baş mühasibə məlumat verilir
 - ☐ auditor sübutlarına əlavə edilməklə xəta aradan qaldırılır
 - ☒ auditor sübutlarına əlavə edilməklə auditorun işçi sənədlərində qeyd-yat aparılır;
 - ☐ xətalrı özü sərbəst olaraq aradan qaldırır
-

Sual: Ticarət təşkilatlarında kassa əməliyyatlarının auditi hansı üsulla həyata keçirilir? (Çəki: 1)

- ☐ hesabat dövrünə aid bütün kassa əməliyyatları və sənədləri yoxlanılır
 - ☐ başdan-başa yoxlama həyata keçirilir
 - ☒ seçmə üsulu ilə yoxlama həyata keçirilir
 - ☐ kassaya daxil olan vəsaitlərin yoxlanılması ilə həyata keçirilir.
 - ☐ kassadan xərclənən vəsaitlərin yoxlanılması ilə həyata keçirilir
-

Sual: Ticarət təşkilatında kassa hesabatlarının xərc hissəsində bir qayda olaraq ən böyük məbləğ hansıdır? (Çəki: 1)

- ☐ əmək haqqı ödəmələri
 - ☐ satış xərcləri
 - ☒ banka təhvil verilən pul gəliri
 - ☐ vergi ödəmələri xərcləri
 - ☐ təhtə hesab məbləqlər
-

Sual: Ticarət təşkilatında ödəmə cədvəllərində yekun məbləğlərin yoxlanılması zamanı müəyyən edilir? (Çəki: 1)

- ☐ hesablanmış məbləğin dürüstlüyü;
 - ☒ yekunlarda qəsdən təhrif faktları;
 - ☐ əmək haqqından tutulmaların dürüstlüyü;
 - ☐ işçilərə verilmiş məbləğin dürüstlüyü;
 - ☐ təhtə hesab məbləğlərin dürüstlüyü
-

Sual: Ticarət təşkilatında bank əməliyyatlarının yoxlanılması üçün aşağıdakı hesabın məlumatlarından istifadə olunmur: (Çəki: 1)

- ☐ 221
- ☐ 222
- ☐ 223
- ☒ 231
- ☐ 224

Sual: Ticarət təşkilatında kassanın inventarizasiyası zamanı artıqlıq aşkar edilərsə aşağıdakı mühasibat yazılışı tərtib olunmalıdır: (Çəki: 1)

- ☐ D-t 223 K-t 801
 - ☒ D-t 221 K-t 801
 - ☐ D-t 545 K-t 801
 - ☐ D-t 801 K-t 545
 - ☐ D-t 223 K-t 545
-

Sual: Ticarət təşkilatında kassanın inventarizasiyası zamanı çatışmazlıq aşkar edilərsə aşağıdakı mühasibat yazılışı tərtib olunmalıdır: (Çəki: 1)

- ☐ D-t 223 K-t 801
 - ☐ D-t 801 K-t 223
 - ☒ D-t 545 K-t 801
 - ☐ D-t 801 K-t 221
 - ☐ D-t 221 K-t 223
-

Sual: Ticarət təşkilatında 221 hesabı üzrə qalıqların düzgünlüyü yoxlamaq üçün: (Çəki: 1)

- ☒ kassa kitabının, kassa hesabatının məlumatları baş kitabın və balansın məlumatları ilə tutuşdurulur;
 - ☐ kassa kitabının, kassa hesabatının məlumatları "Kassa" hesabının debet və kredit dövryyəsinin məlumatları ilə tutuşdurulur;
 - ☐ kassa kitabının məlumatları kassa hesabatının məlumatları ilə tutuşdurulur;
 - ☐ baş kitabın məlumatları mühasibat balansının məlumatları ilə tutuşdurulur;
 - ☐ kassa kitabının məlumatları nağd pulun sayılması nəticəsində müəyyən edilmiş faktiki pul vəsaiti qalığı ilə tutuşdurulur
-

Sual: Ticarət təşkilatında kassa əməliyyatları üzrə tipik pozuntulara aid deyil: (Çəki: 1)

- ☐ eyni sənəddən təkrar istifadə etməklə artıq vəsait silinməsi;
 - ☒ səlahiyyətli orqanın müvafiq qərarı olmadan dividendlərin verilməsi;
 - ☐ deponent əmək haqqının və ya digər təşkilatlara hesablanmış məbləğlərin mənimsənilməsi;
 - ☐ pul vəsaiti çatışmazlığı, rəsmiləşdirilməmiş sənədlər;
 - ☐ xərclərin "Kommersiya xərclərinə" qeyri qanuni aid edilməsi;
-

Sual: Ticarət təşkilatında cari hesabların auditinin məqədi nədir? (Çəki: 1)

- ☐ Müəssisənin maliyyə hesabatlarının dəqiqliyinin yoxlanılması
 - ☒ Müəssisənin cari hesablarında əks olunan əməliyyatların qanunvericiliyə uyğunluğunun yoxlanılması
 - ☐ Müəssisənin cari hesablarında əks olunan məlumatların dəqiqliyinin yoxlanılması
 - ☐ Sintetik və analitik hesabların məlumatlarının uyğunluğunun yoxlanılması
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Ticarət təşkilatında hesablaşmaların hansı qaydasına üstünlük verilir? (Çəki: 1)

- ☐ Nağd
 - ☐ Barter
 - ☒ Bank vasitəsi ilə nağdsız
 - ☐ Məhsul mübadiləsi qaydasında
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Ticarət təşkilatında cari hesabların yoxlanılmasının ilkin mərhələsinə aid edilir? (Çəki: 1)

- ☐ Banklarda hesab açılması ilə bağlı müqavilələrin mövcudluğunun yoxlanması;
- ☐ Hesabların növə və xidmət qaydaların öyrənilməsi
- ☐ Balans məlumatlarının düzgünlüyünün yoxlanması
- ☒ Balans üzrə bank hesablarında və bank çıxarışlarında olan pul vəsaiti qalıqlarının uyğunluğunun yoxlanması
- ☐ Balans məlumatlarının mənfəət və zərər haqqında hesabatın məlumatlarına uyğunluğunun yoxlanması

Sual: Ticarət təşkilatında əmtəə-material qiymətlərinə görə ödəmələrin düzgünlüyü yoxlanılır? (Çəki: 1)

- ☒ Hesabların üzləşdirilməsi yolu ilə
- ☐ 431 "Malsatan və podratçılara uzunmüddətli kreditör borcları" hesabının məlumatları əsasında
- ☐ 435 "Digər uzunmüddətli kreditör borcları" hesabının məlumatları əsasında
- ☐ 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları" hesabının məlumatları əsasında
- ☐ Bank çıxarışlarının məlumatları əsasında

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Ticarət təşkilatında banka təhvil verilmiş, lakin onun cari hesabında qeyd olunmayan pul vəsaitləri hansı hesabda öz əksini tapın? (Çəki: 1)

- ☐ "Kassa"
- ☐ "Satış"
- ☐ "Sair əməliyyat gəlirləri"
- ☒ "Yolda olan pul köçürmələri"
- ☐ "Tələblərə əsasən verilən digər bank hesabları"

Sual: Ticarət təşkilatında əmtəə-material qiymətlərinə görə pul vəsaitlərinin köçürülməsinin auditi zamanı: (Çəki: 1)

- ☐ hesabdan çıxarış üzrə ilkin qalıq əvvəlki bank çıxarışı üzrə son qalıqla üzləşdirilir
- ☐ bank çıxarışına əlavə edilən bütün ödəmə sənədlərinin və müqavilələrin mövcudluğu yoxlanılır
- ☒ hesablaşma hesabından köçürülmüş pul vəsaitləri və malsatan və podratçılara borcların analitik uçot məlumatları üzləşdirilir
- ☐ istehlak bazarının tədqiq edilməsinin düzgünlüyü yoxlanılır
- ☐ əmtəə -material qiymətlərinin saxlanması vəziyyəti yoxlanılır

Sual: Ticarət təşkilatında əmtəə-material qiymətlərinin auditi nəzərdə tutur: (Çəki: 1)

- ☐ Tələb və təklifin öyrənilməsi
- ☐ İstehlak bazarının tədqiq edilməsi
- ☒ Əmtəə -material qiymətləri üzrə həyata keçirilən əməliyyatların qanunvericiliyə uyğunluğunun müəyyən edilməsi

- ☐ Əmtəə -material qiymətlərinin alınıb saxlanmasına sərf olunmuş pul vəsaitlərinin həcmnin müəyyən edilməsi
 - ☐ Əmtəə -material qiymətlərindən istifadənin səmərəliliyinin müəyyən edilməsi
-

Sual: Ticarət təşkilatında əmtəə əməliyyatlarının auditinin qarşısında duran vəzifələr hansıdır? (Çəki: 1)

- ☒ əmtəə-material qiymətlərinin alınmasına çəkilən xərclərin hesabatlarda düzgün əks etdirilməsinin yoxlanılması
 - ☐ Ehtiyatların faktiki maya dəyərinin hesablanması düzgünlüyünün yoxlanılması
 - ☐ Ehtiyatlardan istifadənin effektivliyinin yoxlanılması
 - ☐ əmtəə-material qiymətliləri üzrə əməliyyatlar zamanı banklara təhvil verilən pul vəsaitlərinin həcmnin yoxlanılması
 - ☐ əmtəə-material qiymətlilərinin anbara mədaxil edilməsinin yoxlanılması
-

Sual: Ticarət təşkilatında gün ərzində əldə edilmiş pul gəliri necə yoxlanılır? (Çəki: 1)

- ☐ "Kassa" hesabının debeti "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının krediti dövryyəsi ilə müqayisə edilir
 - ☐ "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının debeti "Kassa" hesabının krediti dövryyəsi ilə müqayisə edilir
 - ☒ "Kassa" hesabının debeti "Satış" hesabının krediti dövryyəsi ilə müqayisə edilir
 - ☐ "Bank hesablaşma hesabları" hesabının debeti "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının krediti dövryyəsi ilə müqayisə edilir
 - ☐ "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının debeti "Bank hesablaşma hesabları" hesabının krediti dövryyəsi ilə müqayisə edilir
-

Sual: Ticarət təşkilatında pulun tam və vaxtında banka təhvil verilməsini yoxlamaq üçün hansı analitik proseduru həyata keçirilir? (Çəki: 1)

- ☐ 221 sayılı hesabın krediti və 223 sayılı hesabın debeti məlumatları üzləşdirilir
 - ☒ 222 sayılı hesabın krediti və 223 sayılı hesabın debeti məlumatları üzləşdirilir
 - ☐ 223 sayılı hesabın krediti və 221 sayılı hesabın debeti məlumatları üzləşdirilir
 - ☐ 223 sayılı hesabın krediti və 224 sayılı hesabın debeti məlumatları üzləşdirilir
 - ☐ 221 sayılı hesabın krediti və 224 sayılı hesabın debeti məlumatları üzləşdirilir
-

Sual: Ticarət təşkilatı çek və akkreditivlərdən istifadə edirsə əməliyyatlar hansı hesabda uçota alınır? (Çəki: 1)

- ☐ 221 "Kassa"
 - ☐ 222 "Yolda olan pul köçürmələri"
 - ☐ 223 "Bank hesablaşma hesabları"
 - ☒ 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
 - ☐ 225 "Pul vəsaitlərinin ekvivalentləri"
-

Sual: Ticarət təşkilatında hesablaşma əməliyyatlarının aparılması üzrə tipik pozuntulara aid deyil: (Çəki: 1)

- ☐ bank çıxarışının olmaması və ya ona düzəliş edilməsi;
 - ☒ pul vəsaiti çatışmazlığı, rəsmiləşdirilməmiş sənədlər;
 - ☐ hesablaşma hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında düzgün əks etdirilməməsi;
 - ☐ xüsusi hesabdən çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin natamam olması;
 - ☐ bütün cavablar doğrudur;
-

Sual: Ticarət təşkilatında əmtəə əməliyyatlarının auditi zamanı auditor tərəfindən yoxlanılır: (Çəki: 1)

- ☐ Kassa hesabatları
 - ☐ Kassa kitabı
 - ☒ Ticarət təşkilatının maliyyə hesabatı
 - ☐ Vergi ödəmələrinə aid hesabatlar
 - ☐ Bank çıxarışları
-

Sual: Auditor yoxlanan ticarət təşkilatının məsul şəxslərindən izahat tələb edə bilər: (Çəki: 1)

- ☐ hesabatın tərtib olunması metodları üzrə;
 - ☐ istifadə edilən mühasibat uçotu hesabları üzrə;
 - ☐ amortizasiyanın hesablanması qaydası üzrə;
 - ☒ anbar uçotunun təşkili üzrə;
 - ☐ bütün cavablar doğrudur.
-

Sual: Ticarətdə malların topdan ticarətə daxil olmasının auditi zamanı yoxlanılır: (Çəki: 1)

- ☐ bank çıxarışının mövcudluğu və ya ona düzəlişin edilib- edilməməsi faktını;
 - ☒ malların daxil olmasının uçotunun aparılmasının düzgünlüyü;
 - ☐ hesablaşma hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyü;
 - ☐ xüsusi hesabdən çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin tamlığı;
 - ☐ bütün cavablar doğrudur.
-

Sual: Auditor malların topdan ticarətə daxil olmasının auditi zamanı yoxlamalıdır: (Çəki: 1)

- ☐ bank çıxarışının mövcudluğu və ya ona düzəlişin edilib- edilməməsi faktını;
 - ☐ hesablaşma hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyü;
 - ☒ təşkilatın uçot siyasətinə uyğun olaraq daxil olan malların qiymətləndirilməsinin düzgünlüyü;
 - ☐ xüsusi hesabdən çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin tamlığı;
 - ☐ bütün cavablar doğrudur.
-

Sual: Malların topdan ticarətə daxil olmasının auditi zamanı yoxlanılır: (Çəki: 1)

- ☐ bank çıxarışının mövcudluğu və ya ona düzəlişin edilib- edilməməsi faktını;
 - ☒ malların daxil olmasının sənədli tərtibinin düzgünlüyü;
 - ☐ hesablaşma hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyü;
 - ☐ xüsusi hesabdən çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin tamlığı;
 - ☐ bütün cavablar doğrudur.
-

Sual: Pərakəndə ticarətə alış zamanı daxil olmuş malların uçotu üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 203 K-t 531;
 - ☐ D-t 531 K-t 203;
 - ☒ D-t 205 K-t 531;
 - ☐ D-t 206 K-t 532;
 - ☐ D-t 532 K-t 206.
-

Sual: Pərakəndə ticarətə mal təşkilatın nizamnamə kapitalına pay formasında daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 203 K-t 531;
 - ☐ D-t 302 K-t 205;
 - ☒ D-t 205 K-t 301;
 - ☐ D-t 203 K-t 302;
 - ☐ D-t 531 K-t 205.
-

Sual: Mallar əvəzi ödənilmədən daxil olduqda hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 205 K-t 531;
 - ☐ D-t 531 K-t 205;
 - ☐ D-t 206 K-t 441;
 - ☒ D-t 205 K-t 442;
 - ☐ D-t 441 K-t 206.
-

Sual: Əvəzi ödənilmədən daxil olan məhsul satıldıqda hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 206 K-t 603;
 - ☐ D-t 603 K-t 205;
 - ☒ D-t 601 K-t 205;
 - ☐ D-t 205 K-t 602;
 - ☐ D-t 602 K-t 206.
-

Sual: Ticarətdə mal ehtiyalarının uçotuna dair əsas tələblərdən biri: (Çəki: 1)

- ☐ ehtiyatların keyfiyyətinin müqavilə şərtlərinə uyğunluğunun təmin edilməsi;
 - ☒ ehtiyatların hesabatlarda tam əks olunmasının təmin edilməsi;
 - ☐ ehtiyatlardan istifadənin səmərəliyinin artırılması ;
 - ☐ ehtiyatların ümumi dövriyyədə payının müəyyən edilməsi;
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Pərakəndə ticarət təşkilatlarının fəaliyyətini səciyyələndirən əsas göstərici? (Çəki: 1)

- ☐ Satışdan daxil olan pul vəsaitlərinin həcmi
 - ☐ Banka təhvil verilən vəsaitlərin həcmi
 - ☐ Məlgöndərlərlə hesablaşmaların həcmi
 - ☒ Pərakəndə mal dövriyyəsinin həcmi
 - ☐ Ticarət güzəştinin səviyyəsi
-

Sual: Topdansatış ticarət təşkilatında alıcılardan alınmış avans üzrə hesab –fakturalar satış kitabında qeyd edilməlidir? (Çəki: 1)

- ☐ 1 gündən gec olmayaraq
 - ☐ 3 gündən gec olmayaraq
 - ☒ 5 gündən gec olmayaraq
 - ☐ 7 gündən gec olmayaraq
 - ☐ 10 gündən gec olmayaraq
-

Sual: Ticarət təşkilatında inventarizasiya həyata keçirilməlidir? (Çəki: 1)

- ☐ Maddi məsul şəxslər dəyişdikdə
- ☐ Təbii fəlakət və başqa fəvqəl hadisə baş verdikdə
- ☐ Təşkilat yenidənqurulduqda

- ☐ Təşkilat ləğv edildikdə
 - ☒ Yuxarıda göstərilən bütün hallarda
-

Sual: Ticarət təşkilatında inventarizasiya kim tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☐ Auditor tərəfindən
 - ☐ Baş mühasib tərəfindən
 - ☒ Müəssisə rəhbərinin təyin etdiyi komissiya tərəfindən
 - ☐ Vergi müfəttişi tərəfindən
 - ☐ Bütün cavablar doğrudur
-

Sual: Inventarizasiya zamanı anbarda olan mallar hansı qiymətlə qeydiyyatata alınır? (Çəki: 1)

- ☐ Müqavilə qiyməti ilə
 - ☒ Inventarizasiya tarixinə bazar qiyməti ilə
 - ☐ Faktiki naya dəyəri ilə
 - ☐ Plan maya dəyəri ilə
 - ☐ Müəssisə rəhbərinin təyin etdiyi qiymətlə
-

Sual: Maddi-məsul şəxs malın korlanmasına görə ziyanı hansı qiymətlə ödəməlidir? (Çəki: 1)

- ☐ Faktiki maya dəyəri
 - ☒ Uçot qiyməti ilə
 - ☐ Faktiki bazar qiyməti ilə
 - ☐ Topdansatış qiymətlərlə
 - ☐ Müəssisə rəhbərinin təyin etdiyi qiymətlə
-

Sual: Aşağıdakılardan hansı “malların satış qaydalarına” aid deyil? (Çəki: 1)

- ☐ Şikayət və təkliflər kitabının mövcudluğu
 - ☐ Ticarət zalında nəzarət ölçü cihazlarının mövcudluğu
 - ☐ Mal və onların istehsalçısı haqqında məlumatların istehlakçılara çatdırılması
 - ☒ Ticarət təşkilatının fəaliyyəti haqqında məlumatların istehlakçıya çatdırılması
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Nəzarət –kassa aparatlarının mövcudluğu və işlək olmasına nəzarət kim tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☐ Rəhbər işçi tərəfindən
 - ☐ Baş mühasib tərəfindən
 - ☒ Vergi müfəttişi tərəfindən
 - ☐ İstehlakçılar tərəfindən
 - ☐ Bütün cavablar doğrudur
-

Sual: Cari hesabların yoxlanması zamanı auditor təşkilatın hansı hesabları nəzərdən keçirir? (Çəki: 1)

- ☐ Yalnız 431, 531;
 - ☐ Yalnız 221,223
 - ☐ Yalnız 224
 - ☐ Yalnız 225
 - ☒ Bütün bank hesabları
-

Sual: Müasir dövrdə ticarət təşkilatları banklarda necə hesab açə bilərlər? (Çəki: 1)

- ☒ İstənilən qədər

- ☐ 3
- ☐ 5
- ☐ 7
- ☐ 10

Sual: Başqa təşkilatlara satış zamanı mallar hansı sənədlər əsasında anbardan buraxılır? (Çəki: 1)

- ☒ Əmtəə qaiməsi
- ☐ Əmtəə nişanı
- ☐ Daxili daşınma üçün qaimə
- ☐ Limit-zabor kartı
- ☐ "Sertifikat"

Sual: Əgər ticarət təşkilatında mübadilə müqavilələri varsa, auditor ilk növbədə nəyə diqqət yetirilməlidir? (Çəki: 1)

- ☐ Müqavilənin məzmunu və tərtibinə
- ☒ Qiymətlərin müəyyən olunmasının düzgünlüyünə
- ☐ Satış xərclərinin hesablanması metodikasına
- ☐ ƏDV ödəmələrinin düzgünlüyünə
- ☐ Düzgün cavab yoxdur

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	33
Maksimal faiz	33
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Bitməmiş istehsalın yüksək paya malik olması iqtisadiyyatın hansı sahəsi üçün xarakterikdir? (Çəki: 1)

- ☐ Sənaye
- ☐ Nəqliyyat
- ☐ Kənd təsərrüfatı
- ☐ Ticarət
- ☒ Tikinti

Sual: Obyektin bir hissəsinə aid olan, tikintinin smetasında göstərilmiş və texnoloji cəhətdən başa çatdırılmış kompleks işlər auditor tərəfindən necə qəbul olunur? (Çəki: 1)

- ☐ Tikinti obyektı
- ☒ Tikinti mərhələsi
- ☐ İrəliləşdirilmiş tikinti obyektı
- ☐ Köməkçi tikinti obyektı
- ☐ Başa çatdırılmamış tikinti obyektı

Sual: Tikinti maşın və mexanizmlərinə xidmət edən şəxslərə əmək haqqının hesablanması düzgünlüyünün yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 - ☒ İnşaat mexanizmlərin istifadəsi üzrə əməliyyatlarının yoxlanılması
 - ☐ Quraşdırılması tələb olunan avadanlığın əsaslı vəsaitə aid edilməsinin yoxlanılması
 - ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiya edilməsinin yoxlanılması
 - ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
-

Sual: Təcrübədə baş podratçının xidmətlərinin qiyməti neçə müəyyənləşdirilir? (Çəki: 1)

- ☒ Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin smeta dəyərinin faizi ilə
 - ☐ Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti- quraşdırma işlərinin faktiki dəyərinin faizi ilə
 - ☐ Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti- quraşdırma işlərinin bazar dəyərinin faizi ilə
 - ☐ Tərəflərin razılığı əsasında subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti- quraşdırma işlərinin növündən asılı olaraq.
 - ☐ Səhmdar cəmiyyətin direktorlar şurasının (müşahidə şurası) təyin etdiyi qiymətlər əsasında
-

Sual: Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin auditinin ümumi planında aşağıdakı göstərilir: (Çəki: 1)

- ☐ Yoxlamayı aparan auditorun instruksiyaları toplusu
 - ☒ Auditor yoxlamasının nəzərdə tutulan həcmi və ardıcılığı
 - ☐ Auditor rəyinin hazırlanması üçün əsas olan nəticələr
 - ☐ Auditor rəyinin hazırlanması üçün əsas olan nəticələrin arqumentləşdirilməsi
 - ☐ Hesabatda olan tipik səhvlər və onların aradan qaldırılması üsulları
-

Sual: Layihəyə əsasən müxtəlif təyinatlı və bir-biri ilə əlaqəli obyektlərin işə salınması auditor tərəfindən qəbul olunur: (Çəki: 1)

- ☐ Tikinti obyektı kimi
 - ☐ Tikinti mərhələsi kimi
 - ☒ İrəliləşdirilmiş tikinti obyektı kimi
 - ☐ Köməkçi tikinti obyektı kimi
 - ☐ Başa çatdırılmamış tikinti obyektı kimi
-

Sual: İnşaat materiallarının silinməsi zamanı onların faktiki maya dəyərinin audit yoxlanılması üçün auditor hansı metoddan istifadə edir? (Çəki: 1)

- ☐ Inventarlaşdırma, natural ölçmələr
 - ☒ Sənədlərin yoxlanılması, tədqiq etmə, alternativ balansın tərtib edilməsi
 - ☐ Tədqiq etmə, təkrar hesablama, skanlaşdırma
 - ☐ Təkrar hesablama, müvafiq əməliyyatların qeydiyyatının düzgünlüyünün yoxlanılması
 - ☐ Təstiq etmə, təkrar hesablama, inventarlaşdırma
-

Sual: Auditor subpodratçı təşkilatlarla hesablaşmaların yoxlanılması üçün hansı sənədlərdən istifadə edir? (Çəki: 1)

- ☒ Subpodratçı təşkilatla bağlanmış tikinti podrat müqavilələri, "istehsal xərcləri" hesabı üzrə mühasibat uçotunun registri
 - ☐ İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri
 - ☐ İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkalrı, hesabat ödəniş cədvəlləri
 - ☐ Müqavilələr, əmrlər, vergi uçotu registrləri
 - ☐ Xərclərin smetası, naryadlar, əmək müqavilələri
-

Sual: Tikinti təşkilatının bir neçə bankda hesablaşma hesabı olduqda o, kassa üzrə limiti necə təyin edir: (Çəki: 1)

- ☐ Müxtəlif banklar tərəfindən təyin edilmiş maksimal limitlə
 - ☐ Müxtəlif banklar tərəfindən təyin edilmiş minimal limitlə
 - ☐ Müxtəlif banklar tərəfindən təyin edilmiş limitlərin cəmi ilə
 - ☒ Öz seçiminə görə banklardan birinin limitinə görə
 - ☐ Maraqlı tərəflərin qarşılıqlı razılaşmasına görə
-

Sual: İnşaat materiallarının silinməsi zamanı onların maya dəyərinin qiymətləndirməsinin tətbiq olunan varianta uyğunluğunun yoxlanılması uansı audit proseduruna aiddir? (Çəki: 1)

- ☐ Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olması
 - ☐ Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsi.
 - ☒ Materialların mühasibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması
 - ☐ Faktiki istifadə olunan materiallardan fərqli olaraq əlavə materialların silinməsi nəticəsində tikintinin maya dəyərinin artırılması ilə əlaqədar şübhələrin təstiq edilməsi
 - ☐ Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
-

Sual: Tamamlanmış vəziyyətdə tikintinin yoxlanması üçün auditor nəyi nəzərə almalıdır? (Çəki: 1)

- ☐ Baş podratçının funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində sifarişçiyə verilir
 - ☐ Sifarişçinin funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində tikinti aparana verilir.
 - ☐ Sifarişçinin funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində layihəçiyə verilir.
 - ☒ Sifarişçinin funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində baş podratçıya verilir.
 - ☐ Tikinti aparının funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində baş podratçıya verilir.
-

Sual: Tikinti maşın və mexanizmlərdən istifadənin yoxlanması zamanı auditor prosedurlarından istifadə edilir? (Çəki: 1)

- ☐ Təstiq etmə
 - ☐ Tədqiq etmə
 - ☒ Təftiş etmə
 - ☐ Təkrar hesablama
 - ☐ Hesabatların inventarizasiyası
-

Sual: İnşaat materiallarının faktiki qiymətinin hesabat qiymətlərinə uyğunluğunun yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☒ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 - ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
 - ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
 - ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 - ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
-

Sual: Əlavə materialların buraxılması üçün (daxili yerdəyişmə) qaimə-tələbnamlərin hesabatda dolğun əks etdirilməsinin yoxlanılmasının məqsədi: (Çəki: 1)

- ☐ Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olması
 - ☐ Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsi.
 - ☐ Materialların mühasibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması
 - ☒ Əlavə materialların silinməsi nəticəsində tikintinin maya dəyərinin artması faktının müəyyən edilməsi
 - ☐ Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
-

Sual: Uzunmüddətli investisiyaların auditinin məqsədi nədir? (Çəki: 1)

- ☒ Mühasibat balansında bitməmiş istəşsalın dürüstlüyünün yoxlanması;
 - ☐ Hesabat dövründə həyata keçirilmiş kapital qoyuluşlu obyektlərin qiymətinin formalaşdırılması.
 - ☐ Başa çatdırılmamış tikiliyə sərf olunan əsas vəsaitlərin qeydiyyatının yoxlanması
 - ☐ Tikintidə uzunmüddətli aktivlərin yaradılması və artırılması
 - ☐ Tikinti aparan (investor və sifarişçi eyni şəxsdir) təşkilatla müqavilə əsasında podratçının işinin yoxlanması
-

Sual: Əsaslı tikinti üzrə xərclərin düzgünlüyünün yoxlanması aşağıdakı məsələni müəyyən etməyə imkan verir: (Çəki: 1)

- ☒ Analitik hesabatın təşkilinə olan tələbata riayət edilməsi
 - ☐ Tikintiyə icazə sənədlərinin yoxlanması
 - ☐ Torpaq münasibətlərinin qeydiyyatının yoxlanması
 - ☐ Tikinti aparan və ya sifarişçi ilə bağlanmış müqavilə əsasında podratçı təşkilatın işinin yoxlanması
 - ☐ İlin axırına başa çatdırılmamış tikilinin qiymətləndirilməsinin və inventarlaşdırılmasının düzgünlüyünün yoxlanması
-

Sual: Təcrübədə baş podratçının xidmətlərinin qiyməti neçə müəyyənləşdirilir? (Çəki: 1)

- ☒ Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin smeta dəyərinin faizi ilə
 - ☐ Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin faktiki dəyərinin faizi ilə
 - ☐ Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin bazar dəyərinin faizi ilə
 - ☐ Tərəflərin razılığı əsasında subpodratçı tərəfində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin növündən asılı olaraq.
 - ☐ Səhmdar cəmiyyətin direktorlar şurasının (müşahidə şurası) təyin etdiyi qiymətlər əsasında
-

Sual: Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həcmi üçün auditor yoxlaması necə həyata keçirilir? (Çəki: 1)

- ☒ Auditor tərəfindən tikinti obyektlərinin inventarizasiyası üzrə əldə edilmiş nəticələr yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin aktları ilə tutuşdurulur;
 - ☐ Baş tikinti təşkilatı ilə bağlanmış müqavilə əsasında ayrı-ayrı bölmələrin faktiki fəaliyyətinin və hesabatlarının yoxlanması
 - ☐ Tikinti təşkilatının tikintiyə razılıq sənədlərinin yoxlanması
 - ☐ Kapital tikinti üçün tikinti təşkilatı tərəfindən aparılmış xərclərin hesabatlarının düzgünlüyünün yoxlanması
 - ☐ Tərəflərin razılığı əsasında subpodratçı təşkilat tərəfindən aparılmış tikinti-quraşdırma işləri
-

Sual: Başa çatdırılmamış tikinti işlərin qalıqlarının düzəün əks etdirilməsinin yoxlanması zamanı hansı sənədlərdən istifadə edilir? (Çəki: 1)

- ☐ Subpodratçı təşkilatla bağlanmış tikinti podrat müqavilələri, "istehsal xərcləri" hesabı üzrə mühasibat uçotunun registri
 - ☒ İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri
 - ☐ İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkalrı, hesabat ödəniş cədvəlləri
 - ☐ Müqavilələr, əmrlər, vergi uçotu registrləri
 - ☐ Xərclərin smetası, naryadlar, əmək müqavilələri
-

Sual: İstehsalata verilmiş inşaat materiallarının inventarizasiyası və onun nəticələrinin uçotda qeyd edilməsi audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
 - ☐ İnşaat mexanizmlərinin istifadə əməliyyatlarının yoxlanılması
 - ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 - ☒ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 - ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
-

Sual: Tikinti təşkilatının fəaliyyətini yoxlayan auditor mühasibat uçotunun təşkilinin lazımı səviyyədə qurulmaması faktını aşkar etdikdə nə etməlidir? (Çəki: 1)

- ☐ Audit rəyinin verilməsindən imtina etməlidir.
 - ☐ Modifikasiya olunmuş audit rəyi verməlidir.
 - ☒ Bu təşkilatda mühasibat uçotunun bərpa olmasını məsləhət etməlidir.
 - ☐ Mühasibat uçotunun bərpa edilməsi üçün öz xidmətlərini təklif etməli, sonra audit rəyini bildirməlidir.
 - ☐ Yalnız audit yoxlaması mümkün olan hissə üzrə öz rəyini verməlidir
-

Sual: Tikintidə istifadə üçün nəzərdə tutulan uzunmüddətli aktivlərin yaradılması və artırılması xərcləri aid edilməlidir: (Çəki: 1)

- ☐ gələcək dövrlərin xərcləri
 - ☐ qısamüddətli maliyyə xərcləri
 - ☒ uzunmüddətli investisiyalar
 - ☐ innovasiya xərcləri
 - ☐ modernləşdirmə xərcləri
-

Sual: Yoxlanılan təşkilatın təsisçiləri tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada nizamnamə kapitalının tam şəkildə ödənilməməsi faktı aşkar edildikdə: (Çəki: 1)

- ☐ Auditor üçün heç bir əhəmiyyəti yoxdur, çünki o yalnız mühasibat uçotunda iştirakçıların borclarının düzgün əks etdirilməsini yoxlayır.
 - ☐ Audit olunan şəxsin fəaliyyətinin fasiləsiz olması haqda auditor tərəfindən şübhələrin ifadə edilməsi üçün əsasdır
 - ☒ Audit olunan şəxsin fəaliyyətinin fasiləsiz olması haqda auditor tərəfindən şübhələrin ifadə edilməsi üçün əsas ola bilər.
 - ☐ Mənfi auditor rəyinin verilməsi üçün əsasdır.
 - ☐ Audit rəyinin verilməsindən imtina üçün əsasdır.
-

Sual: Səhmdar cəmiyyət tərəfindən geri alınmış öz səhmləri alındıqları gündən etibarən il ərzində hansı qiymətə satıla bilər? (Çəki: 1)

- ☐ Əldə edilmiş qiymətdən aşağı olmamaqla
 - ☐ Nominal qiymətlə
 - ☒ Bazar qiyməti ilə
 - ☐ Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) təyin etdiyi qiymətlə
 - ☐ Müqavilə qiymətləri əsasında
-

Sual: Qeydiyyat siyasətində nəzərdə tutulan formada inşaat materiallarının silinməsi zamanı onların faktiki maya dəyərinin qiymətləndirməsinin tətbiq olunan varianta uyğunluğunun yoxlanılması üçün hansı işçi sənədlərdən istifadə edilir? (Çəki: 1)

- ☐ Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- ☐ Baş kitab, qaimə-tələbnamələr

- ☐ Materialların qeydiyyat kartoçkalrı
 - ☐ Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
 - ☒ İnşaat materiallarının silinmə aktları,hesabatlar.
-

Sual: Cəlb edilmiş maşınlardan istifadə üzrə xərclərin yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 - ☒ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
 - ☐ Quraşdırılması tələb olunan avadanlığın əsaslı vəsaitə aid edilməsinin yoxlanılması
 - ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 - ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
-

Sual: Hesabat dövründə itkilər səbəbindən təşkilatın nizamnamə kapitalının onun təmiz aktivlərinə çatdırılması məqsədilə mühasibat balansından silinmələr necə əks etdirilir. (Çəki: 1)

- ☐ DT "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" KT "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
 - ☐ DT "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" KT "Elan edilmiş dividendlər"
 - ☒ DT "Nominal (nizamnamə) kapitalı" KT "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
 - ☐ DT "Elan edilmiş dividendlər" KT "Ümumi mənfəət (zərər)"
 - ☐ DT "Ümumi mənfəət (zərər)" KT "Elan edilmiş dividendlər"
-

Sual: Daxili yerdəyişmə ilə bağlı əlavə materialların buraxılmasının hesabatda əks etdirilməsinin yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsaslı vəsaitdə aid edilməsinin yoxlanılması
 - ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 - ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
 - ☒ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 - ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
-

Sual: Əgər tikinti sifarişçinin və ya investorun öz qüvvəsi hesabına aparılırsa bu metodun adı nədir? (Çəki: 1)

- ☒ Təsərrüfat
 - ☐ Podrat
 - ☐ Sifariş
 - ☐ Layihə
 - ☐ Maliyyə
-

Sual: İnşaat materiallarının faktiki qiyməti ilə hesabat qiymətləri arasında fərqin silinməsinin düzgünlüyünün yoxlanılması audit prosedurundan hansı halda istifadə olunur: (Çəki: 1)

- ☐ Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olmasının yoxlanılması
 - ☐ Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsinin . yoxlanılması
 - ☒ Materialların mühasibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması
 - ☐ Əlavə materialların silinməsi nəticəsində tikintinin maya dəyərinin artırılması ilə əlaqədar şübhələrin təsdiq edilməsi
 - ☐ Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
-

Sual: Kapital qoyuluşlarının həcmnin təhvil –təslim aktları üzrə göstəricilərə uyğunluğunun yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☒ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi

Sual: Auditorla sifarişçi arasında münasibətlər hansı əsas sənədlə tənzimlənir? (Çəki: 1)

- ☐ Auditor arayışı
- ☐ Auditor rəyi
- ☐ Auditor sübutları
- ☒ Auditin aparılması haqda müqavilə
- ☐ Auditin keçirilməsi haqda məktub

Sual: Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması zamanı hansı audit prosedurlarından istifadə edilir? (Çəki: 1)

- ☒ Təftiş etmə, təkrar hesablama
- ☐ Sənədlərin yoxlanılması, tədqiq etmə
- ☐ Tədqiq etmə, skanlaşdırma
- ☐ Təkrar hesabat, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması
- ☐ Təsdiq etmə, inventarlaşdırma

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: İnşa edilmiş binalar və qurğular uçotda necə əks olunur? (Çəki: 1)

- ☐ bazar qiyməti ilə
- ☒ tam qiyməti ilə
- ☐ cari qiymətlərlə
- ☐ marj qiyməti ilə
- ☐ normativ qiymətlə

Sual: Podratçının realizə edilmiş və yerinə yetirilmiş işlərinin həcmi necə hesablanır? (Çəki: 1)

- ☐ cari qiymətlərlə müqayisədə
- ☐ bazar qiymətlərinə müqayisədə
- ☐ müqavilə qiymətlərinə müqayisədə
- ☒ smeta qiymətlərinə müqayisədə
- ☐ kurs üzrə istənilən valyutada sərbəst qiymətlərlə

Sual: Auditor ayrıca bina və ya qurğu və onlara aid olan avadanlıq və tikintiləri aid edir: (Çəki: 1)

- ☐ Tikinti obyektinə
 - ☒ Tikinti mərhələsinə
 - ☐ İrəliləşdirilmiş tikinti obyektinə
 - ☐ Köməkçi tikinti obyektinə
 - ☐ Başa çatdırılmamış tikinti obyektinə
-

Sual: Vahid dövrdə (il, ay, gün) müvafiq miqdarda məhsul və ya xidmət istehsal etmək qabiliyyətinə malikdir. (Çəki: 1)

- ☐ Tikinti obyektı
 - ☐ Tikinti mərhələsi
 - ☒ İrəliləşdirilmiş tikinti obyektı
 - ☐ Köməkçi tikinti obyektı
 - ☐ Başa çatdırılmamış tikinti obyektı
-

Sual: Tikinti işləri ilə məşğul olan ASC iki ildir fəaliyyət göstərir. Səhmdarların sayı 30 nəfərdən azdır. Əgər SC-nin auditorların xidmətinə ehtiyacı yoxdursa auditin mütləq şəkildə keçirilməsinin ona aidiyyəti varmı? (Çəki: 1)

- ☒ Var
 - ☐ Yoxdur
 - ☐ SC-nin rəhbərliyinin mülahizəsi əsasında
 - ☐ Yaranmış öhdəlikdən asılı olaraq
 - ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin növündən asılı olaraq
-

Sual: Tikinti-quraşdırma obyektləri üzrə təhvil-təslim işlərinin ardıcılığına riayət edilməsinin yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 - ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
 - ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
 - ☒ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 - ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
-

Sual: Auditor dəlillərinin əldə edilməsi üçün aşağıdakı məlumat mənbələri təhlil edilir. (Çəki: 1)

- ☐ Hər bir tikinti obyektı üçün yerinə yetirilmiş işlərin qeydiyyat jurnalı.
 - ☐ Maddi məsul şəxsin ,yəni tikinti sahəsinin müdirinin hesabatı
 - ☐ Tikintidə əsas materialların sərfinin aylıq hesabatı,hansı ki istehsal normalarına uyğun olaraq hesablanmış xərclərlə müqayisə edilir.
 - ☐ Maddi ehtiyatlar hesabına uyğun olaraq materialların qeydiyyatının mühasibat registri.
 - ☒ Yuxarıda qeyd olunan bütün mənbələr
-

Sual: Aşağıda göstərilən auditor prosedurlarından hansı qaldırıcı kranın tikinti təşkilatına mənsub olması haqda auditora dəqiq sübutlar verir? (Çəki: 1)

- ☒ Maşının əldə edilməsi haqda müqavilənin yoxlanılması
 - ☐ Qaldırıcı kranın satıcısının şifahi təstiqi
 - ☐ Qaldırıcı kranın faktiki olmasının yoxlanılması
 - ☐ İşçi sənədlərinin və texniki pasportun yoxlanılması
 - ☐ Hesabatlar, materialların sərfi normaları və s.
-

Sual: Tikinti işləri aparmaq üçün torpaq sahəsi olan hüquqi və ya fiziki şəxsə aid edilir: (Çəki: 1)

- ☐ İnvestor
 - ☐ Sifarişçi
 - ☐ Podratçı
 - ☒ Tikinti aparan
 - ☐ Layihəçi
-

Sual: Əsaslı tikinti hansı metodla həyata keçirilə bilər? (Çəki: 1)

- ☐ Təsərrüfat və sifariş
 - ☐ Podrat və sifariş
 - ☐ Layihə və podrat
 - ☐ Maliyyə və podrat
 - ☒ Təsərrüfat və podrat
-

Sual: Tikinti maşın və mexanizmlərin istifadəsinə olan xərclərin silinməsinin düzgünlüyünün yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 - ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
 - ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
 - ☒ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 - ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
-

Sual: Tikinti materiallarının faktiki maya dəyəri ilə nəzərdə tutulmuş qiymətlər arasında fərqi düzgünlüyünün audit yoxlanılması üçün hansı metoddan istifadə edilir? (Çəki: 1)

- ☐ Inventarlaşdırma, natural ölçmələr, tədqiq etmə
 - ☒ Müvafiq əməliyyatların düzgünlüyünün yoxlanılması
 - ☐ Tədqiq etmə, skanlaşdırma
 - ☐ Təkrar hesablama, alternativ balansın tərtibi
 - ☐ Təstiq etmə, təkrar hesablama, inventarlaşdırma
-

Sual: Daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış tikinti və quraşdırma təşkilatları tərəfindən həyata keçirilən tikinti metodu? (Çəki: 1)

- ☐ Təsərrüfat
 - ☒ Podrat
 - ☐ Sifariş
 - ☐ Layihə
 - ☐ Maliyyə
-

Sual: İnşaat materiallarının silinməsinin onların faktiki maya dəyərinin qiymətləndirilməsi variantına uyğunluğunun yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☒ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 - ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
 - ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
 - ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 - ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
-

Sual: Yerinə yetirilmiş işlərin həcmnin yoxlanılması, inventarizasiyanın aparılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 - ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
 - ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
 - ☒ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 - ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
-

Sual: Yerinə yetirilmiş işlərin həcmnin yoxlanılması zamanı audit dəlillərinin əldə edilməsi üçün auditor hansı metoddan istifadə edir? (Çəki: 1)

- ☐ Inventarlaşdırma, tədqiq etmə
 - ☒ Sənədlərin yoxlanılması, natural ölçmələr
 - ☐ Tədqiq etmə, alternativ balansın tərtib edilməsi
 - ☐ Müvafiq əməliyyatlarının qeydiyyatının düzgünlüyünün yoxlanılması, təkrar hesablama
 - ☐ Təstiq etmə , təkrar hesablama
-

Sual: Yerinə yetirilmiş işlərin həcmnin yoxlanılması və inventarlaşdırmada hansı işçi sənədlərdən istifadə edilir: (Çəki: 1)

- ☐ Yerinə yetirilmiş işlərin hesabat jurnalı
 - ☒ Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
 - ☐ İnşaat materiallarının silinmə aktları,hesabatlar.
 - ☐ Baş kitab ,qaimə-tələbnamələr
 - ☐ Materialların qeydiyyat kartoçkalrı
-

Sual: Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin təhvil-təslim aktlarının tərtib edilməsinin yoxlanılması zamanı hansı işçi sənədlərdən istifadə edilir: (Çəki: 1)

- ☒ Yerinə yetirilmiş işlərin hesabat jurnalı
 - ☐ Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
 - ☐ İnşaat materiallarının silinmə aktları,hesabatlar.
 - ☐ Baş kitab, qaimə-tələbnamələr
 - ☐ Materialların qeydiyyat kartoçkalrı
-

Sual: Daxili yerdəyişmə ilə bağlı əlavə materialların buraxılmasının hesabatda əks etdirilməsinin yoxlanılması zamanı hansı işçi sənədlərdən istifadə edilir? (Çəki: 1)

- ☐ Yerinə yetirilmiş işlərin hesabat jurnalı
 - ☐ Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
 - ☐ İnşaat materiallarının silinmə aktları,hesabatlar.
 - ☒ Baş kitab, qaimə-tələbnamələr
 - ☐ Materialların qeydiyyat kartoçkalrı
-

Sual: Maddi məsuliyyət haqda müqavilənin mövcudluğunun yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☒ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 - ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
 - ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
 - ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 - ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
-

Sual: İnşaat materiallarının faktiki qiymətinin hesabat qiymətlərindən kənarlaşmasının silinməsinin düzgünlüyünün yoxlanılması zamanı hansı işçi sənədlərdən istifadə edilir? (Çəki: 1)

- ☐ Yerinə yetirilmiş işlərin hesabat jurnalı
 - ☐ Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
 - ☒ İnşaat materiallarının silinmə aktları, hesabatlar.
 - ☐ Baş kitab, qaimə-tələbnamələr
 - ☐ Materialların qeydiyyat kartoçkalrı
-

Sual: Inventar və təsərrüfat ləvazimatlarının tikinti-quraşdırma işləri xərclərinin tərkibinə daxil edilməsi qaydalarının yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☒ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 - ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
 - ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
 - ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 - ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
-

Sual: Mühasibat və anbar uçotunun qeydiyyat registrlərindəki məlumatlarının tutuşdurulması audit proseduru əsaslı tikintiyə sərf olunan xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 - ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
 - ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
 - ☒ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 - ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
-

Sual: Tikintiyə sərf edilmiş materialların normalara uyğun silinmiş və faktiki istifadə edilmiş qiymətlərinin tutuşdurulmasının audit proseduru əsaslı tikintiyə sərf olunan xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
 - ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
 - ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
 - ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 - ☒ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
-

Sual: Bilavasitə öz təyinatı üzrə istismara hazır olan yaşayış evləri, mədəni-məişət təyinatlı bina və qurğular aiddir. (Çəki: 1)

- ☒ İnşaat məhsulu məhsuluna
 - ☐ Ümumi inşaat məhsuluna
 - ☐ Realizə edilmiş inşaat məhsuluna
 - ☐ Başa çatdırılmış inşaat məhsuluna
 - ☐ Tikinti obyektinə
-

Sual: Tikinti maşın və mexanizmlərdən istifadənin auditor yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir? (Çəki: 1)

- ☒ Subpodrat tikinti-quraşdırma işlərinin aparılması üçün müqavilələr, yanacaq doldurma cədvəlləri
- ☐ Subpodatçı təşkilatla bağlanmış tikinti podrat müqavilələri, "istehsal xərcləri" hesabı üzrə mühasibat uçotunun registri
- ☐ İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri
- ☐ İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkalrı, hesabat ödəniş cədvəlləri
- ☐ Xərclərin smetası, əmrlər, vergi uçotu registrləri

Sual: ƏDV təyin edilən bazanın müəyyənləşdirilməsinin yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- ☒ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması

Sual: Uzunmüddətli investisiyaların auditinin məqsədi nədir? (Çəki: 1)

- ☒ Mühasibat balansının başa çatdırılmamış tikinti üzrə məlumatın dürüstlüyü barəsində fikir formalaşdırmaq
- ☐ Hesabat dövründə həyata keçirilmiş kapital qoyuluşlu obyektlərin qiymətinin formalaşdırılması.
- ☐ Başa çatdırılmamış tikiliyə sərf olunan əsas vəsaitlərin qeydiyyatının yoxlanılması
- ☐ Tikintidə uzunmüddətli istifadə üçün nəzərdə tutulan dövriyyədən kənar aktivlərin yaradılması və artırılması
- ☐ Tikinti aparan (investor və sifarişçi eyni şəxsdir) təşkilatla müqavilə əsasında podratçının işinin yoxlanılması

Sual: Qeyri-qanuni tikili müəssisənin aktivləri (əmlakı) kimi tanına bilərmi? (Çəki: 1)

- ☐ Bəli
- ☒ Xeyr
- ☐ Təşkilatın rəhbərinin qərarı əsasında
- ☐ Maraqlı tərəflərin razılığı əsasında
- ☐ Müxtəlif variantlar mümkündür

Sual: İcarədə olan torpaq sahəsinin ölçüsü tikinti ərazisindən kiçikdir. Əgər kapital qoyuluşu kifayət qədər yüksəkdirsə auditor nə etməlidir? (Çəki: 1)

- ☐ Mənfi rəy verməlidir.
- ☐ Mühasibat uçotu və ilkin qeydiyyat sənədlərinə uyğun olaraq hesabatın doğruluğu haqqında öz fikrini formalaşdırmalıdır.
- ☐ Auditor rəyinin verilməsindən imtina edə bilər
- ☐ Müəssisənin rəhbəri və baş mühasiblə danışdıqdan sonra müsbət audit rəyi verə bilər
- ☒ Qeyri-müəyyən halları nəzərə çatdırmaqla modifikasiya olunmuş audit rəyi verir

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	37
Maksimal faiz	37
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Mühasibat uçotunda tikinti obyektlərinə olan xərclər necə qruplaşdırılır? (Çəki: 1)

- ☒ Smeta sənədlərinə uyğun olaraq xərclərin texnoloji strukturuna görə
 - ☐ Xərclərin smeta sənədləri ilə müəyyənləşdirilən qiymətinə görə
 - ☐ Yerinə yetirilən tikinti-quraşdırma işlərinin həcminə edilən xərclərə görə
 - ☐ Tikintinin müvafiq mərhələsində qoyulmuş kapital vəsaitlərinin həcminə görə
 - ☐ Maraqlı tərəflərin qarşılıqlı razılaşmasına görə
-

Sual: Yerinə yetirilmiş tikinti-quraşdırma işçilərinin audit proqramında aşağıdakı əks etdirilir. (Çəki: 1)

- ☐ Hesabatda olan tipik səhvlər və onların aradan qaldırılması üsulları
 - ☐ Auditor yoxlamasının nəzərdə tutulan həcmi və ardıcılığı
 - ☐ Auditor rəyinin hazırlanması üçün əsas olan nəticələr
 - ☐ Auditor rəyinin hazırlanması üçün əsas olan nəticələrin arqumentləşdirilməsi
 - ☒ Yoxlamayı aparan auditorun təlimatları toplusu
-

Sual: Maşın və mexanizmlərin istifadə etdiyi elektrik enerjisinin silinməsinin düzgünlüyü ilə bağlı dəlillərinin əldə edilməsi məqsədilə hansı metoddan istifadə edilir? (Çəki: 1)

- ☐ Inventarlaşdırma, natural ölçmələr
 - ☐ Müvafiq əməliyyatların düzgünlüyünün yoxlanılması
 - ☐ Tədqiq etmə, skanlaşdırma
 - ☐ Alternativ balansın tərtib edilməsi, tədqiq etmə
 - ☒ Sənədlərin yoxlanılması, təstiq etmə, təkrar hesablama
-

Sual: Inventarizasiya aktlarının mövcudluğunun və onların qeydiyyat registrləri ilə tutuşdurulması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
 - ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
 - ☒ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
 - ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 - ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
-

Sual: Tikinti təşkilatının mühüm iqtisadi göstəricilərinin və onların dəyişmə meylinin təhlili haqda məlumatlar: (Çəki: 1)

- ☒ Adətən auditorun işçi sənədlərinin tərkibinə daxil edilir
 - ☐ Adətən auditorun işçi sənədlərinin tərkibinə daxil edilmir
 - ☐ Daxil edilə bilər, əgər yoxlama prosesində auditor bu qərara gəlibse
 - ☐ Daxil edilə bilər, əgər tikinti təşkilatının rəhbəri bu qərara gəlibse
 - ☐ Daxil edilə bilər
-

Sual: Subpodratçı təşkilatlarla hesablaşmaların yoxlanılması zamanı hansı audit prosedurlarından istifadə edilir? (Çəki: 1)

- ☒ Təftiş etmə, təkrar hesablama
- ☐ Sənədlərin yoxlanılması , tədqiq etmə
- ☐ Tədqiq etmə, təkrar hesablama, skanlaşdırma
- ☐ Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması

☐ Təstiq etmə, təkrar hesablama, inventarlaşdırma

Sual: Təqdim edilmiş nizamnamənin və təsis sənədlərinin surəti, auditor rəyi, qeydiyyat və daxili nəzarət sistemlərinin qiymətləndirmə testləri tikinti təşkilatının auditinin keyfiyyətli aparıldığını təstiq edirmi? (Çəki: 1)

- ☐ Bu sənədlər audit prosesinin planlaşdırılmasının yoxlanılmasına imkan verir
 - ☐ Bu sənədlər yoxlamaların mahiyyətə keyfiyyətli aparılmasına imkan verir
 - ☐ Bu sənədlər tikinti-quraşdırma işlərinin auditinin aparılması üçün informasiya mənbəyi kimi istifadə edilə bilməz
 - ☒ Bu məlumat tikinti təşkilatının hesabatlarının auditinin keyfiyyətli aparılmasını təstiq etməyə imkan verməz
 - ☐ Bu məlumat yalnız məcburi audit zamanı faydalı ola bilər
-

Sual: Auditor şirkətinin müştərisi olan tikinti təşkilatının sənədlərində qeyri-tipik maddələrin və hadisələrin mövcudluğu ilə əlaqədar auditor sübutlarının əldə edilməsi üçün hansı metoddan istifadə edilir? (Çəki: 1)

- ☐ Riyazi hesablamaların yoxlanılması
 - ☐ Təftiş etmə
 - ☐ Müşahidə etmə
 - ☒ Təstiq etmə
 - ☐ Tədqiq etmə
-

Sual: Tikinti auditı çərçivəsində icazə sənədlərinin yoxlanılmasına aiddir: (Çəki: 1)

- ☒ Layihə-smeta sənədlərinin razılaşdırılması və ekspertizası
 - ☐ Layihə-smeta sənədlərinin mövcudluğunun yoxlanılması
 - ☐ Layihə-smeta sənədlərinin həcmnin yoxlanılması
 - ☐ Layihə-smeta sənədlərinin tərkibinin yoxlanılması
 - ☐ Layihə-smeta sənədlərinin tərtibatının yoxlanılması
-

Sual: Tikinti auditı çərçivəsində icazə sənədlərinin yoxlanılmasına nə daxildir: (Çəki: 1)

- ☐ Layihə-smeta sənədlərinin mövcudluğunun, rekvizitlərin doldurulmasının yoxlanılması
 - ☒ Layihə-smeta sənədlərinin komplektliyinin, tərtibinin düzgünlüyünün yoxlanılması
 - ☐ Layihə-smeta sənədlərinin həcmnin yoxlanılması
 - ☐ Layihə-smeta sənədlərinin tərkibinin yoxlanılması
 - ☐ Layihə-smeta sənədlərinin tərtibatının yoxlanılması
-

Sual: Tikinti təşkilatının torpaq və tikililərə mülkiyyət hüququnun olmasının yoxlanılması üçün hansı sənəd olmalıdır? (Çəki: 1)

- ☒ Təqdimat məktubu, girov sənədləri
 - ☐ Layihə smeta sənədləri, hesabatlar
 - ☐ Yerinə yetirilmiş işlərin qeydiyyat jurnalı, materialların qeydiyyat kartları
 - ☐ Baş kitab, qaimə-tələbnamələr
 - ☐ Tikinti quraşdırma işlərinin yerinə yetirilməsi aktları, hesabatlar
-

Sual: Tikinti maşın mexanizmlərin istismarı və saxlanması xərclərinin auditı zamanı yoxlanılır: (Çəki: 1)

- ☐ Xərclərin layihə və müqavilə sənədlərinə və tikintinin faktiki şəraitinə uyğunluğu
- ☐ Audit olunan obyektin və mühəndis kommunikasiyalarının texniki göstəriciləri
- ☐ İnvestisiya qoyuluşu haqqında qərarın qəbul edilməsi məqsədilə işlərin başa çatdırılmasının və digər faktorların qiymətləndirilməsi

- ☐ İstifadə edilmiş tikinti materiallarının məlumat və konstruksiyaların tərkibi
 - ☒ Sərf edilmiş yanacaq-sürtgü materiallarının silinməsinin düzgünlüyü;
-

Sual: Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin təhvil-təslim aktlarının tərtibinin audit nəticəsində müəyyən olunur: (Çəki: 1)

- ☐ Materialların mühasibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması
 - ☐ Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsi faktının aşkar edilməsi
 - ☒ Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olması
 - ☐ Faktiki istifadə olunan materiallardan fərqli olaraq silinməsi nəticəsində tikintinin əlavə materiallarının maya dəyərinin artırılması ilə əlaqədar şübhələrin təstiq edilməsi
 - ☐ Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
-

Sual: İstismara qəbul edilən obyektlərin inventar qiymətlərinin təhrif edilməsi nəticəsində silinmələrin aşkarlanması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
 - ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
 - ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
 - ☒ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 - ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
-

Sual: Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin və hazır tikinti obyektinin inventar qiymətinin kalkulyasiyasının yoxlanılması üçün hansı auditor prosedurlarından istifadə edilir. (Çəki: 1)

- ☐ Təstiq etmə, inventarlaşdırma
 - ☐ Sənədlərin yoxlanılması, tətqiq etmə
 - ☐ Tətqiq etmə, skanlaşdırma
 - ☐ Təkrar hesabat, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması
 - ☒ Təftiş etmə, təkrar hesablama
-

Sual: Kreditor borcları hesabının real qalıqları haqda məlumatların yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir? (Çəki: 1)

- ☒ Təstiq etmə ,üçüncü tərəfdən yazılı və ya şifahi sorğu
 - ☐ Sənədlərin yoxlanılması, təftiş etmə
 - ☐ Tədqiq etmə, skanlaşdırma
 - ☐ Təkrar hesabat, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması
 - ☐ Hesabatların inventarlaşdırılması
-

Sual: Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir? (Çəki: 1)

- ☐ Subpodatçı təşkilatla bağlanmış tikinti podrat müqavilələri, "istehsal xərcləri" hesabı üzrə mühasibat uçotunun registri
 - ☒ İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri
 - ☐ İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkalrı, hesabat ödəniş cədvəlləri
 - ☐ Müqavilələr, əmrlər, vergi uçotu registrləri
 - ☐ Xərclərin smetası, naryadlar, əmək müqavilələri
-

Sual: Tikinti təşkilatlarında əsaslı tikintiyə sərf edilmiş xərclərin auditor yoxlanması zamanı hansı auditor prosedurlarından istifadə edilir? (Çəki: 1)

- ☐ Təstiq etmə, üçüncü tərəfdən yazılı və ya şifahi sorğu
 - ☐ Sənədlərin yoxlanılması, tədqiq etmə
 - ☒ Təftiş etmə
 - ☐ Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması
 - ☐ Hesabatların inventarlaşdırılması
-

Sual: Tikinti təşkilatındakı xərclərin audit yoxlanmasının məqsədi aşağıdakılardır: (Çəki: 1)

- ☒ Xərclərin tikinti işlərinin aparılmasına aid edilməsi
 - ☐ Əsaslı tikintiyə sərf edilmiş əsas və dövriyyə vəsaitlərinin qiymətləndirilməsi
 - ☐ Tikinti obyektlərinin maya dəyərinin hesablanması düzgünlüyünün qiymətləndirilməsi
 - ☐ Tərtib edilmiş müxbir hesabların düzgünlüyünün yoxlanılması
 - ☐ Hesabatda birbaşa və üstəlik xərclərin dürüst tərtib edilməsinin təsdiqi
-

Sual: Tikinti təşkilatlarında əsaslı tikintiyə xərclərin auditor yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir? (Çəki: 1)

- ☒ Əsas tikinti materiallarının sərf edilməsinin istehsal normaları, hər bir tikinti obyektinə üzrə görülmüş işlərin qeydiyyat jurnalı
 - ☐ Nəqliyyat xidmətlərinin və ya subpodrat tikinti-quraşdırma işlərinin edilməsi üçün müqavilələr, yanacaq doldurma cədvəlləri
 - ☐ İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkalrı, hesabat ödəniş cədvəlləri
 - ☐ Müqavilələr, əmrlər, vergi uçotu registrləri
 - ☐ Xərclərin smetası, naryadlar, əmək müqavilələri
-

Sual: Yerinə yetirilmiş tikinti işlərinin həcmnin sənədlərlə və faktiki göstəricilərin auditor yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir? (Çəki: 1)

- ☐ Təstiq etmə, üçüncü tərəfdən yazılı və ya şifahi sorğu
 - ☐ Sənədlərin yoxlanılması, tədqiq etmə
 - ☐ Təftiş etmə, riyazi yoxlama
 - ☐ Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması
 - ☒ Hesabatların inventarizasiyası
-

Sual: Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi xərclərinə əmək haqqı xərclərinin daxil edilməsinin düzgünlüyünün auditor yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir? (Çəki: 1)

- ☐ Təstiq etmə, üçüncü tərəfdən yazılı və ya şifahi sorğu
 - ☒ Sənədlərin yoxlanılması, tədqiq etmə
 - ☐ Təftiş etmə, riyazi yoxlama
 - ☐ Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması
 - ☐ Hesabatların inventarlaşdırılması
-

Sual: Tikintidə əmək haqqı xərclərinin xərclərə daxil edilməsinin düzgünlüyünün yoxlanılması zamanı istifadə edilən sənədlərə daxildir? (Çəki: 1)

- ☒ Vəsaitlərin əlavə edilməsinin və tutulmasının ümümləşdirilmiş cədvəlləri, qeydiyyat obyektləri üzrə xərclərin paylanması haqda arayış
- ☐ Əsas tikinti materiallarının sərf edilməsinin istehsal normaları, hər bir tikinti obyektinə üzrə görülmüş işlərin qeydiyyat jurnalı

- ☐ Nəqliyyat ximdətlərinin və ya subpodrat tikinti-quraşdırma işlərinin edilməsi üçün müqavilələr, yanacaq doldurma cədvəlləri
 - ☐ İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkaları, hesabat ödəniş cədvəlləri
 - ☐ Xərclərin smetası, naryadlar, əmək müqavilələri
-

Sual: Tikinti üzrə xidmət xərclərinin yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir? (Çəki: 1)

- ☐ Təstiq etmə, üçüncü tərəfdən yazılı və ya şifahi sorğu
 - ☒ Sənədlərin yoxlanılması, tədqiq etmə
 - ☐ Təftiş etmə, riyazi yoxlama
 - ☐ Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması
 - ☐ Hesabatların inventarlaşdırılması
-

Sual: Tikinti üzrə xidmət xərclərinin audit yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir? (Çəki: 1)

- ☒ "İnzibati xərclər" hesabı üzrə analitik qeydiyyat məlumatları, ştat cədvəlləri, iş vaxtının qeydiyyatı cədvəlləri
 - ☐ Əsas tikinti materiallarının sərf edilməsinin istehsal normaları, hər bir tikinti obyektı üzrə görülmüş işlərin qeydiyyat jurnalı
 - ☐ Nəqliyyat ximdətlərinin və ya subpodrat tikinti-quraşdırma işlərinin edilməsi üçün müqavilələr, yanacaq doldurma cədvəlləri
 - ☐ Subpodratçı təşkilatla bağlanmış tikinti podratı müqavilələri, vergi kartoçkaları, ödəniş-hesabat cədvəlləri
 - ☐ Xərclərin smetası, naryadlar, əmək müqavilələri
-

Sual: Tikinti meydançalarında işlərin təşkili xərclərinin yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir? (Çəki: 1)

- ☐ Təstiq etmə, üçüncü tərəflərdən yazılı və ya şifahi sorğu
 - ☒ Sənədlərin yoxlanılması, tədqiq etmə
 - ☐ Təftiş etmə, riyazi yoxlama
 - ☐ Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması
 - ☐ Hesabatların inventarlaşdırılması
-

Sual: Tikinti meydançalarında işlərin təşkili xərclərinin audit yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir? (Çəki: 1)

- ☒ "İnzibati xərclər" hesabı üzrə analitik qeydiyyat məlumatları, ştat cədvəlləri, iş vaxtının qeydiyyatı cədvəlləri
 - ☐ Əsas tikinti materiallarının sərf edilməsinin istehsal normaları, hər bir tikinti obyektı üzrə görülmüş işlərin qeydiyyat jurnalı
 - ☐ Nəqliyyat ximdətlərinin və ya subpodrat tikinti-quraşdırma işlərinin edilməsi üçün müqavilələr, yanacaq doldurma cədvəlləri
 - ☐ Subpodratçı təşkilatla bağlanmış tikinti podratı müqavilələri, vergi kartoçkaları, ödəniş-hesabat cədvəlləri
 - ☐ Xərclərin smetası, naryadlar, əmək müqavilələri
-

Sual: Malgöndərən, podatçı, layihə və digər təşkilatlarla hesablaşmaların yoxlanılması tikinti-quraşdırma işlərinin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☒ Subpodrat və təchizatçı təşkilatlarla hesabatların yoxlanılması
- ☐ Əsaslı tikintiyə sərf edilmiş maddi xərclərin yoxlanılması

- ☐ İnşaatçıların əmək haqqlarının hesablanma əməliyyatlarının yoxlanılması
 - ☐ Tikinti maşın və mexanizmlərdən istifadə əməliyyatlarının yoxlanılması
 - ☐ Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması
-

Sual: Faktiki və plan göstəricilərinin müqayisə edilməsi, kapital xərclərinin müxtəlif növlərinin ümumi həcmində payının müəyyən edilməsi tikinti quraşdırma işlərinin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☐ Tikinti maşın və mexanizmlərdən istifadə əməliyyatlarının yoxlanılması
 - ☐ Əsaslı tikintiyə sərf edilmiş maddi xərclərin yoxlanılması
 - ☐ İnşaatçıların əmək haqqlarının hesablanma əməliyyatlarının yoxlanılması
 - ☒ Subpodrat və təchizatçı təşkilatlarla hesabatların yoxlanılması
 - ☐ Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması
-

Sual: Kreditor borclarının real qalıqları haqda informasiyanın yoxlanılması tikinti-quraşdırma işlərinin auditinin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- ☐ Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması
 - ☐ Əsaslı tikintiyə sərf edilmiş maddi xərclərin yoxlanılması
 - ☐ İnşaatçıların əmək haqqlarının hesablanma əməliyyatlarının yoxlanılması
 - ☐ Tikinti maşın və mexanizmlərdən istifadə əməliyyatlarının yoxlanılması
 - ☒ Subpodrat və təchizatçı təşkilatlarla hesabatların yoxlanılması
-

Sual: Daxili yerdəyişmə ilə əlaqədar əlavə materialların buraxılmasının hesabatda əks etdirilməsinin düzgünlüyünün yoxlanılması istiqamətində audit dəlillərinin əldə edilməsi üçün hansı metoddan istifadə edilir? (Çəki: 1)

- ☐ Inventarlaşdırma
 - ☐ Alternativ balansın tərtibi
 - ☒ Tədqiq etmə
 - ☐ Müvafiq əməliyyatların düzgünlüyünün yoxlanılması
 - ☐ Təstiq etmə, təkrar hesablama
-

Sual: Yerinə yetirilmiş işlərin həcmnin inventarizasiyası aşağıdakıları müəyyən etməyə imkan verir: (Çəki: 1)

- ☐ Tikintinin sifarişçi təşkilatının və podatçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olması
 - ☒ Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsi faktının aşkar edilməsi
 - ☐ Materialların mühasibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması
 - ☐ Faktiki istifadə olunan materiallardan fərqli olaraq silinməsi nəticəsində tikintinin əlavə materiallarının maya dəyərinin artırılması ilə əlaqədar şübhələrin təstiq edilməsi
 - ☐ Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
-

Sual: Yerinə yetirilmiş tikinti işləri üzrə aktlarının tərtibatının düzgünlüyünün yoxlanılması istiqamətində audit dəlillərinin əldə edilməsi üçün hansı metoddan istifadə edilir? (Çəki: 1)

- ☒ Sənədlərin yoxlanılması, tədqiq edilməsi
 - ☐ Natural ölçmələr, inventarlaşdırma
 - ☐ Tədqiq etmə, alternativ balansın tərtib edilməsi
 - ☐ Müvafiq əməliyyatların qeydiyyatının düzgünlüyünün yoxlanılması, təkrar hesablama
 - ☐ Təstiq, təkrar hesablama
-

Sual: Auditor yoxlaması zamanı tikinti təşkilatının maliyyə nəticələrinin uçotu üçün aparılmış təsərrüfat əməliyyatlarında tipik səhv hesab edilə bilməz: (Çəki: 1)

- ☐ Keçən illərə aid olan lakin hesabat dövründə üzə çıxmış gəlirin (itkilərin) hesabat dövrünün gəlirlərinə aid edilməsi.
- ☐ Xərclərin aktivlərin qiymətlərinin artırılmasına aid edilməsi
- ☐ Aktivlərin qiymətlərinə daxil olmalı silinmə xərclərinin xərclərin qeydiyyat hesabına aid edilməsi
- ☐ Satış hesablarını nəzərə almamaqla barter əməliyyatlarının aparılması.
- ☒ Hesabatda seqment fəaliyyəti haqda informasiyanın əks etdirilməsi.

Sual: Tikinti ilə məşğul olan səhmdar cəmiyyətin ümumi sənədlərinin auditinin informasiya mənbəyi aşağıdakıdır: (Çəki: 1)

- ☒ Təsis sənədləri
- ☐ Maliyyə nəticələri
- ☐ Mülkiyyət forması
- ☐ Təşkilati-hüquqi forma
- ☐ Direktorun əmrləri

Sual: Təşkilatın tikinti materiallarının saxlanılmasının və istifadəsinin yoxlanılması nəticəsində anbar müdiri və satış üzrə menecer tutduqları vəzifələrdən azad edilmişlər. Yoxlamayı kim aparmışdır? (Çəki: 1)

- ☐ Audit firması
- ☒ Ana şirkət
- ☐ Vergi müfəttişliyi
- ☐ Sosial sığorta orqanları
- ☐ Təşkilata xidmət edən bank

Sual: Tikinti təşkilatı tərəfindən bağlanmış müqavilələrin tərkibi və formasına olan tələblər hansı qanunvericilik və ya normativ aktlarla müəyyənləşdirilir? (Çəki: 1)

- ☒ Mülki məcəllə
- ☐ Ticarət məcəlləsi
- ☐ Vergi məcəlləsi
- ☐ Mühasibat uçotu haqda qanunla
- ☐ Müəssisənin uçot siyasəti ilə

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	31
Maksimal faiz	31
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Heyvandarlıq məhsullarının maya dəyərinin strukturunda hansı xərclər böyük xüsusi çəkiyə malikdir? (Çəki: 1)

- ☐ nəqliyyat xərcləri
- ☒ yem xərcləri
- ☐ sağıcıların əmək haqqı
- ☐ amortizasiya ayırmaları
- ☐ çobanların əmək haqqı

Sual: Bəslənməkdə və kökəldilməkdə olan mal qara ilə əlaqədar əməliyyatların auditinin digər aktivlərin auditinə fərqi səciyyələnilir: (Çəki: 1)

- ☐ yoxlamanın planı və auditin planlaşdırılması üzrə;
 - ☐ bioloji aktivlərin spesifik xüsusiyyətləri üzrə;
 - ☒ mahiyyətinə görə tətbiq olunan analitik prosedurların tərkibi və məzmunu üzrə;
 - ☐ bəslənməkdə və kökəldilməkdə olan mal qaranın hərəkəti üzrə əməliyyatlar üzrə;
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Heyvandarlıq fermalarında mal qaranın miqdarı və çəkisi üzrə bilərəkdən edilən təhriflər yol verilməməsi məqsədi ilə yoxlama zamanı auditor təklif edir: (Çəki: 1)

- ☒ mal qaranın çəkilməsi və kəsilməsi prosesində mühasibat işçilərinin iştirakını;
 - ☐ mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
 - ☐ mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının yoxlanılması;
 - ☐ əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili
 - ☐ hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanılması;
-

Sual: Mal qaranın miqdarı və çəkisi üzrə informasiyanın bilərəkdən təhrif olunmasının qarşısının alınması məqsədi ilə yoxlama zamanı auditor təklif edir: (Çəki: 1)

- ☐ mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
 - ☒ həmin əməliyyatların sənədli rəsmiləşdirilməsinin düzgünlüyünə nəzarət edilməsi
 - ☐ mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli) yoxlanılması;
 - ☐ əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili
 - ☐ hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanılması
-

Sual: Fermada daxili nəzarət sisteminin səmərəli təşkili məqsədi ilə auditor təklif edir: (Çəki: 1)

- ☐ uçotun həmin sahəsi üzrə sənəddövriyyəsi qrafikinə mövcudluğu və ona əməl olunmasına nəzarət;
 - ☒ müəssisə rəhbərliyi və ya digər məsul şəxs tərəfindən mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
 - ☐ mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli) yoxlanılması;
 - ☐ əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili
 - ☐ mal qaranın çəkilməsi və kəsilməsi prosesində mühasibat işçilərinin iştirakı;
-

Sual: Hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanılması: (Çəki: 1)

- ☐ daxili nəzarət testləri hesab olunur;
 - ☐ auditor sübutu hesab olunur;
 - ☒ analitik prosedur hesab olunur;
 - ☐ tipik səhv hesab olunur;
 - ☐ riyazi yoxlama hesab olunur;
-

Sual: Kənd təsərrüfatı təşkilatının həmin dövriyyə aktivinə (mal qaraya) hüququnun sənədli təsdiq olunmasının yoxlanılması: (Çəki: 1)

- ☐ daxili nəzarət testləri hesab olunur;
- ☐ auditor sübutu hesab olunur;

- ☐ tipik səhv hesab olunur;
 - ☒ analitik prosedur hesab olunur;
 - ☐ riyazi yoxlama hesab olunur;
-

Sual: Mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli təsdiq olunmasının) yoxlanması: (Çəki: 1)

- ☐ daxili nəzarət testləri hesab olunur;
 - ☐ auditor sübutu hesab olunur;
 - ☐ tipik səhv hesab olunur;
 - ☐ riyazi yoxlama hesab olunur;
 - ☒ analitik prosedur hesab olunur;
-

Sual: Müvafiq dövrə mal qaranın hərəkəti üzrə əməliyyatların mühasibat uçotunda əks etdirilməsinin tamlığının yoxlanması: (Çəki: 1)

- ☒ analitik prosedur hesab olunur;
 - ☐ auditor sübutu hesab olunur;
 - ☐ daxili nəzarət testləri hesab olunur;
 - ☐ riyazi yoxlama hesab olunur;
 - ☐ tipik səhv hesab olunur;
-

Sual: Qəbul edilmiş uçot siyasətinə uyğun olaraq heyvandarlıq məhsullarının maya dəyərinin kalkulyasiyasının düzgünlüyünün yoxlanması: (Çəki: 1)

- ☐ auditor sübutu hesab olunur;
 - ☒ analitik prosedur hesab olunur;
 - ☐ daxili nəzarət testləri hesab olunur;
 - ☐ riyazi yoxlama hesab olunur;
 - ☐ tipik səhv hesab olunur;
-

Sual: Mühasibat uçotu və hesabatda mal qaranın hərəkəti üzrə bütün əməliyyatların qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması: (Çəki: 1)

- ☐ daxili nəzarət testləri hesab olunur;
 - ☒ auditor sübutu hesab olunur;
 - ☐ analitik prosedur hesab olunur;
 - ☐ riyazi yoxlama hesab olunur;
 - ☐ tipik səhv hesab olunur;
-

Sual: Mal qaranın daxil olması və çıxması üzrə əməliyyatların sintetik uçotunun düzgünlüyünün yoxlanması: (Çəki: 1)

- ☐ daxili nəzarət testləri hesab olunur;
 - ☐ auditor sübutu hesab olunur;
 - ☐ riyazi yoxlama hesab olunur;
 - ☒ analitik prosedur hesab olunur;
 - ☐ tipik səhv hesab olunur;
-

Sual: Auditor ASK müəssisəsində daxili hesablaşmaların yoxlanması zamanı tikinti işinin aparılması üzrə əməyin ödənişi məbləğinin vergitutma məqsədi ilə məhsulun maya dəyərinə daxil edildiyini aşkar etmişdir. Bu vergitutma mühasibat hesabatına necə təsir göstərmişdir: (Çəki: 1)

- ☐ vergitutulan mənfəət məbləği artırılmışdır;
- ☒ vergitutulan mənfəət məbləği azaldılmışdır;

- ☐ fiziki şəxsdən gəlir vergisi azaldılmışdır;
 - ☐ fiziki şəxsdən gəlir vergisi artırılmışdır;
 - ☐ vergitutma bazası azaldılmışdır;
-

Sual: Auditor fermada daxili hesablaşmaların yoxlanması zamanı mükafat və verilmiş hədiyyələrin işçilərin məcmu gəlirinə daxil edilmədiyini aşkar etmişdir. Bu vergitutma mühasibat hesabatının dürüslüyünə necə təsir göstərmişdir: (Çəki: 1)

- ☐ vergitutulan mənfəət məbləği artırılmışdır;
 - ☐ vergitutulan mənfəət məbləği azaldılmışdır;
 - ☐ fiziki şəxsdən gəlir vergisi azaldılmışdır;
 - ☒ fiziki şəxsdən vergi və digər növ tutulmalar üzrə vergitutma bazası azaldılmışdır;
 - ☐ fiziki şəxsdən vergi və digər növ tutulmalar üzrə vergitutma bazası artırılmışdır;
-

Sual: Borc və məqsədli maliyyələşdirmənin uçotu üzrə aparılmış təsərrüfat əməliyyatlarından hansı tipik səhv hesab olunmur: (Çəki: 1)

- ☐ alınmış borc və kreditlər üzrə xərclər məhsulun maya dəyərinə daxil edilmişdir;
 - ☐ alınmış borc və kreditlər üzrə xərclər həmişə hesabat dövrünün cari xərclərinə daxil edilmişdir;
 - ☐ investisiya aktivinin əldə edilməsi ilə əlaqədar alınmış borc və kreditlər üzrə xərclər həmin aktivin qalıq dəyərinə daxil edilmişdir;
 - ☐ qiymətli kağızların əldə olunması ilə əlaqədar alınmış borc və kreditlər üzrə faizlər onların uçota qəbul edilməsindən sonra qiymətli kağızların dəyərinə daxil edilmişdir;
 - ☒ alınmış borc və kreditlər üzrə analitik uçot kredit və borcların növləri üzrə təşkil olunmuşdur.
-

Sual: ASK müəssisəsində kreditlərin analitik uçotu aparılmır. Auditor borc və məqsədli maliyyələşdirmənin uçotunu yoxlayarkən nədən başlamalıdır: (Çəki: 1)

- ☐ dərhal kredit və borclar üzrə faizlərin hesablanmasının düzgünlüyünün yoxlanmasına başlamalıdır;
 - ☐ əvvəlcə bank kreditləri üzrə faizlərin mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünü yoxlamalıdır;
 - ☒ əvvəlcə müəyyən əlamət üzrə bütün kredit müqavilələrini qruplaşdırmalıdır;
 - ☐ əvvəlcə pul vəsaitləri ilə əlaqədar təsərrüfat əməliyyatlarını əks etdirən sənədlərin müəssisə rəhbəri, baş mühasib tərəfindən imzalandığını yoxlamalıdır;
 - ☐ əvvəlcə kredit müqavilələri və əmtəə və kommersiya krediti üzrə bağlanmış müqavilələri yoxlamalıdır
-

Sual: Borc və məqsədli maliyyələşdirmənin uçotu üzrə aparılmış təsərrüfat əməliyyatlarından hansı tipik səhv hesab olunur: (Çəki: 1)

- ☐ alınmış borc və kreditlər üzrə xərclər məhsulun maya dəyərinə daxil edilmişdir;
 - ☐ alınmış borc və kreditlər üzrə xərclər həmişə hesabat dövrünün cari xərclərinə daxil edilmişdir;
 - ☐ qiymətli kağızların uçota qəbul edilməsindən sonra kreditlər üzrə faizlər qiymətli kağızların dəyərinə daxil edilmişdir;
 - ☒ qeyri maddi aktivlərin uçota qəbul edilməsindən sonra kreditlər üzrə faizlər həmin obyektlərin inventar dəyərinə daxil edilmişdir;
 - ☐ alınmış borc və kreditlər üzrə analitik uçot kredit və borcların növləri üzrə təşkil olunmuşdur.
-

Sual: Mühasibat uçotu məqsədi üçün ASK təşkilatının uçot siyasəti haqqında informasiyanın tərkibində hansı məlumatlar yoxdur: (Çəki: 1)

- ☒ kredit və borclar üzrə analitik uçotun təşkili haqqında;

- ☐ borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası haqqında;
 - ☐ borc öhdəlikləri üzrə çatası gəlirin hesablanması və bölüşdürülməsi qaydasının seçilməsi;
 - ☐ uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsi haqqında;
 - ☐ borc vəsaitlərinin müvəqqəti istifadəyə verilməsindən gəlirin uçotu qaydası haqqında;
-

Sual: İstənilən borc öhdəlikləri üzrə faiz formasında xərclər daxil edilir: (Çəki: 1)

- ☐ alınmış qiymətlilərin dəyərində;
 - ☒ qeyrisatış xərclərin tərkibində;
 - ☐ əməliyyat xərclərinin tərkibində;
 - ☐ xalis mənfəətin tərkibində;
 - ☐ kapital ehtiyatlarının tərkibində;
-

Sual: Vergi ödəyicisi tərəfindən buraxılan qiymətli kağızlar və digər öhdəliklər üzrə faiz formasında xərclər daxil edilir: (Çəki: 1)

- ☐ alınmış qiymətlilərin dəyərində;
 - ☐ əməliyyat xərclərinin tərkibində;
 - ☒ satışdan kənar xərclərin tərkibində;
 - ☐ xalis mənfəətin tərkibində;
 - ☐ kapital ehtiyatlarının tərkibində;
-

Sual: Borc və məqsədli maliyyələşdirmənin uçotu üzrə aparılmış hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur: (Çəki: 1)

- ☐ alınmış borc və kreditlər üzrə xərclər məhsulun maya dəyərində daxil edilmişdir;
 - ☐ alınmış borc və kreditlər üzrə xərclər həmişə hesabat dövrünün cari xərclərinə daxil edilmişdir;
 - ☐ investisiya aktivinin əldə edilməsi ilə əlaqədar alınmış borc və kreditlər üzrə xərclər həmin aktivin qalıq dəyərində daxil edilmişdir;
 - ☒ kredit və borclar üzrə analitik uçot kreditlərin məqsədli təyinatı üzrə təşkil edilmişdir;
 - ☐ qiymətli kağızların əldə olunması ilə əlaqədar alınmış borc və kreditlər üzrə faizlər qiymətli kağızlar uçota qəbul edilməsindən sonra onların dəyərində daxil edilmişdir
-

Sual: Auditor kənd təsərrüfatı müəssisəsinin yalnız bir bankdan kredit almasını müəyyən etmək üçün hansı auditor prosedurunu tətbiq edir: (Çəki: 1)

- ☐ müəssisənin hesablaşma hesabında uçota alınan bank krediti üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
 - ☐ müəssisənin kassasına nağd alınmış borclar üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
 - ☐ borc və kreditlər üzrə faizlərin qeyri dövrüyyə aktivləri obyektlərinin inventar dəyərində daxil edilməsinin düzgünlüyünün yoxlanması;
 - ☐ kreditin məqsədli təyinatının faktiki olaraq gözlənilməsinin yoxlanması;
 - ☒ kreditlərin alınması və qaytarılması, onlara faizlərin hesablanması üzrə ilkin sənədlərin tamlığının yoxlanması
-

Sual: ASK müəssisəsində kreditlərin və məqsədli maliyyələşdirmənin uçotu aparılması zamanı hansı səhv maliyyə nəticələrinin formalaşması prinsiplərinin pozulması ilə əlaqədardır: (Çəki: 1)

- ☒ vergi məəcəlləsinə görə kredit və borclar üzrə faizlərin normativdən artıq hissəsinin müəssisənin xüsusi vəsait mənbələrinə aid edilməsi;
- ☐ kredit müqaviləsinin və ya kredit üzrə faiz dərəcəsinin dəyişməsinə imkan verən əlavə müqavilənin olmaması;
- ☐ akseptsiz qaydada qaytarılmış kredit məbləğinin silinməsinə təsdiq edən memorial orderlərin olmaması;
- ☐ alınmış borc və kreditlər üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;

☐ borc vəsaitindən istifadəyə görə kredit və borclar üzrə hesablanmış, lakin ilin sonuna banka ödənilməmiş faizlərin vergi üzrə xərclərə aid edilməsi

Sual: ASK müəssisəsi tələb etmə müddəti başa çatana qədər debitor borclarını silmək hüququna malikdirmi: (Çəki: 1)

- ☐ bəli;
 - ☒ xeyr;
 - ☐ variantlar ola bilər;
 - ☐ məhdud hüquqa malikdir;
 - ☐ bütün cavablar doğrudur
-

Sual: ASK müəssisəsi məhsulların qablaşdırılması üçün bank krediti hesabına material almışdır. Bu halda bank krediti üzrə faizlər daxil edilir: (Çəki: 1)

- ☐ materillərin dəyərinə;
 - ☐ əmək haqqı xərclərinə;
 - ☒ məhsulun maya dəyərinə;
 - ☐ nəqliyyat xərclərinə;
 - ☐ digər xərclərə
-

Sual: Hesabat ayı üçün heyvandarlıq ferması işçilərinə 150 min manat əmək haqqı hesablanmış, pensiya fonduna 37 min man. tutulmuş, 1 min man. deponent edilmiş kassadan 122 min man. verilmişdir. Auditora görə hansı məbləğ məhsulun maya dəyərinə aid edilməlidir: (Çəki: 1)

- ☐ 122 min man.;
 - ☐ 113min man.;
 - ☐ 128min man.;
 - ☐ 149min man.;
 - ☒ 150min man.;
-

Sual: İl ərzində alınan bitkiçilik və heyvandarlıq məhsulları uçotda necə qiymətləndirilir? (Çəki: 1)

- ☐ ilin əvvəlinə olan qiymətlərlə
 - ☐ cari qiymətlərlə
 - ☒ plan maya dəyəri ilə
 - ☐ faktiki maya dəyəri ilə
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Alınmış bitkiçilik və heyvandarlıq məhsulları ilin sonunda uçotda necə qiymətləndirilir? (Çəki: 1)

- ☐ ilin əvvəlinə olan qiymətlərlə
 - ☐ cari qiymətlərlə
 - ☐ plan maya dəyəri ilə
 - ☒ faktiki maya dəyəri ilə
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Kənd təsərrüfatında kənardan alınan istehsal ehtiyatları uçotda necə qiymətləndirilir? (Çəki: 1)

- ☒ faktiki maya dəyəri ilə
- ☐ satış qiyməti ilə
- ☐ plan maya dəyəri ilə

- ☐ düzgün cavab yoxdur
- ☐ bazar qiyməti ilə

Sual: Kənd təsərrüfatında öz istehsalatından daxil olan material ehtiyatları il ərzində hansı dəyərlə uçota alınır? (Çəki: 1)

- ☐ faktiki maya dəyəri ilə
- ☐ satış qiyməti ilə
- ☒ plan maya dəyəri ilə
- ☐ bazar qiyməti ilə
- ☐ düzgün cavab yoxdur

Sual: Heyvandarlıqdan alınmış balalar hansı sənəd əsasında mədaxil edilir? (Çəki: 1)

- ☐ mədaxil orderi
- ☒ tərtib olunmuş aktlar
- ☐ müqavilə sənədləri
- ☐ heyvanların növü
- ☐ düzgün cavab yoxdur

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	32
Maksimal faiz	32
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: ASK müəssisəsi işçisinin normativdən artıq ezamiyyə xərcləri mühasibat uçotunda hansı mənbəyə aid edilir: (Çəki: 1)

- ☐ işçinin vəsaiti hesabına;
- ☐ məhsulun maya dəyərində;
- ☒ xalis mənfəət hesabına;
- ☐ ehtiyat kapitalına;
- ☐ gələcək dövrlərin xərclərinə

Sual: Büdcəyə vergilərin ödənilməsinin gecikdirilməsinə görə faizin əks etdirilməsinin hansı variantı auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 801;
- ☐ D-t 202;
- ☐ D-t 611;
- ☒ D-t 341;
- ☐ D-t 901

Sual: ASK müəssisəsinin mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodu asılıdır: (Çəki: 1)

- ☐ istehsalın sahə xüsusiyyətindən ;
- ☐ təşkilatın fəaliyyəti miqyasından;
- ☐ mənfəət vergisinin hesablanması məqsədi ilə hazır məhsulun maya dəyərini formalaşdırılması qaydasından;

- ☒ təşkilatın uçot siyasətində göstərilmiş seçimdən;
 - ☐ istehsala məsrəflərin uçotu metodundan
-

Sual: Auditor yoxlanması nəticəsində aşkar olunmuş çatışmazlıqların səbəbi: (Çəki: 1)

- ☐ inventarizasiyanın düzgün aparılmaması ;
 - ☒ operativ nəzarətin qeyri dəqiqliyi;
 - ☐ mühasibin hesabı səhvi;
 - ☐ istehsala məsrəflər hesabları üzrə dövriyyələrin və qalıqların düzgün hesablanmaması;
 - ☐ yoxlanılan təşkilatda uçot siyasətinin olmaması
-

Sual: Kənd təsərrüfatı müəssisəsində baş kitabda əks etdirilmiş xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması necə aparılır: (Çəki: 1)

- ☐ istehsala məsrəflərin uçotu hesabları üzrə dövriyyələrin toplanması;
 - ☐ istehsala məsrəflərin uçotu hesabları üzrə qalıqların toplanması;
 - ☒ istehsala məsrəflərin uçotu hesabları üzrə dövriyyələrin və qalıqların toplanması;
 - ☐ istehsala məsrəflərin analitik uçot məlumatları ilə xərc hesabları üzrə dövriyyə və qalıqların üzləşdirilməsi;
 - ☐ müstəqim məsrəflərin bölüşdürülməsi cədvəllərində və hesablaşmalarla əlaqəli yazılışların düzgünlüyün yoxlanması.
-

Sual: ASK müəssisəsi müntəzəm olaraq bank kreditindən istifadə etmədiyi halda faizləri məhsulun maya dəyərində aid etməklə vergi tutulan mənfəət məbləğini təhrif edirdi. Bununla bağlı auditor nəyi təklif etməlidir: (Çəki: 1)

- ☐ əməliyyat düzgün aparılıb, düzəlişə ehtiyac yoxdur;
 - ☐ əməliyyat düzgün aparılmayıb, hesabat düzgün hesab oluna bilməz;
 - ☐ pozuntunun çox ciddi olduğunu nəzərə alaraq auditor hesabatın dürüstlüyü haqqında mənfi rəy verməlidir;
 - ☒ vergi tutulan mənfəət məbləği faz hesabı ilə artırılmalıdır;
 - ☐ auditor rəy verməkdən imtina etməlidir.
-

Sual: Mühasibat uçotu qaydalarına görə hesabat dövrü üçün ASK müəssisəsinin digər xərcləri: (Çəki: 1)

- ☐ hesabat dövründə mənfəət və zərər hesabına köçürülür;
 - ☒ hesabat dövründə mənfəət və zərər hesabına köçürülmür;
 - ☐ mühasibat hesabatında ayrıca açıqlanmamalıdır;
 - ☐ balans mənfəətinin tərkibində uçota alınır;
 - ☐ kommersiya xərclərinin tərkibində uçota alınır.
-

Sual: ASK müəssisəsi aldığı traktorların səmərəli istifadə müddəti nə vaxt müəyyən olunur: (Çəki: 1)

- ☐ obyektin uçota alınmasına qədər;
 - ☐ obyektin uçota alındığından 6 ay sonra;
 - ☒ obyektin mühasibat uçotuna alınması zamanı;
 - ☐ onların fəaliyyətinin istənilən dövründə;
 - ☐ əsas vəsaitlər dövriyyədən çıxdıqdan sonra.
-

Sual: ASK müəssisəsində traktor və kombaynların təmiri ilə əlaqədar xərclər silinir: (Çəki: 1)

- ☐ üstəlik xərclərə;
- ☐ kommersiya xərclərinə;
- ☐ inzibati xərclərə;

- ☒ norma daxilində istehsal xərclərinə;
 - ☐ gələcək dövrlərin xərclərinə.
-

Sual: Auditor qısamüddətli bank kreditinin ASK müəssisəsinin hesablaşma hesabına köçürülməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir: (Çəki: 1)

- ☐ D-t 221 K-t 401;
 - ☐ D-t 224 K-t 401;
 - ☐ D-t 221 K-t 431;
 - ☐ D-t 224 K-t 431;
 - ☒ D-t 223 K-t 501.
-

Sual: Auditor ASK müəssisəsinin işçilərinə dividendlərin nağd ödənilməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir: (Çəki: 1)

- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Bank hesablaşma hesabları»;
 - ☒ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»;
 - ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»;
 - ☐ D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»;
 - ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Bank hesablaşma hesabları».
-

Sual: Kənd təsərrüfatı təşkilatında hesabat dövrünün bölüşdürülməmiş mənfəəti hesabına ehtiyat kapitalına köçürmələr üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t «Hesabat dövrünün mənfəəti (zərəri)» K-t «Elan edilmiş dividendlər»;
 - ☐ D-t «Elan edilmiş dividendlər» K-t «Hesabat dövrünün mənfəəti (zərəri)»;
 - ☒ D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Nizamnamə üzrə ehtiyat»;
 - ☐ D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Digər ehtiyatlar»;
 - ☐ D-t «Digər ehtiyatlar» K-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)».
-

Sual: Auditor uzunmüddətli bank kreditinin ASK müəssisəsinin hesablaşma hesabına köçürülməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir: (Çəki: 1)

- ☐ D-t 221 K-t 501;
 - ☐ D-t 224 K-t 501;
 - ☒ D-t 223 K-t 401;
 - ☐ D-t 224 K-t 431;
 - ☐ D-t 221 K-t 431.
-

Sual: Taxıl yığan kombaynın əldə olunması üçün alınmış kreditə görə hesablanmış faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t «İnzibati xərclər» K-t «Uzunmüddətli bank kreditləri»;
 - ☐ D-t «Uzunmüddətli bank kreditləri» K-t «İnzibati xərclər»;
 - ☐ D-t «Kommersiya xərcləri» K-t «Qısamüddətli bank kreditləri»;
 - ☒ D-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K-t «Qısamüddətli bank kreditləri»;
 - ☐ D-t «Uzunmüddətli bank kreditləri» K-t «Kommersiya xərcləri».
-

Sual: Kənd təsərrüfatı müəssisəsi 2013-cü ilin aprelində xarici kapitalın iştirakı ilə taxıl yığan kombaynın əldə etmişdir. Bu halda hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar-dəyər» K-t «Uzunmüddətli bank kreditləri»;
 - ☒ D-t «Torpaq, tikili və avadanlıqlar-dəyər» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»;
 - ☐ D-t «Torpaq, tikili və avadanlıqlar-dəyər» K-t «Qısamüddətli bank kreditləri»;
 - ☐ D-t «Qısamüddətli bank kreditləri» K-t «Torpaq, tikili və avadanlıqlar-dəyər»;
 - ☐ D-t «Uzunmüddətli bank kreditləri» K-t «Torpaq, tikili və avadanlıqlar-dəyər».
-

Sual: Kənd təsərrüfatı müəssisəsində təsərrüfat əməliyyatlarının vaxtında sənədləşdirilməsini nə müəyyən edir: (Çəki: 1)

- ☐ uçot siyasəti;
 - ☐ mühasibat uçotu haqqında qanun;
 - ☒ sənəd dövriyyəsinin qrafiki;
 - ☐ hesablار planı;
 - ☐ hesablار planının tətbiqi üzrə təlimat
-

Sual: Kənd təsərrüfatı müəssisəsində qeyri məhsuldar xərclər aid edilir: (Çəki: 1)

- ☐ qeyri satış xərclərinə;
 - ☐ satış üzrə xərclərə;
 - ☐ məhsulun normativ maya dəyərinə;
 - ☒ məhsulun faktiki maya dəyərinə;
 - ☐ digər fəaliyyətdən zərərlərə
-

Sual: Kənd təsərrüfatı müəssisəsi bankdan aldığı pulu hara sərf edə bilər: (Çəki: 1)

- ☐ təşkilatın nizamnaməsində nəzərdə tutulan istənilən məqsəd üçün;
 - ☐ AR qanunvericiliyinin qadağan olunmayan istənilən məqsəd üçün;
 - ☐ yalnız malların alınması üçün;
 - ☐ əmək haqqının verilməsi üçün;
 - ☒ alındığı məqsəd üçün
-

Sual: Kənd təsərrüfatı müəssisəsinin maliyyə nəticələrini yoxlamaq üçün aşağıdakı hesabın məlumatlarından istifadə olunur: (Çəki: 1)

- ☐ «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
 - ☐ «Gələcək hesabat dövrlərinin gəlirləri»;
 - ☐ Kapital ehtiyatları (istiqamətlər üzrə);
 - ☐ «Elan edilmiş dividendlər»;
 - ☒ «Ümumi mənfəət (zərər)»
-

Sual: Kənd təsərrüfatı müəssisəsinin vergi tutulan mənfəəti 300 min man., mənfəət üzrə verginin hesablanması zamanı güzəşt edilən xərclər 24 min manat olarsa, vergi tutulan mənfəət məbləği necə olmalıdır: (Çəki: 1)

- ☐ 324
 - ☒ 276
 - ☐ 286
 - ☐ 296
 - ☐ 316
-

Sual: Kənd təsərrüfatı müəssisəsində əməliyyat gəlirlərinə aiddir: (Çəki: 1)

- ☐ alınmış sığorta məbləği ;
 - ☐ müsbət kurs fərqləri;
 - ☒ əmlakın icarəyə verilməsindən gəlir;
 - ☐ əvəzi ödənilmədən alınmış aktivlər;
 - ☐ istiqrazlar üzrə faizlərdən gəlirlər
-

Sual: Kənd təsərrüfatı müəssisəsində ilin sonuna xalis mənfəətin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Nizamnamə üzrə ehtiyat»;
 - ☐ D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Digər ehtiyatlar»;
 - ☐ D-t «Nizamnamə üzrə ehtiyat» K-t «Elan edilmiş dividendlər»;
 - ☒ D-t «Ümumi mənfəət (zərər)» K-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərəri)»;
 - ☐ D-t «Elan edilmiş dividendlər» K-t «Digər ehtiyatlar».
-

Sual: Kənd təsərrüfatı müəssisəsində mənfəət vergisi üzrə məbləğ hansı hesabda əks etdirilir: (Çəki: 1)

- ☐ «Nizamnamə üzrə ehtiyat»;
 - ☐ «Qanunvericilik üzrə ehtiyat»;
 - ☐ «Gələcək dövrlərin gəlirləri»;
 - ☒ «Ümumi mənfəət (zərər)»;
 - ☐ «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri)»;
-

Sual: Kənd təsərrüfatı təşkilatında D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Nizamnamə üzrə ehtiyat» mühasibat yazılışı hansı əməliyyatı əks etdirir: (Çəki: 1)

- ☐ Bölüşdürülməmiş mənfəət hesabına xalis mənfəətin artırılması;
 - ☒ Bölüşdürülməmiş mənfəət hesabına ehtiyat kapitalının artırılması;
 - ☐ Bölüşdürülməmiş mənfəət hesabına kapital ehtiyatlarının artırılması;
 - ☐ Bölüşdürülməmiş mənfəət hesabına ödəniləcək dividendlərin artırılması;
 - ☐ Bölüşdürülməmiş mənfəət hesabına nizamnamə kapitalının artırılması.
-

Sual: ASK-nın funksiyasına daxil deyildir: (Çəki: 1)

- ☐ saxlanılma;
 - ☐ tədarük;
 - ☒ lizing;
 - ☐ yenidən işlənmə;
 - ☐ satış.
-

Sual: Auditor ASK təşkilatında xalis mənfəətin istifadəsini yoxlayarkən hansı əsas istiqamətə diqqət verir: (Çəki: 1)

- ☐ əmək haqqı fonduna ayırma;
 - ☐ ehtiyat fonduna ayırma;
 - ☐ işçilərin maddi stimullaşdırılması;
 - ☒ dividendlərin ödənilməsi;
 - ☐ xeyriyyə məqsədlərinə.
-

Sual: Tərəvəz anbarının topdan mal dövriyyəsini yoxlayarkən auditor onun fəaliyyətinin aşağıdakı funksiyasını nəzərə almalıdır: (Çəki: 1)

- ☐ tərəvəz məhsullarının istehsalçıdan istehlakçıya çatdırılması;
 - ☐ tərəvəz məhsullarının istehsal sferasından tədavül sferasına keçməsi;
 - ☐ tərəvəz məhsullarının hərəkətinin son həlqəsi olması;
 - ☐ tərəvəz məhsullarının istehlak sferasına keçməsi;
 - ☒ tərəvəz məhsullarının tədavül sferasına keçməsi.
-

Sual: Əsas sürüdən çıxdış edilmiş heyvanlar hansı dəyərlə mədaxil edilir? (Çəki: 1)

- ☐ faktiki maya dəyəri ilə
 - ☐ plan maya dəyəri ilə
 - ☒ balans dəyəri ilə
 - ☐ bazar qiyməti ilə
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Heyvandarlıqda kökəldilməyə qoyulmuş heyvanlar necə mədaxil edilir? (Çəki: 1)

- ☐ faktiki maya dəyəri ilə
 - ☐ plan maya dəyəri ilə
 - ☒ balans dəyəri ilə
 - ☐ bazar qiyməti ilə
 - ☐ düzgün cavab yoxdur
-

Sual: ASK təşkilatında qısamüddətli kreditlər üzrə faizlərin ödənilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- ☒ D-t 501 K-t 223;
 - ☐ D-t 401 K-t 223;
 - ☐ D-t 801 K-t 401;
 - ☐ D-t 343 K-t 801;
 - ☐ D-t 801 K-t 343;
-

Sual: ASK təşkilatında uzunmüddətli kreditlər üzrə faizlərin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- ☒ D-t 343 K-t 401;
 - ☐ D-t 401 K-t 343;
 - ☐ D-t 801 K-t 401;
 - ☐ D-t 343 K-t 801;
 - ☐ D-t 801 K-t 343;
-

Sual: ASK təşkilatında əsas vəsaitlərin kreditə alınması zamanı hesablanmış faiz məbləğinə hansı mühasibat yazılışı tərtib olunmalıdır? (Çəki: 1)

- ☐ D-t 111 K-t 341;
 - ☐ D-t 341 K-t 111;
 - ☒ D-t 113 K-t 401;
 - ☐ D-t 113 K-t 801;
 - ☐ D-t 801 K-t 113;
-

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	37
Maksimal faiz	37

Sual: Yoxlama prosesində auditor kənd təsərrüfatı mallarının hərəkəti formasına görə topdan mal dövriyyəsini qruplaşdırır: (Çəki: 1)

- ☐ bazar, qeyri bazar;
- ☒ anbar, tranzit;
- ☐ bərabər, qeyri bərabər;
- ☐ mövsümü, daimi;
- ☐ ixtisaslaşdırılmış, sistem daxili.

Sual: ASK təşkilatının topdan satışının auditi aparılır: (Çəki: 1)

- ☐ ödəmə tapşırığı;
- ☐ mal dövriyyəsinin dəyişməsinin dinamikası;
- ☒ əmtəə balansı;
- ☐ mal dövriyyəsinin nisbi dəyişməsi;
- ☐ qarşılıqlı kommersiya kreditləşməsi.

Sual: ASK təşkilatında topdan satışın tsikliliyi hansı göstərici əsasında yoxlanılır: (Çəki: 1)

- ☐ daimi tsiklilik;
- ☐ müvəqqəti tsiklilik;
- ☒ orta tsiklilik;
- ☐ kəmiyyət tsikliliyi;
- ☐ keyfiyyət tsikliliyi orta tsiklilik.

Sual: ASK təşkilatının mal ehtiyatlarının auditinə xüsusi diqqət verilməsinin səbəbini göstərin: (Çəki: 1)

- ☐ mal təminatının mənbəyi hesab olunur;
- ☒ məhsul satışının maddi əsasını təşkil edir;
- ☐ satış üzrə planının yerinə yetirilməsinin əsasını təşkil edir;
- ☐ tələb olunmayan məhsulları əks etdirir;
- ☐ bütün cavablar doğrudur.

Sual: Auditor tələb olunmayan malları müəyyən edir: (Çəki: 1)

- ☐ əmtəə balansı əsasında;
- ☐ operativ uçot məlumatları əsasında;
- ☒ inventarizasiya cədvəli əsasında;
- ☐ statistik hesabat məlumatları əsasında;
- ☐ seçmə uçot məlumatları əsasında.

Sual: ASK təşkilatında kassa əməliyyatlarının auditinin əsas istiqamətlərinə daxildir: (Çəki: 1)

- ☐ nağd pulun inventarizasiyası, kassa mədaxil və məxaric orderlərindəki yazılışların yoxlanması;
- ☒ nağd pulun inventarizasiyası, kassaya pul vəsaitinin daxil olması və xərcə silinməsinin düzgünlüyünün yoxlanması;
- ☐ ASK təşkilatının işçilərinə hesablanmış əmək haqqının düzgünlüyünün yoxlanması;
- ☐ kassa mədaxil və məxaric orderlərinin nömrələrinin qeydiyyat jurnallarındakı yazılışlara uyğunluğunun yoxlanması;

☐ ASK təşkilatının malgöndərənlər və podratçılarla hesablaşmalarının düzgünlüyünün yoxlanması.

Sual: ASK təşkilatında kassanın inventarizasiyası zamanı kassada olan bütün mədaxil və məxaric orderləri: (Çəki: 1)

- ☐ inventarizasiya aktına daxil edilir;
 - ☐ mühasibatlığa təqdim olunur;
 - ☒ kassa hesabatına daxil edilir;
 - ☐ yoxlama komissiyasına təqdim olunur;
 - ☐ auditora təqdim olunur.
-

Sual: ASK-də kassa hesabatı yoxlandıqdan sonra düzəlişə yol verilməməsi üçün auditor nə edir: (Çəki: 1)

- ☐ kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini müəssisənin rəhbərliyinə təqdim edir;
 - ☐ kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini mühasibatlığa təqdim edir;
 - ☐ kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini kassa hesabatına daxil edir;
 - ☐ kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini özündə saxlayır;
 - ☒ kassa hesabatına və ona əlavə edilən kassa mədaxil-məxaric orderlərinə qeyd edərək viza qoyur.
-

Sual: ASK təşkilatında kassada nağd pulun və digər qiymətlilərin yoxlanması nə zaman başlanır: (Çəki: 1)

- ☒ kassa hesabatı yoxlandıqdan və «Kassa» hesabı üzrə saldonun çıxarılması üçün mühasibatlığa verildikdən sonra;
 - ☐ auditor hüquqi şəxsin maliyyə hesabatlarının dürüstlüyünün yoxlanması məqsədi ilə təşkilata gəldikdən dərhal sonra;
 - ☐ kassa hesabatı və ona əlavə edilən kassa mədaxil-məxaric orderləri auditora təqdim edildikdən dərhal sonra;
 - ☐ müəssisə rəhbərliyini kassanın yoxlanması haqqında göstəriş verdikdən sonra;
 - ☐ kassanın inventarizasiyası prosesində müəssisə rəhbərliyi və baş mühasibin iştirakı təmin olunduqdan sonra.
-

Sual: ASK təşkilatında kassanın inventarizasiyası zamanı artıqgəlmə üzrə hansı yazılış aparılmalıdır? (Çəki: 1)

- ☐ D-t 223 K-t 801;
 - ☒ D-t 221 K-t 801;
 - ☐ D-t 223 K-t 341;
 - ☐ D-t 225 K-t 341;
 - ☐ D-t 225 K-t 801;.
-

Sual: ASK təşkilatında kassanın inventarizasiyası zamanı əksikgəlmə üzrə hansı yazılış aparılmalıdır? (Çəki: 1)

- ☐ D-t 223 K-t 801;
 - ☐ D-t 221 K-t 801;
 - ☒ D-t 545 K-t 801;
 - ☐ D-t 221 K-t 341;
 - ☐ D-t 223 K-t 341
-

Sual: ASK təşkilatında nağd hesablaşma qaydasında satışdan pulun mədaxil edilməsinin tamlığı necə yoxlanılır: (Çəki: 1)

- ☐ «Bank hesablaşma hesabları» hesabının debet, «Ümumi mənfəət (zərər)» hesabının kredit dövryyəsi üzləşdirilir;
 - ☐ «Ümumi mənfəət (zərər)» hesabının debet, «Satış» hesabının kredit dövryyəsi üzləşdirilir;
 - ☐ «Hesabat ilinin xalis mənfəəti (zərəri)» hesabının debet, «Satış» hesabının kredit dövryyəsi üzləşdirilir;
 - ☒ «Kassa» hesabının debet, «Satış» hesabının kredit dövryyəsi üzləşdirilir;
 - ☐ «Bank hesablaşma hesabları» hesabının debet, «Hesabat ilinin xalis mənfəəti (zərəri)» hesabının kredit dövryyəsi üzləşdirilir.
-

Sual: ASK təşkilatında hesablaşma hesabından alınan nağd pulların auditi necə aparılır: (Çəki: 1)

- ☐ «Bank hesablaşma hesabları» və «Kassa» hesabının məlumatları üzləşdirilir;
 - ☐ «Ümumi mənfəət (zərər)» və «Satış» hesabının məlumatları üzləşdirilir;
 - ☐ çek kitabçalarının məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
 - ☐ kassa mədaxil orderlərinin məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
 - ☒ çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderləri üzləşdirilir.
-

Sual: Auditor ASK təşkilatında alınmış material qiymətlilərə görə hesablaşmanın aparılmasının düzgünlüyünü və əsaslılığını necə yoxlayır? (Çəki: 1)

- ☐ çek kitabçalarının məlumatları ilə kassa mədaxil orderləri məlumatları üzləşdirilir;
 - ☒ ödəmə sənədlərində göstərilən məbləğ bank çıxarışı məlumatları üzləşdirilir;
 - ☐ çek kitabçalarının məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
 - ☐ kassa mədaxil orderlərinin məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
 - ☐ çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderləri üzləşdirilir.
-

Sual: Auditor ASK təşkilatında alınmış material qiymətlilərə görə hesablaşmanın aparılmasının düzgünlüyünü və əsaslılığını necə yoxlayır? (Çəki: 1)

- ☐ çek kitabçalarının məlumatları ilə kassa mədaxil orderləri məlumatları üzləşdirilir;
 - ☒ ödəmə sənədlərində göstərilən məbləğ bank çıxarışı məlumatları üzləşdirilir;
 - ☐ çek kitabçalarının məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
 - ☐ kassa mədaxil orderlərinin məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
 - ☐ çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderləri üzləşdirilir.
-

Sual: Auditor ASK təşkilatında material qiymətlilərinin faktiki və uçot dəyəri arasındakı fərqin hansı hesabın debetinə silinməsinə düzgün hesab edir? (Çəki: 1)

- ☐ 202-2 «İstehsalda istifadə olunmuş əsas materiallar»;
 - ☐ 202-2 «İstehsalda istifadə olunmuş köməkçi xammal»;
 - ☒ 208 «Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər»;
 - ☐ 235 «Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər»;
 - ☐ 218 «Şübhəli borclar üzrə düzəlişlər»
-

Sual: ASK təşkilatında pul vəsaitlərinin kassada hərəkəti debet və kredit dövryyəsi ilə hansı hesabda uçota alınmalıdır? (Çəki: 1)

- ☐ 225
 - ☐ 224
 - ☐ 223
 - ☐ 222
 - ☒ 221
-

Sual: ASK təşkilatında pul vəsaitlərinin bank hesablarında hərəkəti debet və kredit dövriyyəsi ilə hansı hesabda uçota alınmalıdır? (Çəki: 1)

- ☐ 225
 - ☐ 224
 - ☒ 223
 - ☐ 222
 - ☐ 221
-

Sual: Auditor hansı halda ASK təşkilatının cari xərclərinin uçotda tanınmasını düzgün hesab edir? (Çəki: 1)

- ☐ qeyri dövriyyə aktivlərinə yönəldikdə;
 - ☐ maliyyə qoyuluşuna yönəldikdə;
 - ☐ avans formasında verildikdə ;
 - ☒ kapitalın azalmasına səbəb olduqda;
 - ☐ borc və kreditlər qaytarıldıqda
-

Sual: ASK təşkilatında mal ehtiyatlarının auditi əsaslanır: (Çəki: 1)

- ☐ kənd təsərrüfatı məhsulları ehtiyatlarının həcmi;
 - ☒ kənd təsərrüfatı məhsullarının orta saxlanma müddəti;
 - ☐ ehtiyatların bərpa edilməsi müddəti ;
 - ☐ avadanlıqların mövcudluğu;
 - ☐ doğru cavab yoxdur
-

Sual: ASK təşkilatında meyvə - tərəvəz üzrə təbii itgiyə aid edilmir: (Çəki: 1)

- ☐ nəmliyin azalması;
 - ☐ məhsulun norma daxilində xarab olması;
 - ☒ çatışmazlıq ;
 - ☐ daşınmanın müddəti;
 - ☐ daxil olmuş məhsulun keyfiyyəti
-

Sual: Auditor ASK təşkilatında məhsulların alış dəyərinə daxil edilmiş aşağıdakı məbləği düzgün saymır: (Çəki: 1)

- ☐ faktiki qəbul edilmiş məhsullara görə
 - ☐ məhsulun norma daxilində xarab olması;
 - ☐ məhsulların uzun müddətə saclanması üzrə;
 - ☒ avadanlıqların dəyəri;
 - ☐ daxil olmuş məhsulun keyfiyyəti
-

Sual: Auditor ASK təşkilatında məhsulların mədaxil edilməsinin hansı yazılışını düzgün hesab edir: (Çəki: 1)

- ☐ Dt 431 – Kt 221
 - ☐ Dt 431 – Kt 223
 - ☐ Dt 433 – Kt 211
 - ☐ Dt 433 – Kt 223
 - ☒ Dt 205 – Kt 431
-

Sual: Auditora görə meyvə-tərəvəz məhsullarının satışından gəlir müəyyən olunmamalıdır: (Çəki: 1)

- ☒ bazar qiymətləri səviyyəsinə görə;

- ☐ alış qiymətləri səviyyəsinə görə
 - ☐ satış qiyməti səviyyəsinə görə;
 - ☐ satılmış məhsulların miqdarına görə;
 - ☐ satılmış məhsulların strukturuna görə
-

Sual: ASK təşkilatında məhsul satışından ümumi gəlir məbləği üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir: (Çəki: 1)

- ☐ Dt 601 – Kt 341
 - ☒ Dt 601 – Kt 801
 - ☐ Dt 341 – Kt 811
 - ☐ Dt 811 – Kt 223
 - ☐ Dt 223 – Kt 341
-

Sual: ASK təşkilatında kənd təsərrüfatı maşınlarının saxlanması xərclərinin auditi zamanı yoxlanılır: (Çəki: 1)

- ☐ yağ-sürtgü materiallarının silinməsinin düzgünlüyü;
 - ☐ kənd təsərrüfatı maşınlarının texniki xarakteristikası;
 - ☐ kənd təsərrüfatı maşınlarının strukturu;
 - ☐ görülmüş işlərin dəyərinin qiymətləndirilməsinin düzgünlüyü
 - ☒ görülmüş işlərin faktiki həcminə müvafiq olaraq materialların silinməsinin düzgünlüyü
-

Sual: ASK təşkilatında daxil olmuş məhsulların alış dəyərində daxil edilmir: (Çəki: 1)

- ☐ faktiki daxil olmuş mallara görə ödənilmiş məbləq;
 - ☒ nəqliyyat xərcləri, avadanlıqların dəyəri;
 - ☐ məhsulların uzunmüddət saxlanması xərcləri;
 - ☐ tədarük qiymətinə preyskurantda nəzərdə tutulmuş əlavə;
 - ☐ tədarükçü təşəilat tərəfindən ödənilən üstəlik xərclər və yığımlar
-

Sual: Auditor məhsulların tərəvəz anbarına daxil olmasının aşağıdakı yazılışını düzgün hesab edir: (Çəki: 1)

- ☐ D-t 223 K-t 532;
 - ☐ D-t 532 K-t 223;
 - ☒ D-t 205 K-t 531;
 - ☐ D-t 205 K-t 532;
 - ☐ D-t 532 K-t 205
-

Sual: Meyvə-tərəvəz məhsullarının istehsal sexindən tərəvəz anbarına daxil olmasının aşağıdakı yazılış düzgün hesab edilir: (Çəki: 1)

- ☐ D-t 223 K-t 532;
 - ☐ D-t 532 K-t 223;
 - ☐ D-t 205 K-t 531;
 - ☒ D-t 205 K-t 202;
 - ☐ D-t 531 K-t 223
-

Sual: Meyvə-tərəvəz anbarından məhsulların satışı üzrə aşağıdakı yazılış düzgün hesab edilir: (Çəki: 1)

- ☒ D-t 211 K-t 601;
- ☐ D-t 205 K-t 601;
- ☐ D-t 531 K-t 221;
- ☐ D-t 205 K-t 221;

Sual: Meyvə-tərəvəz anbarından satılmış məhsulların silinməsi üzrə aşağıdakı yazılış düzgün hesab edilir: (Çəki: 1)

- D-t 211 K-t 341;
 - D-t 341 K-t 601;
 - D-t 601 K-t 205;
 - D-t 211 K-t 223;
 - D-t 223 K-t 211
-

Sual: Auditor mal göndərənlərdən daxil olan taraların mədaxili üzrə aşağıdakı yazılışı düzgün hesab edir: (Çəki: 1)

- D-t 223 K-t 341;
 - D-t 341 K-t 223;
 - D-t 205 K-t 211;
 - D-t 221 K-t 223;
 - D-t 205 K-t 221
-

Sual: ASK təşkilatında materialların kreditə alınması zamanı hesablanmış faiz məbləği onların uçota alınmasından sonra əks etdirilməlidir: (Çəki: 1)

- əməliyyat xərclərinin tərkibində;
 - təşkilatın xalis mənfəətində;
 - satışdan kənar xərclərin tərkibində;
 - təşkilatın əlavə kapitalında;
 - əmtəə-material qiymətlilərinin dəyərində;
-

Sual: ASK təşkilatında materialların kreditə alınması zamanı hesablanmış faiz məbləği onların uçota alınmasına qədər əks etdirilməlidir: (Çəki: 1)

- əməliyyat xərclərinin tərkibində;
 - təşkilatın xalis mənfəətində;
 - satışdan kənar xərclərin tərkibində;
 - təşkilatın əlavə kapitalında;
 - əmtəə-material qiymətlilərinin dəyərində;
-

Sual: ASK təşkilatında müqəssir şəxsdən əksikgəlmənin tutulması mümkün olmadıqda həmin məbləğ silinməlidir? (Çəki: 1)

- əməliyyat xərclərinin tərkibinə;
 - əmtəə-material qiymətlilərinin dəyərinə;
 - hazır məhsula;
 - əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
 - maliyyə nəticələrinə;
-

Sual: ASK təşkilatında işçilərə əmək haqqı hesablandıqda hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Uzunmüddətli bank kreditləri»;
- D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»;
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları»;
- D-t «Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;

☐ D-t «Digər qısamüddətli debitor borcları» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;

Sual: İstehsala buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- ☐ D-t «Bitməmiş istehsal» K-t «Mallar»
☐ D-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları» K-t «Mallar»
☒ D-t «İstehsalat məsrəfləri» K-t «Mallar»
☐ D-t «İnzibati xərclər» K-t «Mallar»
☐ D-t «Mallar» K-t «İstehsalat məsrəfləri»

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	33
Maksimal faiz	33
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Avtonəqliyyat təşkilatlarında auditin məqsədinə aiddir: (Çəki: 1)

- ☒ mühasibat hesabatının dürüslüyünün yoxlanılması;
☐ nəqliyyat təşkilatlarında planın yerinə yetirilməsinə nəzarət;
☐ yükdaşınması üzrə informasiyasının əks etdirilməsi;
☐ sərnişin dövriyyəsinin müəyyən edilməsi;
☐ hər bir avtomobilin yürüş sürətinə nəzarət.

Sual: Avtonəqliyyat təşkilatının auditi zamanı nəzərə alınmalıdır: (Çəki: 1)

- ☐ yük, sərnişinin, baqaj daşınması qaydaları;
☐ beynəlxalq daşınmanın həyata keçirilməsi qaydaları;
☒ fəaliyyətin texnoloji xüsusiyyətləri;
☐ lizinq müqaviləsi əsasında nəqliyyat vasitələrinin əldə edilməsi xərcləri;
☐ əhalinin nəqliyyat vasitəsi ilə hərəkəti.

Sual: Yükün, sərnişinin, baqajın daşınmasını təsdiq edən sənəd: (Çəki: 1)

- ☐ yol vərəqəsi;
☒ nəqliyyat qaiməsi;
☐ dispetçerin məlumatları;
☐ yük nəqliyyatının işinin uçot kitabçası;
☐ şəxsiyyət kitabçası.

Sual: Nəqliyyat vasitələrindən istifadə tələb edir: (Çəki: 1)

- ☒ nəqliyyat hərəkətinin təhlükəsizliyinin təmin edilməsini;
☐ istehsal güclərinin işə salınması;
☐ sərnişin axınının sıxlığını;
☐ avtomobillərdən istifadənin səmərəliliyini;
☐ avtonəqliyyatın texniki hazırlılığını.

Sual: Nəqliyyat prosesi nəyin köməyi ilə həyata keçirilir: (Çəki: 1)

- ☐ nəqliyyat ekspedisiyası üzrə müqavilə;
 - ☐ görə yol vərəqəsinin tələblərə uyğun doldurulması;
 - ☐ sürücülərin əməyinin təşkili;
 - ☒ səyyar heyət;
 - ☐ yürüşdən istifadə.
-

Sual: Avtonəqliyyatın istifadəsinin səmərəliliyi təyin edilir: (Çəki: 1)

- ☐ nəqliyyat təşkilatı rəhbərlərinin və mütəxəssizlərinin atestasiyası;
 - ☐ sürücülərin əmək və istirahət rejimlərinin gözlənilməsi;
 - ☒ yük qaldırma qabiliyyəti (sərnişin daşınma);
 - ☐ texniki nasazlığa görə boşdayanmalar;
 - ☐ avtomobillərin siyahı sayı
-

Sual: Avtonəqliyyat təşkilatının inventar obyektinə daxildir: (Çəki: 1)

- ☐ ehtiyatda olan əsas vəsait;
 - ☐ konservasiyada olan əsas vəsait;
 - ☐ artıq əsas vəsait;
 - ☐ fəaliyyətdə olmayan əsas vəsait;
 - ☒ istismarda olan əsas vəsait.
-

Sual: Avtonəqliyyat təşkilatlarının əsas vəsaitlərinin obyektlərinin ilkin qiymətləndirilməsini auditor təsdiqləyir: (Çəki: 1)

- ☒ alış qiyməti və əldə etmə xərcləri kimi;
 - ☐ əldə etmənin müqavilə məbləğinə görə;
 - ☐ vergi orqanının qərarına görə ;
 - ☐ yanacaq, təkər və s. xərclər kimi;
 - ☐ hesablanmış amortizasiyaya məbləği kimi.
-

Sual: Əsas vəsaitlərin ilkin qiymətləndirilməsinin dəyişilməsi hansı halda qəbul edilir: (Çəki: 1)

- ☐ yenidən qiymətləndirmə zamanı;
 - ☐ yeni avadanlıqlarla təhciz olunduqda;
 - ☒ yenitikinti, yeni avadanlıqlarla təhciz olunma, yenidən qiymətləndirmə;
 - ☐ modernləşmədə;
 - ☐ bərpa olunmada.
-

Sual: Amortizasiya hesablanmayan əsas vəsait yerləşir: (Çəki: 1)

- ☐ sexdə;
 - ☒ konservasiyada;
 - ☐ növbəti təmirdə;
 - ☐ yenidən qiymətləndirmədə;
 - ☐ yeni avadanlıqlarla təhciz olunmada.
-

Sual: Avtonəqliyyat təşkilatlarında hansı halda əsas vəsaitlərin ilkin qiymətləndirilməsinin dəyişilməsi əsaslandırılmış hesab olunur: (Çəki: 1)

- ☐ sexdə;
 - ☐ konservasiyada;
 - ☐ növbəti təmirdə;
 - ☒ yenidən qiymətləndirmədə;
 - ☐ yeni avadanlıqlarla təhciz olunmada.
-

Sual: Avtonəqliyyat təşkilatlarında əsas vəsaitlərin amortizasiyası hesablanmalıdır: (Çəki: 1)

- ☐ bütün əsas vəsaitlərin obyektlərinə;
 - ☒ eyni cinsli əsas vəsait obyektləri qrupu üzrə;
 - ☐ əsas vəsaitlərin ayrı-ayrı obyektlərinə;
 - ☐ əsas vəsaitlərin bir necə cür qrup obyektlərinə;
 - ☐ hərəkətli avtonəqliyyatın daxilinə.
-

Sual: Əvəzsiz əldə edilmiş əsas vəsaitlərin hansı qiymətləndirmə metodu auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☒ bazar qiymətilə;
 - ☐ ədalətli dəyərlə;
 - ☐ onun əldə edilməsinə çəkilən xərc nəzərə alınmadan;
 - ☐ onun qurulmasına çəkilən xərc nəzərə alınmadan;
 - ☐ onun hazırlanmasına çəkilən xərc nəzərə alınmadan.
-

Sual: Auditora görə hansı halda əsas vəsaitlərə amortizasiya hesablanmalıdır? (Çəki: 1)

- ☐ konservasiyada olduqda;
 - ☐ təmirdə olduqda;
 - ☒ istismarda olduqda;
 - ☐ bərpada olduqda;
 - ☐ modernizasiyada olduqda.
-

Sual: Avtonəqliyyat təşkilatında əsas vəsaitlərə amortizasiyanın hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 102 K-t 331;
 - ☒ D-t 202 K-t 335;
 - ☐ D-t 331 K-t 335;
 - ☐ D-t 113 K-t 102;
 - ☐ D-t 102 K-t 113.
-

Sual: Avtonəqliyyat təşkilatında əsas vəsait obyektlərinin tam bərpası üzrə köhnəlmənin hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☒ D-t 301 K-t 335;
 - ☐ D-t 335 K-t 122;
 - ☐ D-t 334 K-t 103;
 - ☐ D-t 103 K-t 334;
 - ☐ D-t 122 K-t 335.
-

Sual: Avtonəqliyyat təşkilatlarına əsas vəsaitlərin daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 102 K-t 301;
 - ☒ D-t 111 K-t 301;
 - ☐ D-t 112 K-t 301;
 - ☐ D-t 334 K-t 102;
 - ☐ D-t 112 K-t 334.
-

Sual: Əsas vəsaitlərin silinməsinə üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 102 K-t 112;

- ☐ D-t 112 K-t 102;
 - ☒ D-t 301 K-t 111;
 - ☐ D-t 122 K-t 301;
 - ☐ D-t 301 K-t 122.
-

Sual: İlk qiymətlənmədə əsas vəsaitlərin korlanması və çatışmamazlığı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 102 K-t 331;
 - ☒ D-t 301 K-t 112;
 - ☐ D-t 331 K-t 102;
 - ☐ D-t 113 K-t 301;
 - ☐ D-t 331 K-t 113.
-

Sual: Avtomobil ilə yük daşımaların maya dəyərinin kalkulyasiya obyektı kimi qəbul edilməlidir: (Çəki: 1)

- ☒ sənişin-kilometr;
 - ☐ investisiya xarakterli xərclər;
 - ☐ benzin alınması üzrə yanacaq doldurma stansiyasının qəbzı;
 - ☐ reklam xərcləri;
 - ☐ avtomobil-qün.
-

Sual: Auditor avtomobillərin istismarına sərf olunan xərclərin aşağıdakı qay-da-da uçota alınmasına diqqət verməlidir: (Çəki: 1)

- ☐ yükləmə-boşaltma işləri üzrə;
 - ☐ nəqliyyat-ekspedisiya xidmətləri üzrə;
 - ☒ daşınmanın hər bir növü üzrə;
 - ☐ yüklərin daşınması üzrə;
 - ☐ sənişinlərin daşınması üzrə.
-

Sual: Avtonəqliyyatda əsas texnoloji proses: (Çəki: 1)

- ☐ səyyar heyətin texniki xidməti;
 - ☒ yük və sənişinlərin səyyar heyət vasitəsi ilə yerdəyişməsi;
 - ☐ səyyar heyətin təmiri;
 - ☐ səyyar heyət üzrə amortizasiya ayırmaları;
 - ☐ avadanlıqların saxlanması və istismarı.
-

Sual: Hansı halda cari avtonəqliyyat xərcləri edilir: (Çəki: 1)

- ☒ aktivlər dövriyyədən çıxdıqda;
 - ☐ qeyri dövriyyə aktivlərinə vəsait qoyulduqda;
 - ☐ maliyyə qoyuluşlarında;
 - ☐ kredit və borcların qaytarılmasında;
 - ☐ qabaqcadan ödəmədə.
-

Sual: İqtisadi məzmunu görə avtonəqliyyat xərcləri qruplaşdırılır: (Çəki: 1)

- ☐ texnoloji və iqtisadi təyinatına görə;
 - ☐ maddi və mənəvi maraqlara görə;
 - ☒ xərc elementləri və maddələrinə görə;
 - ☐ əsas və köməkçi istehsalla görə;
 - ☐ yükləmə və boşaltma işlərinə görə.
-

Sual: Auditor avtonəqliyyat yanacağı xərclərini hansı göstərici ilə qarşılıqlı əlaqədə yoxlamalıdır? (Çəki: 1)

- ☐ səyyar heyətin amortizasiyası;
 - ☒ səyyar heyətin yürüşü;
 - ☐ sürücülərin maddi stimullaşdırılması;
 - ☐ istehsal xərcləri;
 - ☐ ümumi təsərrüfat xərcləri.
-

Sual: Avtomobil daşınmalarına xərclər silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☒ 201 sayılı hesabdan 202 sayılı hesaba;
 - ☐ 411 sayılı hesabdan 203 sayılı hesaba;
 - ☐ 207 sayılı hesabdan 411 sayılı hesaba;
 - ☐ 411 sayılı hesabdan 205 sayılı hesaba;
 - ☐ 202 sayılı hesabdan 411 sayılı hesaba.
-

Sual: Səyyar heyətin istismar xərcləri hansı hesabda uçota alınmalıdır: (Çəki: 1)

- ☐ 201
 - ☒ 202
 - ☐ 203
 - ☐ 204
 - ☐ 205
-

Sual: Avtonəqliyyat işçilərinin əmək haqqı fonduna daxil edilməlidir: (Çəki: 1)

- ☐ birdəfəlik yardım;
 - ☒ işlənən vaxta görə bütün növ ödəmələr;
 - ☐ yanacağın qənaətlə istifadəsinə görə mükafat;
 - ☐ sosial sığortaya görə müavinət;
 - ☐ təqayüdcülərə təqayüdün verilməsi.
-

Sual: Avtomobil heyətinin işçilərinə hesablanmış əmək haqqı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☒ D-t 202 K-t 533;
 - ☐ D-t 411 K-t 202;
 - ☐ D-t 201 K-t 411;
 - ☐ D-t 534 K-t 201;
 - ☐ D-t 202 K-t 534.
-

Sual: Orta əmək haqqının hesablanması zamanı nəzərə alınmalıdır: (Çəki: 1)

- ☐ iş vaxtından artıq işə görə ödəmə;
 - ☐ əvəzçiliyə görə ödəmə;
 - ☒ bütün növ ödəmələr;
 - ☐ bayram günlərinə görə ödəmələr;
 - ☐ mükafatlar.
-

Sual: Avtonəqliyyat təşkilatlarında yanacaq-yağlama materiallarının anbara daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☒ D-t 201 K-t 431;
- ☐ D-t 202 K-t 431;

- ☐ D-t 431 K-t 202;
- ☐ D-t 202 K-t 701;
- ☐ D-t 701 K-t 202.

Sual: Avtonəqliyyat təşkilatlarında şinlərin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☒ D-t 202 K-t 201
- ☐ D-t 431 K-t 231;
- ☐ D-t 232 K-t 431;
- ☐ D-t 202 K-t 431;
- ☐ D-t 431 K-t 202

Sual: Əldə edilmiş avtomobil şinləri uçota alınmalıdır: (Çəki: 1)

- ☒ istehsal-material ehtiyatlarının tərkibində;
- ☐ əsas vəsaitlərin tərkibində;
- ☐ azqiymətli və tezköhnələn əşyalar tərkibində;
- ☐ əsas istehsalatın tərkibində;
- ☐ köməkçi istehsalatın tərkibində.

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	31
Maksimal faiz	31
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Nəqliyyat təşkilatında sıradan çıxmış şinlərin yenisi ilə əvəz olunması necə qiymətləndirilməlidir: (Çəki: 1)

- ☒ əsas vəsaitlərin təmiri kimi;
- ☐ amortizasiyanın hesablanması kimi;
- ☐ əmtəə-material qiymətlilərin dəyişməsi kimi;
- ☐ təkrar xammal kimi;
- ☐ bütün cavablar düzdür.

Sual: Avtonəqliyyat təşkilatlarında köhnə şinlərin silinərək yeniləri ilə əvəz olunması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ 202 sayılı hesabdan 103 sayılı hesaba;
- ☒ 113 sayılı hesabdan 202 sayılı hesaba;
- ☐ 201 sayılı hesabdan 202 sayılı hesaba;
- ☐ 202 sayılı hesabdan 102 sayılı hesaba;
- ☐ 102 sayılı hesabdan 202 sayılı hesaba.

Sual: Mövsümdə dəyişilən şinlər əks etdirilməlidir: (Çəki: 1)

- ☐ uçot vərəqlərində;
- ☐ müşayətedici sənədlərdə;
- ☒ xüsusi dövriyyə cədvəlində;
- ☐ qaimədə;

☐ spesifikasiyada.

Sual: Avtonəqliyyat təşkilatlarının xərcləri uçotda hansı hesabat ilində tanınır: (Çəki: 1)

- ☐ ödənilmədiyi ildə;
 - ☒ ödəniş vaxtından asılı olmayaraq baş verdiyi dövrdə;
 - ☐ baş verdiyi və ödənilmədiyi dövrdə;
 - ☐ avans verildiyi dövrdə;
 - ☐ investisiya olunduğu dövrdə.
-

Sual: Avtomobil nəqliyyatında texnoloji tsiklin bütün mərhələlərindən keçməmiş yüklərin və sərnişinlərin həcmi aid edilir: (Çəki: 1)

- ☐ gələcək dövrün xərclərinə;
 - ☒ tamamlanmamış daşınma prosesinə;
 - ☐ cari xərclərə;
 - ☐ gələcək dövrün gəlirinə;
 - ☐ sair xərclərə.
-

Sual: Avtomobil nəqliyyatında hesabat ilində yükdaşınmanın maya dəyərində tanınan xərclərə aid edilir: (Çəki: 1)

- ☐ bitməmiş istehsal üzrə;
 - ☐ kapital qoyuluşları;
 - ☒ inzibati;
 - ☐ birbaşa;
 - ☐ maliyyə qoyuluşları.
-

Sual: Avtomobil nəqliyyatında yük(sərnişin) daşınması üzrə xərclərin tərkibinə hansı ehtiyat növü daxil edilir: (Çəki: 1)

- ☐ şübhəli borclar üzrə;
 - ☐ material-istehsalat ehtiyatlarının dəyərinin aşağı düşməsi üzrə;
 - ☒ qarşıda gələn ödəmə və haqqar üzrə ;
 - ☐ qeyri dövriyyə aktivlərinə qoyuluşlar üzrə;
 - ☐ maliyyə qoyuluşlarına qiymətdən düşməsi üzrə.
-

Sual: Avtonəqliyyat təşkilatlarında gəlirlər uçotda tanınır: (Çəki: 1)

- ☐ nizamnamə kapitalına qoyuluş məbləqində;
 - ☒ aktivlərin daxil olması sayəsində iqtisadi səmərənin yüksəlməsi;
 - ☐ əlavə dəyər vergisi məbləqə;
 - ☐ öhdəliklərin təmin edilməsi üzrə daxil edilmiş girov, qabaqcadan ödəmə;
 - ☐ təşkilatın debitor borcları.
-

Sual: Avtonəqliyyat təşkilatında gəlirlərin qəbul edilmə şərtlərindən biri yerinə yetirilmirsə, bu halda o, hesab olunur: (Çəki: 1)

- ☐ təşkilatın zərəri;
 - ☐ debitor borcları;
 - ☒ kreditor borcları;
 - ☐ gələcək dövrün gəliri;
 - ☐ gələcək dövrün xərcləri.
-

Sual: Avtonəqliyyat təşkilatında gəlirlərin qəbul edilməsi metodu: (Çəki: 1)

- ☐ kassa;
 - ☒ hesablama;
 - ☐ analitik;
 - ☐ mühasibat uçotu məqsədi ilə müəyyən edilmiş;
 - ☐ vergi uçotu məqsədi ilə müəyyən edilmiş.
-

Sual: Avtonəqliyyat təşkilatının digər gəlirlərinə aid edilir: (Çəki: 1)

- ☐ daxil olmuş girov;
 - ☐ alınmış avanslar;
 - ☒ əvəzi ödənilmədəq daxil olmuş aktivlər;
 - ☐ ödənilmiş borclar;
 - ☐ alınmış kreditlər.
-

Sual: Avtonəqliyyat təşkilatında qeyri satışdan gəlirlər və xərclər təsir göstərir: (Çəki: 1)

- ☐ yükləmə-boşaltma işlərindən əldə olunan mənfəətə;
 - ☐ vergi tutulan mənfəətin məbləhinə;
 - ☐ təşkilatın kommersiya xərclərinə;
 - ☒ balans mənfəətinə;
 - ☐ təşkilatın sərəncamında qalan xalis mənfəətə.
-

Sual: Avtonəqliyyat təşkilatında digər xərclərə aid edilir: (Çəki: 1)

- ☐ vergi qanunvericiliyinin pozulmasına görə cərimə;
 - ☐ ödənilmiş kreditlər;
 - ☐ köçürülmüş avanslar;
 - ☐ ödənilmiş borclar;
 - ☒ təşkilatın günahı ilə bağlı zərərin ödənilməsi.
-

Sual: Auditor şübhəli borclar üzrə ehtiyatların yaradılması ilə bağlı xərclərin nəyin tərkibində əks etdirilməsini düzgün qəbul etməlidir: (Çəki: 1)

- ☒ digər xərclərin tərkibinə;
 - ☐ satışdan kənar xərclərin tərkibinə;
 - ☐ təşkilatın kommersiya xərclərinin tərkibinə;
 - ☐ yüklərin (sənişinlərin) daşınması xərclərinin tərkibinə;
 - ☐ gələcək dövrün xərclərinin tərkibinə.
-

Sual: Auditor tələb olunma müddəti ötmüş debitor borclarının silinməsinin hansı xərclərin tərkibində əks etdirilməsini düzgün qəbul etməlidir: (Çəki: 1)

- ☐ satışdan kənar xərclər;
 - ☒ digər xərclər;
 - ☐ kommersiya xərcləri;
 - ☐ adi fəaliyyət üzrə xərclər;
 - ☐ gələcək dövrün xərcləri.
-

Sual: Lizing yolu ilə əldə edilmiş nəqliyyat vasitələrinə görə lizing ödəmələrinə daxil edilmir: (Çəki: 1)

- ☐ lizing yolu ilə alınmış nəqliyyat vasitələrindən istifadə üzrə xərclər;
- ☐ lizing vasitəsi ilə nəqliyyat vasitələrinin alınması ilə bağlı xərclər;
- ☐ nəqliyyat vasitələrinin işlək vəziyyətə gətirilməsi ilə bağlı xərclər;
- ☒ lizing predmetinin alış dəyəri;
- ☐ mənfəət vergisi üzrə xərclər.

Sual: Avtonəqliyyat təşkilatında əsas vəsait obyektləri üzrə amortizasiya hesablanmalıdır: (Çəki: 1)

- ☒ avtomobil daşımalarının nəticələrindən asılı olmayaraq;
 - ☐ avtomobil daşımalarının nəticələrindən asılı olaraq;
 - ☐ əsas vəsait obyektləri konservasiyaya verildikdə;
 - ☐ vergiyə cəlb olunan mənfəət məbləğindən asılı olaraq;
 - ☐ əsas vəsait obyektlərinin yenidən qurulmasından asılı olaraq.
-

Sual: Avtonəqliyyat təşkilatında əsas vəsait obyektlərinə köhnəlmənin hesablanması əks etdirilməlidir: (Çəki: 1)

- ☐ hər ay 112 sayılı hesabda;
 - ☒ ilin sonunda 112 sayılı hesabda;
 - ☐ hər rüb 112 sayılı hesabda;
 - ☐ hər ay 122 sayılı hesabda
 - ☐ ilin sonunda 122 sayılı hesabda.
-

Sual: Əsas vəsaitlərin obyektlərinin ləğv olunması zamanı yaranan material qiymətliləri üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 202 K-t 121;
 - ☐ D-t 121 K-t 202;
 - ☒ D-t 201 K-t 611;
 - ☐ D-t 611 K-t 542;
 - ☐ D-t 542 K-t 611.
-

Sual: Əsas vəsaitlərin obyektlərinin qiymətlərinin dəyişilməsinə gətirib çıxarmayan əsaslı xərclər üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☒ D-t 202 K-t 112;
 - ☐ D-t 113 K-t 112;
 - ☐ D-t 611 K-t 112;
 - ☐ D-t 343 K-t 112
 - ☐ D-t 112 K-t 202.
-

Sual: Əsas vəsaitlərin obyektlərinin qiymətlərinin dəyişilməsinə səbəb olan əsaslı xərclər üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 202 K-t 103;
 - ☒ D-t 103 K-t 122;
 - ☐ D-t 101 K-t 102;
 - ☐ D-t 102 K-t 101;
 - ☐ D-t 103 K-t 202.
-

Sual: Əsas vəsait obyektlərinin ləğv olunmasından ehtiyat hissələri və başqa tullantılar hansı hesabın kreditində əks etdirilməlidir: (Çəki: 1)

- ☐ 206
 - ☐ 501
 - ☒ 611
 - ☐ 631
 - ☐ 207
-

Sual: Avtonəqliyyat təşkilatında işçiyə verilən kredit məbləqi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 245 K-t 213;
 - ☐ D-t 213 K-t 245;
 - ☐ D-t 225 K-t 223;
 - ☒ D-t 173 K-t 221;
 - ☐ D-t 223 K-t 225.
-

Sual: Avtonəqliyyat təşkilatında hesalanmış ƏDV üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 245 K-t 341;
 - ☐ D-t 341 K-t 245;
 - ☐ D-t 521 K-t 241;
 - ☐ D-t 241 K-t 521;
 - ☒ D-t 801 K-t 521.
-

Sual: Avtonəqliyyat təşkilatında köçürülən gəlir vergisi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☒ D-t 533 K-t 521;
 - ☐ D-t 533 K-t 245;
 - ☐ D-t 245 K-t 533;
 - ☐ D-t 221 K-t 341;
 - ☐ D-t 341 K-t 221.
-

Sual: Avtonəqliyyat təşkilatında büdcəyə ödənilən ƏDV üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 545 K-t 801;
 - ☒ D-t 521 K-t 241;
 - ☐ D-t 801 K-t 545;
 - ☐ D-t 521 K-t 341;
 - ☐ D-t 341 K-t 521.
-

Sual: Avtonəqliyyat təşkilatında təxirə salınmış vergi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 533 K-t 521;
 - ☒ D-t 421 K-t 521;
 - ☐ D-t 521 K-t 533;
 - ☐ D-t 221 K-t 341;
 - ☐ D-t 341 K-t 221.
-

Sual: Avtonəqliyyat təşkilatında təxirə salınmış vergi öhdəliklərinin ödənilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 533 K-t 521;
 - ☐ D-t 521 K-t 533;
 - ☒ D-t 521 K-t 421;
 - ☐ D-t 221 K-t 341;
 - ☐ D-t 341 K-t 221.
-

Sual: Avtonəqliyyat daşımalarından gəlir üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 533 K-t 521;
- ☐ D-t 521 K-t 533;
- ☐ D-t 601 K-t 421;
- ☒ D-t 601 K-t 341;
- ☐ D-t 421 K-t 601.

Sual: Avtonəqliyyat daşımalarından zərər üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 533 K-t 521;
- ☐ D-t 521 K-t 533;
- ☐ D-t 601 K-t 421;
- ☒ D-t 341 K-t 601;
- ☐ D-t 421 K-t 601.

Sual: Avtonəqliyyat təşkilatında gələcək dövrlərin gəlirlərinə aid edilən məbləğ üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 223 K-t 341;
- ☐ D-t 341 K-t 223;
- ☐ D-t 341 K-t 421;
- ☐ D-t 542 K-t 421;
- ☒ D-t 221 K-t 542.

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	36
Maksimal faiz	36
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Avtonəqliyyat təşkilatında illik hesabatın təsdiq edilməsindən sonra mənfəətdən ayırmalar köçürülməlidir: (Çəki: 1)

- ☒ 341 sayılı hesabın debetindən 901 sayılı hesabın kreditinə;
- ☐ 901 sayılı hesabın debetindən 421 sayılı hesabın kreditinə;
- ☐ 421 sayılı hesabın debetindən 901 sayılı hesabın kreditinə;
- ☐ 521 sayılı hesabın debetindən 241 sayılı hesabın kreditinə;
- ☐ 241 sayılı hesabın debetindən 521 sayılı hesabın kreditinə.

Sual: Avtonəqliyyat təşkilatında illik hesabatın təsdiq edilməsindən sonra ötən ilin zərəri aşağıdakı qaydada silinmə ilə qəbul olunur: (Çəki: 1)

- ☐ 801 sayılı hesabın debetindən 301 sayılı hesabın kreditinə;
- ☒ 301 sayılı hesabın debetindən 341 sayılı hesabın kreditinə;
- ☐ 301 sayılı hesabın debetindən 801 sayılı hesabın kreditinə;
- ☐ 521 sayılı hesabın debetindən 241 sayılı hesabın kreditinə;
- ☐ 241 sayılı hesabın debetindən 521 sayılı hesabın kreditinə.

Sual: Avtonəqliyyat təşkilatında xalis mənfəətin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 223 K-t 341;
 - ☐ D-t 341 K-t 223;
 - ☒ D-t 801 K-t 341;
 - ☐ D-t 542 K-t 421;
 - ☐ D-t 421 K-t 542.
-

Sual: Avtonəqliyyat təşkilatında zərərin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 223 K-t 341;
 - ☐ D-t 341 K-t 223;
 - ☐ D-t 542 K-t 421;
 - ☒ D-t 341 K-t 801;
 - ☐ D-t 421 K-t 542.
-

Sual: Avtonəqliyyat təşkilatında gələcək dövrlərin xərclərinin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 223 K-t 341;
 - ☐ D-t 341 K-t 223;
 - ☐ D-t 242 K-t 221;
 - ☐ D-t 221 K-t 242;
 - ☒ D-t 202 K-t 242.
-

Sual: Avtonəqliyyat avadanlıqlarının saxlanması və istismarı üzrə xərc smetasına daxil edilmir: (Çəki: 1)

- ☒ növbətçi heyətin əməyinin ödənişi xərcləri;
 - ☐ avadanlıqların amortizasiyası;
 - ☐ idarəetmə heyətinin əmək haqqı;
 - ☐ sığorta xərcləri;
 - ☐ avadanlıqların təmiri xərcləri.
-

Sual: Avtonəqliyyat təşkilatının mənfəət vergisinin hesablanması zamanı nəzərə alınmır: (Çəki: 1)

- ☐ borc öhdəliklərindən onların alınması anında daxil olan gəlirlər;
 - ☒ ayın sonuna borc öhdəliklərindən daxil olan gəlirlər;
 - ☐ anbar və ekspedisiya əməliyyatlarından gəlirlər;
 - ☐ avtomobil nəqliyyatının işindən gəlir;
 - ☐ yük və səpnişinlərin daşınmasından gəlirlər.
-

Sual: Avtonəqliyyat təşkilatının qeyri satış xərclərinə daxil edilmir: (Çəki: 1)

- ☐ əvəzsiz qaydada alınmış aktivlərin dəyəri;
 - ☐ kurs fərqləri;
 - ☒ vergi orqanları tərəfindən tutulan cərimə;
 - ☐ müqavilə şərtlərinin pozulmasına görə ödənilən cərimə;
 - ☐ aktivlərin yenidən qiymətləndirilməsi.
-

Sual: Avtonəqliyyat təşkilatında daşımaların auditi zamanı auditor hansı göstəricilərin dürüstlüyünü yoxlamalıdır: (Çəki: 1)

- ☐ yük dövriyyəsinin həcmi və yerinə yetirilmiş reyslərin miqdarı;
- ☐ daşınma məsafəsi və daşınma tarifləri;
- ☐ nəqliyyat-ekspedisiya və yükləmə-boşaltma işlərinin həcmi;

- ☒ daşınmış ton-yüklərin və ton-km miqdarı;
 - ☐ cəmi yürüşlərin tərkibində yüklə yürüşlərin payı.
-

Sual: Kassanın inventarizasiyasının nəticələrini əks etdirən akt neçə nüsxədən ibarət olmalıdır? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Avtonəqliyyat təşkilatında hansı məsələnin yoxlanması alınmış və verilmiş avanslar üzrə hesablaşmaların auditinə daxil deyil? (Çəki: 1)

- ☒ alıcıların borclarının reallığı;
 - ☐ avansların alınmasının əsaslı olması;
 - ☐ daxil olmuş avans ödəmələri məbləğindən ƏDV ödənilməsi;
 - ☐ xarici valyutada alınmış avansların uçotunun düzgünlüyü;
 - ☐ alıcılar tərəfindən alınmış məhsulların dəyərinin tam və vaxtında ödənilməsi.
-

Sual: Avtonəqliyyat təşkilatında müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddialara daxil edilə bilməz: (Çəki: 1)

- ☐ malsatan və podratçıların hesabları yoxlanarkən qiymət və tariflərin müqavilədə göstərilən preyskuranta uyğun gəlmədiyi, hesablama səhvləri aşkar edildikdə;
 - ☐ mal göndərənlərə materialların və malların keyfiyyət standartlarına, texniki şərtlərə, sifarişə uyğun olmaması aşkar edildikdə;
 - ☐ müəssisənin hesabından səhvən silinən məbləğə görə bank müəssisəsinə;
 - ☒ müqavilə şərtlərində dəyişikliklərin aparılması ilə bağlı müraciət;
 - ☐ malsatanlar, podratçılar, alıcılar, sifarişçilər tərəfindən müqavilə öhdəlikləri yerinə yetirmədikdə.
-

Sual: Avtonəqliyyat təşkilatlarında yoxlama zamanı əksik gəlmələr konkret günahkar aşkar edilmədikdə silinir: (Çəki: 1)

- ☒ istehsal xərclərinə;
 - ☐ mənfəət və zərərə;
 - ☐ təsərrüfat xərclərinə;
 - ☐ əsas istehsalata;
 - ☐ köməkçi istehsalata.
-

Sual: Avtonəqliyyat təşkilatının işçisi ezamiyyədən qayıtdıqdan sonra tərtib etməlidir: (Çəki: 1)

- ☐ Balans hesabatı;
 - ☐ Kassa hesabatı;
 - ☒ Avans hesabatı;
 - ☐ Gəlir və xərc hesabatı;
 - ☐ Nağd pulun hərəkəti hesabatı.
-

Sual: Mövcud qanunvericiliyə görə avtonəqliyyat təşkilatlarında işçilərin əmək haqqlarından icazəsiz tutula bilməz: (Çəki: 1)

- ☐ Gəlir vergisi;
- ☒ Həmkarlar ittifaqına ayırmalar;
- ☐ Sosial sığortaya ayırmalar;

- ☐ Əvvəl verilmiş avans və artıq ödəmə üzrə borc;
 - ☐ Təhtə hesab məbləğ üzrə borcun.
-

Sual: Avtonəqliyyat təşkilatında uzun müddətli kreditlər üzrə faizlərin ödənilməsi xərcləri aid edilir: (Çəki: 1)

- ☐ Mənfəət və zərərə;
 - ☐ Maya dəyərinə;
 - ☒ Mənfəətdən istifadəyə;
 - ☐ Gələcək dövrün xərclərinə;
 - ☐ Gələcək dövrün gəlirlərinə.
-

Sual: Avtonəqliyyat təşkilatında kommersiya və inzibati xərclər örtülür: (Çəki: 1)

- ☒ ümumi mənfəət hesabına;
 - ☐ satışdan mənfəət hesabına;
 - ☐ vergitutulana qədər mənfəət hesabına;
 - ☐ xalis mənfəət hesabına;
 - ☐ satışdankənar mənfəət hesabına.
-

Sual: Avtonəqliyyat təşkilatının kassasından nağd pulun silinməsinin yoxlanılması zamanı auditor hansı audit prosedurlarını həyata keçirir: (Çəki: 1)

- ☒ kassa hesabatlarının yekunlarının yoxlanılması
 - ☐ kassada olan qalıqların limitə uyğun olmasının yoxlanılması
 - ☐ verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması
 - ☐ hesablaşmaların vaxtında aparılmasının yoxlanılması
 - ☐ balansın yoxlanılması
-

Sual: Avtonəqliyyat təşkilatında kassa intizamına riayət edilməsinin audit zamanı auditor aşağıdakı prosedurdan istifadə edir: (Çəki: 1)

- ☐ kassa əməliyyatlarının rəsmiləşdirilməsinin yoxlanılması
 - ☐ müəssisədə çek kitabçalarının tam şəkildə doldurulmasının yoxlanılması
 - ☒ kassa kitabının aparılmasının düzgünlüyünün yoxlanılması
 - ☐ kassa hesabatlarının yekunlarının yoxlanılması
 - ☐ kassa məxaric orderlərinin yoxlanılması
-

Sual: Auditor avtonəqliyyat təşkilatında nağd pulun məqsədli təyinatı üzrə istifadə olunmasını necə yoxlayır? (Çəki: 1)

- ☐ kassa hesabatlarının yekunlarının düzgünlüyünün yoxlanılması ilə
 - ☐ kassa əməliyyatlarının rəsmiləşdirilməsinin düzgünlüyünün yoxlanılması ilə
 - ☐ müəssisədə çek kitabçalarının doldurulmasının düzgünlüyünün yoxlanılması ilə
 - ☒ bankdan alınmış və xərclənmiş pul haqqında məlumatların tutuşdurulması ilə
 - ☐ kassa mədaxil və məxaric orderlərinin düzgünlüyünün yoxlanılması ilə
-

Sual: Avtonəqliyyat təşkilatında təhtə hesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur? (Çəki: 1)

- ☐ D-t 223 K-t 244
 - ☐ D-t 244 K-t 223
 - ☐ D-t 244 K-t 225
 - ☒ D-t 244 K-t 221
 - ☐ D-t 225 K-t 244
-

Sual: Auditor nəqliyyat təşkilatında material qiymətliləri üzrə hesabatın düzgünlüyünü yoxlayır: (Çəki: 1)

- ☐ istehsal ehtiyatlarının saxlanması şəraitinin auditi zamanı;
 - ☐ istehsal ehtiyatlarının keyfiyyətinin auditi zamanı;
 - ☒ istehsal ehtiyatlarının auditi zamanı;
 - ☐ material xərclərinin təhlili zamanı;
 - ☐ material xərclərinin uçotda əks etdirilməsinin auditi zamanı
-

Sual: Nəqliyyat təşkilatında material-istehsalat ehtiyatlarının (ME) auditi zamanı auditor hansı məsələləri yoxlamalıdır: (Çəki: 1)

- ☐ ME üzrə aparılmış inventarizasiyanın keyfiyyətinin qiymətləndirilməsi;
 - ☐ ME -ə tələbatın ödənilməsi;
 - ☐ ME ilə bağlı müstəqim xərclərin uçotda əks olunmasının düzgünlüyünün müəyyən olunması;
 - ☒ ME -nin tam və vaxtında mədaxil edilməsi
 - ☐ hesablar üzrə öhdəliklərin yaranması səbəblərinin tədqiq olunması
-

Sual: Nəqliyyat təşkilatında material ehtiyatlarının (ME) silinməsi üzrə əməliyyatların auditi zamanı auditor hansı məsələləri yoxlamalıdır: (Çəki: 1)

- ☐ material məsrəflərinin məhsulun maya dəyərində daxil edilməsinin düzgünlüyü;
 - ☒ ME-nin buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığı
 - ☐ ME-nin dəyərinin ödənilməsinin düzgünlüyü;
 - ☐ mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyü;
 - ☐ ME-nin saxlanılmasının təşkili vəziyyəti
-

Sual: Auditor nəqliyyat təşkilatında material ehtiyatlarının buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığını yoxlamalıdır: (Çəki: 1)

- ☐ material məsrəflərinin auditi zamanı;
 - ☐ mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyünün auditi zamanı;
 - ☐ material məsrəflərinin məhsulun maya dəyərində daxil edilməsinin düzgünlüyünün auditi zamanı;
 - ☒ material qiymətlilərinin silinməsinin auditi zamanı;
 - ☐ material ehtiyatlarının saxlanılmasının təşkilinin auditi zamanı;
-

Sual: Auditor nəqliyyat təşkilatının kassasında saxlanan pul sənədlərini yoxlamalıdır: (Çəki: 1)

- ☐ təsis sənədlərinin auditi zamanı;
 - ☐ kassa əməliyyatlarının auditi zamanı;
 - ☒ hesablaşma əməliyyatlarının auditi zamanı;
 - ☐ qeyri maddi aktivlərin auditi zamanı;
 - ☐ maliyyə nəticələrinin auditi zamanı;
-

Sual: Auditor tərəfindən nəqliyyat təşkilatında debitor və kreditor borclarının reallığının auditinin məqsədi: (Çəki: 1)

- ☒ malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotu-ndla əks olunmasının düzgünlüyünün yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların analitik uçotu-nun təşkilinin yoxlanması;
- ☐ mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

☐ malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;

Sual: Nəqliyyat təşkilatının malsatanlara olan borclarının silinməsinin hansı qaydası auditor tərəfindən düzgün qəul olunur: (Çəki: 1)

- ☐ D-t « Tələblərə əsasən verilən digər bank hesabları » K-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları
 - ☒ D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları » K-t « Bankdakı hesablaşmalar hesabı »
 - ☐ D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları » K-t « Tələblərə əsasən verilən digər bank hesabları »
 - ☐ D-t « Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t « Kassa »
 - ☐ D-t « Kassa » K-t « Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
-

Sual: Nəqliyyatların saxlanması binasının istismara verilməsi üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t « Istehsalat məsrəfləri » K-t « Satışın maya dəyəri »
 - ☒ D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »
 - ☐ D-t « Satışın maya dəyəri » K-t « Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »
 - ☐ D-t « İnşibati xərclər » K-t « Istehsalat məsrəfləri »
 - ☐ D-t « Istehsalat məsrəfləri » K-t « İnşibati xərclər »
-

Sual: Nəqliyyat vasitələrinin cari təmirini aparan ixtisaslaşmış təşkilatın hesabının aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur? (Çəki: 1)

- ☐ D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Bank hesablaşma hesabları »;
 - ☒ D-t « İnşibati xərclər » K-t Malsatan və podratçılara kreditör borcları;
 - ☐ D-t « Istehsalat məsrəfləri » K-t « Bank hesablaşma hesabları »;
 - ☐ D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Gələcək hesabat dövrlərin xərcləri »
 - ☐ D-t « Gələcək hesabat dövrlərin xərcləri » K-t « Istehsalat məsrəfləri »
-

Sual: Nəqliyyat təşkilatında material qiymətlilərinin mədaxil edilməsinin tamlığı-nın və qiymətləndirilməsinin düzgünlüyü yoxlanılır: (Çəki: 1)

- ☐ material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi zamanı;
 - ☒ anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi zamanı;
 - ☐ material qiymətlilərdən istifadənin təhlil olunması zamanı;
 - ☐ material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimşmələrin uçotunun auditi zamanı;
 - ☐ material qiymətlilərinin icmal uçotunun auditi zamanı;
-

Sual: Nəqliyyat təşkilatının anbarında material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi zamanı hansı məsələ yoxlanılır: (Çəki: 1)

- ☐ material qiymətlilərinin daxil olması üzrə əməliyyatların düzgünlüyü;
 - ☐ material qiymətlilərdən istifadənin səmərəliliyi;
 - ☒ material qiymətlilərinin inventarizasiyasının tamlığı və keyfiyyəti;
 - ☐ material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimşmələrin uçotunun düzgünlüyü;
 - ☐ material qiymətlilərinin icmal uçotunun düzgünlüyü;
-

Sual: Auditor nəqliyyat təşkilatında hesabat ilində istifadə olunmamış materiallar aşkar edilir: (Çəki: 1)

- ☐ material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi zamanı;
 - ☒ material qiymətlilərindən istifadənin təhlili zamanı;
 - ☐ material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi zamanı;
 - ☐ material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimləmələrin uçotunun auditi zamanı;
 - ☐ material qiymətlilərinin icmal uçotunun auditi zamanı;
-

Sual: Nəqliyyat təşkilatında artıq qalmış material ehtiyatlarının uçotu üzrə hansı yazılış auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- ☐ D-t «Malsatan və podratçılara kreditör borcları K-t "Umumi mənfəət (zərər)"
 - ☐ D-t "Umumi mənfəət (zərər)" K-t Malsatan və podratçılara kreditör borcları
 - ☒ D-t "Material ehtiyatları" K-t "Umumi mənfəət (zərər)"
 - ☐ D-t «Kassa» K-t "Material ehtiyatları"
 - ☐ D-t «Bank hesablaşma hesabları» K-t "Material ehtiyatları"
-

Sual: Nəqliyyat təşkilatının anbarında yanacağın çatışmazlığı üzrə müqəssir şəxs müəyyən edilmədikdə hansı yazılış tərtib olunmalıdır? (Çəki: 1)

- ☐ D-t «İddialar üzrə hesablaşmalar» K-t "Material ehtiyatları"
 - ☐ D-t "İddialar üzrə hesablaşmalar" K-t Malsatan və podratçılara kreditör borcları
 - ☐ D-t "İnzibati xərclər" K-t "Umumi mənfəət (zərər)"
 - ☒ D-t «Umumi mənfəət (zərər)» K-t «Material ehtiyatları»
 - ☐ D-t «Dəymiş zərərə görə işçilərlə hesablaşmalar» K-t "Material ehtiyatları"
-

Sual: Nəqliyyat təşkilatında material ehtiyatlarının artıqlığı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- ☐ D-t «İstehsalat məsrəfləri» K-t "Bank hesablaşma hesabları"
 - ☐ D-t «Bank hesablaşma hesabları» K-t «İstehsalat məsrəfləri"
 - ☒ D-t "Material ehtiyatları" K-t "Umumi mənfəət (zərər)"
 - ☐ D-t "Kassa" K-t «Material ehtiyatları»
 - ☐ D-t «Material ehtiyatları» K-t "Kassa"
-

